

«Əstayidil Izdəngüqilər üqün»

Nikola Yakup Əjabril

Mundərijə: —

Kirix söz

1-muzakirə

- 1-kisim: Təwrat wə Injil – həkikəttür
- 2-kisim: Əkliy ispat
- 3-kisim: Tarihiy ispat
- 4-kisim: Arhe'ologiyilik (kezip qıqışan) ispat

2-muzakirə

Təwrat wə Injilni Kur'an inawətsiz kiliwətkənmu?

3-muzakirə

Insan balisi gunahkardur, hətta pəyərəmbərlərmə!

4-muzakirə

Məsih Əysanın krestkə mihlinixi (kirix söz)

1-ķisim: Hudaning Məsih Əysanıng krestkə mihlinixida bolğan məksiti.

Əysa «Inaklaxturux»ni կandaq əməlgə axuroğan?

2-ķisim: pəkət Məsih Əysala axu կurbanlıq wəzipigə layiketur

3-ķisim: Məsih Əysa Θz ihtiyari bilən krestkə mihlanqanmu?

4-ķisim: Kur'anda Məsih Əysanıng krestkə mihlinixi toqrisida yeziloğanları

5-ķisim: Məsihning krestkə mihlinixidiki tarihiy ispatlar

5-muzakirə

Məsihning gunahsızlığı, Hudalığı wə oqlulluğu

6-muzakirə

Kur'anda Məsihning baxkilardin üstünlüğü toqrisida yeziloğanları

7-muzakirə

Hudadiki «üqning birliği», «üqtə birlik» yaki «üqlük gəwdə»

8-muzakirə

«Yardəmqi» wə Muhamməd

9-muzakirə

Injilning қалаймикан дуняоја бәргән нурى

Ҳатимә

«Әstayidil Izdəngüqilər üçün»

Kirix söz

Mən nuroqun waktimni musulman ķerindaxlirim bilən billə etküzdüm; bu ķerindaxlirim iqidə əlimalarımı az əməs idi. Biz din toqrluluk əstayidil, səmimiyy wə dostanə paranglaxkanlırimizda «Bu dunyadiki barlıq yollarnı kıldırip, həmmə ixiklərni qekip qıktattuk»; xuning bilən məndə bu səhbətlirimizni yəkünləp yezip, bir kitabqə kılıp qıqırıx hiyalı tuquldi. Ahiri hiyalım əməlgə exip, bu kitabqə yezilip qıktı. Bu kiqikkinə «tirixqanlığım»ni, həkikət yolidikilər üçün paydılık həm ularoja yetəkqi bolsun dəp, həkikətni izdəydiqan həm uni nixan kılıdiojan kixilər otturisişa koymaqqımən. Əgər həkikətning nemə ikənlik ularoja enik bolqan bolsa, ular həkikətkə erixix üçün barlıq dunyalırını razılık bilən setiwetip, həkikətni hoxallık bilən setiwelixini səmimiyy ümid kılımən. Ənə xundak kixilərlə bəht həm ronaq tapalaydu.

Bu kitabtiki muzakirlirimdə mən hərkəndək bir əhli musulmanoja mas kelidiojan usulni կollandim, hərkəndək bir hərmətlik izdəngüqining uni inkar kilmaydiojanlığışa ixinimən. Imkaniyətning bariqə, Kur'an, hədis wə həm tarihlardin ispatlar aldım. Qünki bular musulmanlaroja

nisbətən tarazida tohtaydiqan həm həqkandak қарxılıkqa uqrımaydiqan ispatlardur. Muxundak ispatlar bolqandila, biz gəpning poskallisişa yetələymiz. Xübhisizki, alimlarning xərhliginidək, «Həkikət izdinixning kizidur». Həkikətni izdigüqi uni tepix üçün munazirə sahəsidə yol kezixkə razidur. Allikəqan həkikətkə erixkən kiximu bu munaziridin bax tartmaydu, qünkü bu munazirə uni tehimu mustəhkəmləydu. Xunga қerindixim, ihlasmənlik bilən bolidiojan səhbətkə təklip қiliximni eçir kermisingiz, bu munazirigə katnaxķiningizda, əzingizgə wə yaki baxkilaroja paydisi tegidu; ikki tərəptə ojalib kelisiz. Mening Kur'andin yaki hədislərdin nəkil kəltürüküm bularni həkikət degənlikim əməs. Lekin logikilik munazirining қа'idə-yosunları boyiqə, mening muxundak tədbirni қollanoğınım tüzük; bolupmu ehtiyaj tüpəylidin məjburiy əhwal astida, uni қollanmay bolmaydu. Qünkü bəzi musliman қerindaxlar, қolumdiki Muqəddəs Kitab (Təwrat wə Injil)ning pütünləy həkikiy wə toluk nopuzluk ikənlikini kobul қılalmaydu. Kobul қılaliojan bolsa idi, mən ənə xu Muqəddəs Kitabtin, ularning қəlbidiki barlıq əndixilər wə gumanlarnı tügitidiojan, nuroqun ispatlarnı kərsitip bərgən bolattim.

Қerindaxlirim, silərdə wə bizlərdə, Yaratkuqımız Hudaşa ibadət қılıx, əlümdin keyinki mənggülük bəhtkə erixixtək etikad ortaklığı bar əməsmu? Silər bu nixanni baxka bir tərikdirə (yolda) izdəysilər, biz bolsaq baxka bir tərikdirə izdəymiz. Əmma bu ixlar üstidə kəmtərlik, ihlasmənlik wə obyektiplik bilən təpsiliy muzakirə ķilsak, bizgə nemimu ziyini bolsun? Həkikət bir wə bəlünməstur, xunga inaklıkta birgə mangaylı, xundila Yaratkuqımızning iltipatişa, həm ahiri Erəm (Edən) baqışidikidək mənggülük bəhtkə erixələymiz. Pəkət Hudadin kəlgən səmimiyy muhəbbət bu kitabni silər üçün yazdurdı. Biz silərning biz bilən billə mengixinglarnı, biz Məsih Əysadin erixkən nijatlıktın həm

mənggülük həyatlıqtın silərningmu ortak bəhriمان boluxinglarnı halaymiz. Biz əzimiz erixməkqi bolqan axu bəht, xadlik həm nijatlıknı silərdimu bolsun dəp tiligən ikənmiz, undakta hərgizmu silərdin nəprətlənməymiz, bəlki silərni səyidioğan səmimiyy dostlardın bolımız. Bizdin kılqılıkmu gumanlanmanglar; Huda silərni toqra yolda yetəkligəy.

Muzakirining yüzəki bolup ķelixining aldini elix kerək, xunga bəzibir səzlirimgə qidaxlıq berix təs bolup կalsa, կerindaxlirimning yol կoyuxini өtünimən, qunki menin məksitim baxkılarning etikadlırını qəkürük əməs. Həlbuki, bəzi pakitlar həm həkikətlərni ayding kilmakqimən, xuning üçün baxkılarning kənglini dəp əzümning etikad əkidelirrimni bir yakka kayrip կoyalmaymən. Baxkılarningmu həm xundak կlixini tələp kilmaymən. Bu կandakla bolmisun siz üçün bir ketimlik muzakirə pursiti bolup կalidu əməsmə? Lekin wədə berimənki, hərmətlik kitabhanning oqururioğa tegidioğan, məshirə կilidioğan yaki mazak կilidioğan tüstiki hərkəndək bir səzning qikip կelixidin saklinimən.

Ahirda xuni etirap կilip ətməkqimənki, bu kitabqını tütüxtə mən ilgiriki basma materiyallardin paydilandım. Hudadin iltija կilojnim, bu kitabqə payda yətküzgüqi həm inaklikning կorali bolup qikçay. Huda bolsa səmimiyy iltijalaroğa jawab bərgüqidur, menin yar-yələnqüküm həm barlık mədət mənbəyimdir.

Izahat: — Kur'andin nəkəl kəltürülgən səzlirining həmmisi Muhəmməd Salihning tərjimisidin elinoğan.

1-muzakirə

1-ķisim

Təwrat wə Injil – Həkikəttür

Ixinimizki, Muqəddəs Kitab (Təwrat, Zəbur, Injil) həkikiy təlimatning uli wə muhlislar üçün barlıq məsilihərni həl kılğınuqidur. U bolsa adil sotqi, baxķıarning əyiblixidin қorkmaydioqan, həkikətni eniklap, yalqanqılıkni basidioqan, barlıq talax-tartixlardiki ixənqlik wə sadık guwahqıduri. Xunga muzakirilirimdə, uni birinqi orunqa köydum. Qunki Muqəddəs Kitabning ixənqlik ikənlikini կayıl կilarlıq söz wə logikilik ispat bilən xərhiliyəlisəm, biz bu uluq kitabning həkümlirigə boysunup, uningdin yolyoruk wə barlıq ixlirimizda nəsihət alalaymiz. Bərəkət, u bir parlak nur həm barlıq jan igilirining toqra yetəkqisidur.

(1) Kur'andiki Sürə «Al-imran» 3-ayəttin, biz təwəndikilərni kərimiz:

—

«Ilgiri, kixilərgə (insanlarqa) yol kərsətküqi կilip Təwrat bilən Injilni nazil կiloqanidi».

Demək, Huda insanlarqa Təwrat wə Injilni yolyoruk süpitidə qüxürgən.

(2) Sürə «Ma'idə», 71-ayəttə: —

«(I Muhəmməd!) eytənki, «I əhli-kitab! (yəni Yəhudiylar wə Nasaralar) silər Təwratka, Injilə qa wə silərgə Pərvərdigaringlardın nazil կilinoqan kitabka (yəni

Qur'anqa) toluk əməl kilmioqqa, silər etibarəqa aloqudək dinda bolqan bolmaysılər» («Nasaralar» — Məsihkə etikad kılıqları kərsitudu).

Bu ayət Təwrat wə Injilning ixənqlik ikənlilikini ispatlaydu, undak bolmioqinida, Muhəmməd ularoğa əməl kılıx kerəklilikini demigən bolatti.

(3) Yənə Sürə «Ma'idə», 47-ayəttə: –

«Əhli Injillər (yəni Nasaralar) Alla Injilda nazil kiloqan əhkamlar boyiqə həküm kilsun, Alla nazil kiloqan ayətlər boyiqə həküm kilmioqanlar pasıklardur»

– demək, Injil Huda təripidin qüxürülgən, Muhəmməd uni höküklük dəp bilgən.

(4) Sürə «Nisa», 136-ayət: –

«I məminlər! Allaşa, Allanıñ pəyoqəmbirigə wə Alla uningoşa nazil kiloqan kitabka (yəni Qur'anqa) wə ilgiri Alla nazil kiloqan kitablaroşa (yəni Kur'andin ilgiri nazil kılınoqan samawi kitablaroşa) iman kəltürünglər. Kimki Allani, Allanıñ pəyoqəmbirini, kitablını, pəyoqəmbərlərini wə ahirət künini inkar kılıdıkən, u қattık azoqan bolidu».

Bu ayət, birawning Təwrat wə Injiloşa ixənmigənlik, Qur'anqa ixənmigənlikigə ohxax «қattık azoqan bolidu» dəp bekitidu.

(5) Sürə «Səbə'i», 30-ayəttə: –

«Kapirlar: «Bu Qur'anqa wə uningdin ilgiriki kitablaroşa hərgiz ixənməymiz» – dəydu».

Məkkiliklər («kapirlar») mana xundak Kur'andin həwərdar

boļqandək Təwrat wə Injildinmu həwərdar boļqanikən.

(6) Sürə «Kəsəs», 49-ayəttə: -

«Eytənki: «Əgər (u ikki kitab seһirdur degən səzünglarda) rastqıl bolidioqan bolsanglar, u ikki kitabka қarioqanda, Alla təripidin nazil boļqan tehimu toqra bir kitab kəltürüp bekinqlar, mən uningoja əgixəy»»

Dərwəkə, Muhəmməd Təwrat wə Injilning toqrlılığını həm Kur'an bilən barawər orunda turidiqanlıqıja guvahlıq ķilojan.

(7) Sürə «Ma'idə», 43-ayəttə: -

«Ularning yenida Allaning həkməni əz iqigə aloqan Təwrat tursa (yəni Təwrattiki həkümlərni kərüp turup əməl ķilmaywatsa) (i Muhəmməd) қandaqqa seni həküm qıkdirixka təklip ķilidu?»

Yukirkı ayətlərning mənisi enik həm oquk turuptuki, uni yənə xərhəlx yaki qüxəndürüp yürüxning həqkandaq hajiti yok bolsa kerək.

Bu ayətlərning omumiy mənisi dəl xuki, dunyaşa yorukluk wə yetəkligüqi bolsun dəp, Mukəddəs Kitab (yəni Təwrat wə Injil)ni Həmmigə Kadir dana bir Huda qüxirgən. Kitabning ķa'idə-prinsiplirioja ri'ayə ķilix wə əgixix kerək. Bir musulman bu kitabtiki səzlərgə ixənmisə, undakta uningda etikadning kəməqil ikənlikli wə uning yoldin bəkmə ezip kətkənlikidur. Yənə kelip, Muhəmməd dəwridiki məkkiliklərgə nisbətən Təwrat bilən Injil Kur'anşa ohxaxla tonuxluk idi.

Şəhərinə qədəm, mənisi enik turoqan bu ayətlərni okup turup yənilə Muqəddəs Kitabka ixənməy, uni hajətsiz yaki munasiwətsiz dəp

karisingiz қандак bolidu? Huda Θz əmrlirigə ita'ətsizlik kılıqanlarnı sürüxtürüp hesab alidiqan künidə, kitab-dəptərlirini aqkinida, əzingizni қandakmu akliyalaysız? Sizning xu kitabni (Təwrat, Zəbur, Injil)ni okup, uningoja ixinixingizni wə prinsipliriqa ita'ət ķilixingizni dəwət ķilimən. Xundak ķiloqanda, siz birla wakitta Hudanıng həm adalətlik (hər bir gunahını jazalaydioqan) həm bizgə rəhİM-xəpkitini kərsitidioqan birdinbir yolini baykiyalaysız. Gunahliringizni yuyux imkaniyitini tapalaysız həmdə bu dunya wə u dunyadiki əng muhim zat - Əysə Məsih, arkilik mənggülüx xadlikka erixələysiz.

Lekin məlum bir ķerindixim mundak dəp rəddiyə beriximu mumkin:

-

«Sizning nəkil kəltürgən ayətliringiz rast, hulasingizmu tooqra. Bırak siz mening ixiniximni tələp ķiloqan, Kur'an guvahı bolup təstikliqan axu «Təwrat wə Injil» degən kitabingiz əzgərtılğən wə burmilanıqan; uningoja bir ķara kol təgkən. Siz bugün «Təwrat wə Injil» dəp atawatkan kitablar, Kur'an guvahı bolup təstikliqan kitablarqa pütünləy ohximaydu. Musulmanlarning ularning ķa'idə-prinsipliridin waz keqip, ulardin dajip kətkənliki dəl xu səwəbtin. Buni ulardin kərgili bolamdu?!».

Muxundak rəddiyə ķiloquqlar wə xularoqa ohxaxlardın xuni tələp ķilimənki, ular jawabimni dikkət bilən anglap, qongkur oylinip bitərəp həküm qikarsun.

Siz yukarıda Kur'andin nəkil kəltürülgən ayətlərdin, Mukəddəs Kitab (Təwrat, Injil)ning Muhəmməd dəwridila toluk mukəmməl bolğanlığı wə ixənqlik ikənlikini uküp əttingiz. Xundak bolmioqan bolsa, Muhəmməd əzi uningoja guvahlıq ķilalmaytti wə yaki kixilərgə uning əmr-

pərmanlırioğa əməl ķılıxni buyruymaytti. Həq bolmioğanda, Mükəddəs Kitabning Muhammed dəwridə toqra bolğanlığını, uning əzgərtilməy, oydurmiqiliğin haliy ikənlikini etirap ķılıxingiz kerək.

Mən yənə sizdin təwəndiki ayətlərni okuxingizni tələp ķilimən. Ulardin əzingiz xundak əzgirix mumkinqılığı yaki insan balilirining xundak yol bilən uni əzgərtix imkaniyyitining bar-yoqlukını kərələysiz.

«(I Muhəmməd!) Sən Pərvərdigarning kitabidin sanga wəhiy ķilinoğanni okuoqin, Allaning səzlirini həq kixi əzgərtəlməydu» (Sürə «Kəhf», 26)

«...Allaning səzlirini hərkəndək adəm əzgərtəlməydu» (Sürə «Ən'am», 33)

«Pərvərdigarning səzi nağayiti rasttur, nağayiti toqridur, uning səzini əzgərtələydiqan həq kixi yoktur». (Sürə «Ən'am», 115)

«Alla wədisiga hilaplıq ķilmaydu»

(«Yunus», 64-ayət)

«Allaning yolda (ərəbqi, kalamida) həqkəndək əzgirix tapalmaysən (yəni Allaning tutğan yoli əzgərməydu)» (Sürə «Fətih», 22-ayət)

«...Kur'an oqalib kitabtur. Buningoqa aldidinmu, arkisidinmu (yəni həqkəysi təripidin) batıl (inawətsiz) yüzlənməydu» (Sürə «Fussilat», 40-41-ayət)

«Kur'anni (ərəbqə, «əskərtix»ni) həkiqətən biz nazil ķildük wə qoķum uni ķooqdaymız» (Sürə ««Hijr», 9-ayət)

Yukiriki surilərdin, Hudanıng səzlirini həqkimning əzgərtəlməydiolanlığını kərələysiz, qünki Huda bir kitab qüxürgəndin keyin uni կօղdaxka wədə bərgən. Əgər birsi yukiriki «Hijr» süridiki «əskərtix» degən səz pəkətla Kur'anni kərsitudu dəp կarisa, mən: – Bu «əskərtix» degən səz Təwrat wə Injilnimu əz iqigə alidu, – dəp jawab bərgən bolattim. Məsilən Kur'andiki bayanoqa կarap bekinq: –

«Əgər (buni) bilmisənglər əhli ilimdin (əhli-əskərtixtin) (yənə Təwrat, Injillarnı bilidiolanlardın) soranglar» (Sürə «Ənbiya» 7-ayət)

Əməliyəttə, Təwratning əzi Sürə «Ənbiya» 47-ayəttə «Kur'an» («furkən») dəp ataloğan: –

«Biz həkikətən Musa bilən Hərəunoqa furkənni (yəni hək bilən batilni (nağəknı), ھالال bilən ھارامنی, ھidayət bilən گۈمräھلىكىنى (aldinip kətkənlikni) ayrioluqi (Təwratni), nurnı, təkwadarlaroqa (paydilinidiolan) wəz-nəsihətni (əskərtixni) bərdük».

Mundakqə eytkanda, Kur'anıqa karitiloğan həmmə səz Təwrat wə Injiloğan karitiloğan əməsmu? Qünki Təwrat wə Injil Hudanıng səzliridur; etikadıngız boyiqə, Kur'anmu Hudanıng səzi bolidu. Kur'anda Huda Əz səzliridə həqkandak əzgirix, қoxulup կelix yaki eliwetilixlarning mutlək bolmaydiolanlığını (Jalalayn əlima degəndək) eytkənlikioğan ixənsingiz, undakta կandaksigə «Təwrat wə Injil əzgərtılğən» degili bolsun?

Əgər siz yənə «əzgərtılğən»likining ehtimalı bar dəp karisingiz, undakta Kur'anningmu əzgərtılğənlilikining ehtimalı bar bolğan bolidu, qünki Təwrat wə Injil üçün ehtimallığı bar bolğan ixlər, ohxaxla

Kur'andimu bar boliweridu. Əlima Al-Razining deginidək, «Insanlar Hudanıng səzlirini (Təwrat wə Injilni) əzgərtələydiqan bolsa, xübhisizki Kur'annimu əzgərtələydiqan bolidu». Siz Kur'anni «əzgərtılğan» dəp etirap kilməsiz. Xuningə qəhxax, Təwrat wə Injilningmu əzgərtılıxi mümkün əməslikini etirap kilişingiz kerək. Ularning həkikiyilikini etirap kılıp, əmr-pərmanlırioğa boy sunup, «Yol, Həkikət wə Həyatlıq» bolqan Kutkuzaqı-Məsihni tonutidiqan yetəkligüqi süpitidə Təwrat wə Injilni қobul kilişingiz kerək.

Əmdi, Mədinədə yeziloqan sürülər yəni atalmix «Təwrattiki ayətlərning buzuluxi» toqrisida tohtılıp ətsək, bu ayətlər pəkətla bəzibir Yəhudiylar oqa karitiloqan idi. Təwəndə baxqa bir kitabtin söz alsak: –

Birinqi, Sürə «Al-Imran», 78-ayəttə: –

«Ulardın (yəni Yəhudiylardın) bir türkümi kitabta bolmioqan nərsilərni, silərning kitabta bar ikən dəp oylixinglar üçün, tillirini əgri-bügri kılıp okuydu wə uni Alla təripidin nazil bolqan dəydu. ...ular bilip turup Alla namidin yaloqan okuydu».

Birərsi «Bu ayət Təwratning əzgərtılğanlığını deməkqımı?» dəp sorap կalsə, əməliyəttə bolsa, bu ayət dəl xuning tətürisini ispatlaydu. Qünki muxu yerdə, kitabning əzgərtkənlikini deməy, bəlki «bir türküm» adəmlər okuoqan waktida, hata tələppuz bilən mənisini əz məksiti üçün burmilioqanlığını kərsitudu. Ularning қolidiki kitab dəl əslidiki Təwrattin baxqa kitab əməstur.

Ikkinqi, Sürə «Nisa», 46-ayət: –

«Yəhudiylarning iqidə kitabning (yəni Təwratning) səzlirini

əzgərtiwetidioqanlarmu bar, ular «səzüngni angliduk, boysunmiduk, bizgə ķulaķ sal, biz sanga ķulaķ salmaymiz» – dəydu, dinoqa tənə ķilix yüzisidin «ra'ina» degən səzni tillirini əgri ķilip eytidu».

Bu səzlərning mənisi yüksəriki misaloqa ohxax, yənə «bir türküm» adəmlərning tillirini əgri ķilip hata tələppuz bilən Təwratni okuydioqanlığını kərsitidu. Buningə qa təwəndiki ayətmi (47-ayət) ispat beridu: –

«I kitab berilgənlər! (yəni Yəhudiylar)... əzünglardiki kitabni (yəni Təwratni) təstik ķilidioqan, bizgə nazil ķiloqan kitabni (yəni Kur'anqa) iman kəltürünglər».

Demək, ularning «əzidiki kitab» dəl əslİ əzgərtilmigən əynən Təwrattur.

Sürə «Ma'idə», 13-ayətningmu yüksəridiki ikki ayətkə ohxax mənisi bar. Yənə xu süridiki 46-, 47- ayətlər, Sürə «Yunus» 94-ayətlərmə xuni ispatlaydu: –

«Ularning (yəni bəni-İsra'il pəyəqəmbərlirinining) arkisidin əzidin ilgiri nazil ķilinoqan Təwratni (yəni uning Alla təripidin nazil ķilinoqanlığını) etirap ķiloquqi Əysə ibn-Məryəmni əwəttük, uningoqa һidayət bilən nurni əz iqiqə aloqan Injilni ata ķildük, «Injil» əzidin ilgiri nazil ķilinoqan Təwratni etirap ķiloquqidur (yəni uningoqa muwapiqtur), təkwadarlar oqa һidayət wə pənd-nəsihəttur. Əhli Injillar (yəni Nasaralar) Alla Injilda nazil ķiloqan əhkamlar boyiqə һöküm ķilsun, Alla nazil ķiloqan ayətlər boyiqə һöküm ķilmioqanlar pasıklardur».

«Mubada sən, sanga biz nazil ķiloqan kitabtin xəklinidioqan (xübəhilinidioqan, guman ķilidioqan) bolsang, səndin ilgiri kitab okuqlanlar (yəni Təwrat bilən Injil

nazıl қилинған Үәхүдиylər wə Nasaralar) din sorap bağkin...»

Sürə «Bəkərə», 113-ayəttimu: –

«Yəhüdiylər «Nasaralarning һeqкandaқ asasi yok (yəni ular toqra dinda əməs)» dedi. Nasaralarmu: «Yəhüdiylarning һeqкandaқ asasi yok (yəni ular toqra dinda əməs)» dedi. Həlbuki, ular kitabni (yəni Yəhüdiylarning Təwratni, Nasaralar Injilni) oқuydu» – deyilgən.

(Əməliyəttə, «Nasaralar» (Məsih muhlisliri) Təwrat-Zəbur bilən Injil degən ikki kitabqa ixinidu, bəzidə ularni «kona əhdə» həm «yengi əhdə» dəp ataydu).

Biz yukarıkı ayətlər toqrisidiki muzakirimizdə muxu yərgə kəlgüqə, «Injil» toqrisida tehi anqə səz aqmioqan iduk; Təwratka nisbətən yukarıkı ayətlərmə bizni ohxax hulasigə kəltüriduki, Yəhüdiylarning կolidiki Təwrat həkikiy Təwrattur, pəkətla bəzi Yəhüdiylər (Təwrattiki) ayətlərgə Muhəmmədning arzusioqa қarxi mənidə təbir bərgən. Bu hulasigə əlimə Al-Razi, Al-Baydawilarmu ularning «buzuloqan tekistlar» degən təbirigə қoxulidu. Undak bolmioqinida, Kur'anning «Mədinədiki sürüliri» «Məkkədiki sürüliri» gə zit kelip қaloqan bolatti.

2-кисим

Əkliy ispat

Asman wə dunyani həm barlıq janlıklarnı birlə eçiz səz bilən yaratkan Hudanıñ Həmmigə Kadir ikənlikini hərbir əkil igisi biliđu.

Hudaning nuroqun karamətliridin, ka'inatning barlik uniwersal қанuniyatlirining top-toqra ikənlikidin wə minglioqan yillardin beri əzgərmigənlikidin Uning danalığı həmmigə ayandur. Huda həm ədir həm dana bolşaqla, əkil igiliri bolşan insanlarning Yaratkuqisioja bolşan munasiwiti, xundakla bir-birigə bolşan burqlirini ularoja qüxəndüridiqan bir asasiy nizam yaki tüzülmini Əzi tüzüp qikixi kerək idi. İnsan əzining kəlgüsü təqdirining қandaq bolidioqanlığını - ita'ətsizlərgə jaza berilidioqanlığını, etikad kılıp ita'ət kılqanlaroja in'am berilidioqanlığını bilixkə möhtaj idi. Undak bolmioqanda malimanqılık, қanunsızlıklar insanlar arisida əwj elip, qong belik kiqik belikni yutuwalidioqandək bolup қalojan bolatti. Buning akıwiti insanlarni huddi əz mədəniyyitini yokatkan bəzi millətlərdək, əzini һalak kilişkə elip baratti. Xundak bolşanda insanoja nisbətən əhlak bilən əhlaksızlıq otturisida pərk կalmaytti. Bu hil əhwallarni Həmmigə Қadir wə birdinbir dana bolşan Pərvərdigarimizning қobul կılalixi hərgiz mumkin əməs.

Hudaning insanoja qüxürgən bu nizam bilən tüzülminamini, əgər Təwrat wə Injil əməs desingiz, siz dəp bekinq, undakta u nemə? Muxuningəja ohxax ehtiyajni қanduralaydioqan (həmmə dəwrlərni besip ətkən) baxka bir կədimiy Mukəddəs Kitab barmu? Bərhək, yoktur!

Xübhisizki, Həmmigə Қadir wə birdinbir dana Huda, xundak bir kitabni insanlaroja nizam wə yetəkliguqi bolsun dəp qüxürgəndə, uni əzgərtix, қoxulup կelix, elinip ketix wə buzuluxtin saklaxka kapalətlik қilojan. Xundak kilmioqan bolsa, u kitab Xəytan wə hər bir yaman niyatlık adəmning zərbə nixaniəja aylinip қalojan bolatti, wə yaki nuroqunlioqan «Mukəddəs Kitablar» pəyda bolşan bolatti, pikirlər bəlünüp, həkikətning əzi kaymukux wə malimanqılık iqidə yokılatti. Bundak ixlər

Hudadin naħayitimu yirak! Qünki U Θzining kitabliri, Təwrat, Zəbur wə Injilning hərbir կismini əzgirixtin, hatalık sadir boluxtin əsirmu'əsir saklap kəlgən. U bu kitablarnı, azojanlaroqa yol kərsətküqi məx'əl süpitidə saklap kəlgən.

Mukəddəs Kitablar, Təwrat wə Injillarnı əzgərtixtək bir «suyikəst» məwjud boluxi üçün nuroqun yərdiki nuroqun kixilər, birlə wağitning əzidə birlixixi kerək idi. Əmma bundak bir birlixix hərgiz mümkün əməs. Dəsləptə, Kur'an pəyda bolğan qəoqda (miladiyədin keyin 7-əsirdə) Yəhudi etikadqılıri həm Məsih (hristi'an) muhlisliri dunyaning hərkəysi jaylıri, məsilən Suriyə, Türkiyə, Misir, Efi'opiyə, Pars, Hindistan, Ottura Asiya, Kəxkər, Turpan, Jonggo wə Yawropalaroqa tarkaloqanidi. Mukəddəs Kitablar, bolupmu Injil, əyni İbraniy til wə Yunan (Grek) tilidin nuroqun millətlərning tiliçə, jümlidin ərəbqə, armenqə, amharqə (Efi'opiyə tili), Koptqə wə latinqioq alliburun tərjimə ķilinoqan. Turpandimu arhe'ologlar Injilning կədimki uyqurqə tərjimisidin birnəqqə կisimlirini կəzip qıkkən. Bu nuroqunliçən kixilərning əzləri mukəddəs dəp bilgən kitabni əzgərtix suyikəstidə bir yərgə jəm bolalaydu degəngə ixinix əkəlgə sioqamdu? Arılıkning yiraklığı bir yaxta tursun, ularning arisida tili wə kəzkərəxləri, hərkəysi məzħəplər əzlirining təkitləydiçən ixliridimu nuroqun pərkələr bolğan tursa? Əksiqə, bu nuroqunliçən yərlərdiki, əz tiliçə tərjimə ķilinoqan hərkəysi millət kixilərning қolidiki kitab dəl ənə xu bir Təwrat wə bir Injildur.

Xübhisizki, bəzilərning «Mukəddəs Kitablar əzgərtiligən» dəwelixi ispatsız, asassız təhməttür. «Əzgərtiligən» deyilsə, undakta əzgərtiligən tekistlər əni? Қaysi tekistlər? Əyni nusha կəndak idı? Ularnı burmilaxtiki məksət nemə ikən? Bu so'alaroqa kim jawab berələydi?

Ehtiyatqan bir alim өз һекүмининг асаси толук болмай туруп, уни һәргизму otturioqa qikarmaydu.

Нijradin ilgiriki өzlirini hristi'an дәydiょjan bәzi әrәb қәbililiri, мәsilәn: Ҳимyar, Өласан, Rabiyә қәbililiri wә Nijranlik, Ҳeralik қатарlıklar üçün Injil әslidә әrәbqigә tәrjimә қилиножаниди. Bundak bolmioqinida ular қандакларqә Injiloqa iman kәltürsun? Bu pakitlar «Al-Aoqaniy» («nəzmilər») degən kitabta dәlillinip ispatlanоjan, qünkى bu kitabda Waraka bən Nawfal (Muһəmməd dәwrdiki əng danglik yazоluqi) өzining bu kitabni yazоjanlıkını həm «Әrәbqigә tәrjimә қилиножан Injildin haliojan yeridin kəqürgən»likini bayan қılıdu. «Injil өzgәrtiligən» degənlər bu kitabtin muxu səzgə ispat tapaliojan bolsa, u qaođda Waraka bən Nawfalning xu kitabidin asanla ispat alojan bolatti. Əmma almiojan.

Yəhudiylarоja kəlsək, Muкəddəs Kitab (Təwrat, Zəbur)ni saklaxka bolоjan қizojinlikи dunyaоja məxхur. Ularning əlimaliri wә alimpliri bilən arilixip kərgən hərbir adəmgə ularning hətta Təwrattiki səzlərning wә hərplərning қanqə wә nəqqə ikənlikini enik bilidiょjanlıkimu ayan. Xunga eytalaymizki, muкəddəs kibabning pütünlikidә heqkandak xək yok həm kəlgüsidiimu өzgərməydu; buningöla əng əkəlliy bilim wә bu kitabning dәwrdin-dәwrgə қaldurulux jəriyanliri guwah bolalaydu.

Kitablarning kəpiyip ketixi ularning həkikət ikənlikigə barawər əməs; təkxürüp, izdinip, selixturup körüng. Xundak kılɔjanda pakitlarоja erixisiz. Qunki arzu-həwəslər wә xəhsiyətqilikni axkarilap uni əyibləydiょjan, adəmlərning rəzil kəngüllirini өzgərtidiょjan bu kitab - Hudanıng sap, pak, dana harakterlirigə həmmə jəhəttin uyоqun bolоjan, mədəniyatlık turmuxka ündəydiょjan, Hudani, xundakla hərkandak bir

insan oqlini, jümlidin düxmənlərnimu səyüxkə undəydiqan, yamanlıqni kayturuxka yol koymaydiqan wə Adəm'atining barlik pərzəntlirini ķerindaxlar dəp ķaraydiqan bu kitab bərhək barlik məwjudatlarning Yaratkuqisi Pərwərdigarning jahandiki barlik məhlukatlarning əməl ķılıxi üçün bərgən kitabidur.

3-ķisim

Tarihiy ispat

Mukəddəs Kitab (Injil, Zəbur wə Təwrat)ning dəwrsizliki wə həkikətlikini rət ķılqili bolmaydu. Pütün aləmdiki hərkəndakı bir kitab uningoja ohxax toluk ispatlanıqan əməs. Tarih əng adil guvahqı həm əng ixənqlik ispat bolşaqqə, muzakirilirimizdə gumanni təltüküs yokitip, həkikətni roxən ķılıdiqan təwəndiki ispatni otturioja koymakqımən.

Enikki, Mukəddəs Kitab nuroqunliqan bexarətlərni əz iqigə alidu. Bu bexarətlərning kəpinqisi alliburun əməlgə exip bolıqan. Қalojanlıri bolsa, wakti-sa'iti toxkanda əməlgə axurulmay қalmaydu. Huda mukəddəs bəndliri bolıqan pəyəmbərlər arkilik nuroqun wəkələrning yüz beridiqanlıqını aldin'ala eytqan; məsilən, məlum padixahlarning küqiyidiqanlıqını wə bəzilirining gumran bolidiqanlıqını, büyük xəhərlərning һalak bolidiqanlıqını wə əzining wəyran boluxini oylap bakmioqan uluq wə xərəplik dələtlərning yokılıdiqanlıqınımu aldin eytqanidi.

Buningqa mundak bir misalni kərəyli. Nahum pəyəmbər

Asuriyəning paytəhti bolğan Ninəwəning ھalak bolidioğanlığını enik aldin eytən. Ninəwə xəhiri bolsa, əslidə egizliki 30 metr, aylanmisi 95 kilometr kelidioğan sepil bilən қorxaloğan bolup, 60 metr egizliktiki 1500 munari bar uluq bir xəhər idi. Bu xəhərning ھalak boluxi toqrluluk bexarət hətmuhət əməlgə axuruloğan.

Yəxaya pəyoğəmbər bilən Yərəmiya pəyoğəmbər, Қaldiyə həlkəlirining paytəhti bolğan «Babil» yaki «Babilon»ning əng bayaxat wə əng gülliniwatən dəwridə xu xəhər wə imperiyəsining wəyran boluxini aldin eytən. Yəxaya pəyoğəmbərning bexarətliridin 160 yil ətkəndin keyin, axu uluq xəhər Babil pəyoğəmbərlərning deginidək wəyran bolup kətti. Herodot wə Ksenofondin ibarət ikki grek tarixxunasining Babilning gumran bolux əhwali toqrisida yazoğan bayanlıri pəyoğəmbərlərning eytənlirliqə ajayib ohxixidu.

Mukəddəs Kitabtiki nuroqun baxka bexarətlər iqidə Əzakiyal pəyoğəmbərning Tur xəhiri toqrisidiki bexariti bar: («Əzakiyal» 26-bab)

**«On birinqi yılı, aynı birinqi künidə xundak boldiki,
Pərwərdigarning səzi manga kelip mundak deyildi: —**

**«I İnsan oqlı, Turning Yerusalem toqrluluk; «Wah! Yahxi boldi!
Əllərning dərwazisi bolğuqi wəyran boldi! U manga қarap қayrilip
eqildi; uning wəyran қılıñixi bilən əzümni toyozuzımən!» degini
tüpəylidin, — xunga Rəb Pərwərdigar mundak dəydu: — Mana, i Tur,
Mən sanga қarxımən, dengiz dolğunlarnı қozəliqandək, kəp əllərni
sən bilən қarxılıxka қozəlaymən; ular Turning sepillirini bərbət
ķılıp, uning munarlırını qekip yokitidu. Uning üstidiki topilirini**

kırıp taxlap, uni takır tax kılıp koyımən. U pəkət dengiz otturisidiki torlar yeyilidioğan jay bolidu; qünki Mən xundak söz kildim, dəydu Rəb Pərwərdigar; u əllər üzün olja bolup əlidü. Uning ķuruķlukta қaloğan ķızliri ķılıq bilən kırıldı; xuning bilən ular Mening Pərwərdigar ikənlikimni tonup yetidü.

— Qünki Rəb Pərwərdigar mundak dəydu: —

Mana, Mən Tur bilən ķarxilixixka Babil padixahı Nebokadnəsar, yəni «padixahıklärin padixahı»ni, atlar, jəng əhwiliri bilən, atlıq qəwəndazlar, ķoxun wə zor bir top adəmlər bilən ximal təripidin qikirip epkelimən. U ķuruķlukta қaloğan ķızlirini ķılıq bilən soyidu, sanga muhasirə potəylirini kırıdu, sepiloğa qikidioğan dənglüknə yasaydu, sanga ķarap ķalqanlarını kətürirdü. U sepilliringə bəsküqi bazojanlarnı ķaritip tikləydu, ķoral-paltılırı bilən munarliringni qekip oqlitidu. Uning atlirining kəplükidin ularning kətürgən qang-topisi seni կaplaydu; sepilliri bəsülgən bir xəhərgə bəsüp kirgəndək u sening կowukliringdin kirgəndə, sepilliring atlıq əskərlərning, qaklarning həm jəng əhwilirning sadasi bilən təwrinip ketidü. Atlirining tuyaklırı bilən u barlıq rəstə-koqiliringni qəyləydu; u pukraliringni ķılıq bilən kırıdu, küqlül tüwrükliring yərgə yikılıdu.

Ular bayılıkliringni olja, mal-tawarliringni oğənimət kılıdu; ular sepilliringni buzup oqlitip, həxəmətlik əyliringni harabə kılıdu; ular sening taxliring, yaqlaq-limliring wə topa-qangliringni dengiz suliri iqigə taxlaydu. Mən nahxliringning sadasını tügitimən; qiltarliringning awazı kaytidin anglanmaydu. Mən seni takır tax kılımən; sən torlar yeyilidioğan bir jay bolisən, halas; sən kaytidin

**kurulmaysən; qünki Mənki Pərwərdigar xundak degənmən, dəydu
Rəb Pərwərdigar...**

**Mən seni baxkılaroqa bir agahı-wəhxət ķilimən;
Sən ķaytidin həq bolmaysən;
Ular seni izdəydu, birak sən mənggüzə tepilmaysən»
— dəydu Rəb Pərwərdigar».**

Buningdin tarih biz üçün hatirligən təwəndiki pakitlarnı kərələymiz:

— Əzakiyal pəyəqəmbər kitabidiki xu 26-bab, 8-ayəttin, Nebokadnəsar padixahning Tur degən xəhərni wəyran ķılıdiqanlığını okuyımız. Pəyəqəmbər 3-ayəttə, kəp dələtlərning Tur xəhīrigə karxi turidiqanlığını, 4-ayəttə, bu xəhərning bir takır taxqa aylinip қalidiqanlığını, 5-ayəttə taxning üstigə belikqılarning torliri yeyiliqanlığını dəp ətkən. 12-ayəttə, xəhər harabilirining dengizə taxliwetiliqanlığını, 14-ayəttə xəhərning ķayta kurulalmayqanlığını wə 21-ayəttə, uning mutlək əlayib bolidiqanlığının bekitilgənlikini aldin degən.

Əzakiyalning bexaritidin üq yil keyin, Babilning padixahı Tur xəhīrining əz xərtlirini köbul ķılıp təslim boluxioqa kədər, yəni 13 yil uni կorxap turdi. Ahiri u xəhərgə bəsüp kirgən, lekin xəhər ahalisinin dengizdin ətüp xəhərdin yerim kilometr yiraklıktiki bir araloqa ķeqip kətkənlikini baykioğan. Babilning padixahı xəhərni Əzakiyal 8-ayəttə aldin eytkinidək, yər bilən yəksan ķiləjanidi.

Keyin büyük Iskəndər (Alikşandır, greklarning imperatori) kelip, isyan kətürgən xu araldiki Tur xəhīrini muhasirigə eliwaldi. Iskəndər

kona xəhərning harabiliridin ixlitip, xu araloğa baridiqan 60 metr kəngliktiki bir yolni yasap qıqtı. Buning bilən Əzakiyalning bexaritidiki 3-, 12-ayəttə deyilginidək, bu yərnimu besiwaldi. Keyin 4-5 ayətlərdə deyilginidək, xəhər қayta bir takır taxqa aylinip kətkən.

Turning tarihi Iskəndərning dəhəxətlik urux elip berixi bilən ayaqlaxışan əməs. Keyin, awwal Antigon (miladiyədin ilgiriki 314-yilda), andin Pitolimi Filadelfus (miladiyədin ilgiriki 285-247-yillarda) uning sodisining wə dengiz üstidiki hakimiyitining üstünlikini bitqit ķılışan. Ahiri, miladiyədin keyinki 1321-yili ərəb jəngqiliri uni ixçal ķılıp pütünləy ħalak ķılışan. Xu qəoşda ərəb sayahətqisi Ibn Batutanın səzləri bilən eytkənda, xəhər «Bir təmsil, ... pütünləy bir harabə» boldi. Bu əhwal bexarəttiki 14-ayəttə dəl aldin eytilışan.

Əzakiyalning dəwridə Tur uluŋ, gülləngən bir xəhər idi. Əyni qaoğdiki bu küqlük xəhərning baylıklarını wə xan-xərəplirini kərgüqi kixilərgə nisbətən Əzakiyal pəyəqəmbərning xu bexarətləri bək kulkilik sezikən bolsa kerək. İnsan təpəkkuri boyiqə bolşanda, bu bexarətlərning əməlgə axurulux mumkinqilikining nisbiti 750 milyonning biri bolatti. Əlbuki, deyilgən bexarətlərning həmmisi, hətta inqikə təpsilatlırioqıqimu əməlgə axurulışan!

«Xunga Rəb Pərwərdigar mundaq dəydu: — Mana, i Tur, Mən sanga қарxımən, dengiz dolğunlarnı қozəliqandək, kəp əllərni sən bilən қarxılıxka қozəlaymən; ular Turning sepillirini bərbat ķılıp, uning munarlırını qekip yokitidu. Uning üstidiki topilirini kırıp taxlap, uni takır tax ķılıp қoyımən»

(«Əz.», 26:3-4).

4-ķisim

Arhe'ologiyilik ispat

Tarihnинг guwahqiliri bəzidə қарxilikka uqrismu, lekin arhe'ologiyilik ispatka kıl siqmas.

Mukəddəs Kitab kədimdin hazırlanmış tənqid ķiloqularning obyekti wə hudasızlar bilən etikadsizlarning hücum ķılıdiqan nixani bolup kəlgən. Qünki Mukəddəs Kitab axu kixilərning arzu-həwəslirigə, nadan kəzkaraxlirioja wə kixini ħalakətkə baxlaydiqan pəlsəpilirigə қarxi turidiqan kitabtur. Xuning bilən ulardin nuroqunliri Pələstin, Babil, Asuriyə wə Misirdiki asar'ətikilərgə kəz tikip, imkaniyətning bariqə wəhiy berilgən Mukəddəs Kitablardın azraq bolsimu hatalık wə yaki nuksan tepiwelixinni məksət ķiloqan. Ular Mukəddəs Kitabni «Pəkətla burmilanıqan təmsillər wə ən'ənilərning arilaxmisi» degənni dunyaçığı ispatlimakçı bolıqan. Əmma Huda ularni niyətlirigə yətküzmigən; ularning okliri nixandin ezip kətkən, ularning ümidliri yərdə ķaldurulıqan. Qünki abidə taxlar wə tarixiy həjjətlər butpərəslər təripidin yeziliqan bolsimu, lekin bu asar'ətikilərdə yeziliqan guwahlar wəhiy berilgən Mukəddəs Kitablaroja mutlak maslaxkan idi.

Bəzi musulman ķerindaxlar Təwrat wə Injil kitabliri Kur'an sürülidiki asaslıq təlimlərning tətürü bolıqanlığını baykioqinida, «Bu kitablar hata, buzuwetilgən» dəp xikayət ķilixkan. Əmma xikayətlirinin obyektip dəlil-ispatlırı kəm bolıqan. Kədimiy arhe'ologiyilik guwahlar

nuroqun etikadsiz izdəngüqilərni Mükəddəs Kitabça ixəndürgən. Xunga, mən bu yerdə axundakı ixəngüqilərning yardım tapğinidək, hazırkı izdiniwatkan ķerindaxlirimningmu yardım tepixini ümid ķılıp, yukarıda eytiləqan asar'etikilər həkkidə anqə-munqə tohtilip ətməkqimən.

Etikadsizlarning Mükəddəs Kitablaroja ixənməsliki wə uningoja ķaratkan əxəddiy tənkidliri asasən ikki amildin kelip qikqan, deyixkə bolidu. Birinqi amil Babil imperiyəsi (miladiyədin ilgiriki 540-yil) din ilgiri Pələstində «yezik tehi xəkillənmigən (hətlər, hərplər məwjut əməs deməkqi) yaki nahayiti az ixlitilgən» degən ukümdur. Xuning bilən ular «Musa yaki baxqa pəyəqəmbərlər hətni կandak yazəjan?» dəp mazak ķılıdu.

Ikkinqi amil bolsa, ular «Təwrat qokum կədimki Ottura Xərkətiki mədəniyətning səviyisini bəkla axuriwətkən» degəngə ixinip kətkən - qünki xu qəqdiki tarixunaslar xu mədəniyətning səviyisi əslidə bək təwən degən kəzkaraxta idi. Lekin yekinqi məzgillərdiki Misir, Babil, Asuriyəning iləjar mədəniyətlirigə guwahqi boləqan nuroqun yadikarlıqlar Mükəddəs Kitabtiki bayanlarning toqra ikənlikini kərsətkən. Ularning mədəniyət yadikarlıqları wə yilnamiliri arkilik, Asuriyəning padixahlıları Sənnaherib, Tiglaf Piləsər wə Babil padixahi Neboğadınəsar կatarlıqlarning yürgüzgən uruxliri wə ularning padixahlığının կandak ikənlikini igəliyələymiz. Biz hazır Yəxaya pəyəqəmbər, Yərəmiya pəyəqəmbər, hətta Musa pəyəqəmbərning yazma kitablari wə məktuplridə ixlitilgən hətlərning xəkilləri wə uslublirini əz kəzimiz bilən kərələymiz. Demək, «Կədimki abidə taxlar gəp kılmaqta». Bu abidə taxlar Hudanıq yazoqıqlarını ilhamlanduruxi wə ularoja wəhiy qüxürüxi bilən Mükəddəs Kitablar wujudka kəlgən, deməktə. Bu

asar'ətikilər bizgə hətta miladiyədin ilgiriki 2234-yildin tartip, ularning yezix usulliri mukəmməlləxtürulgən dəp ispat beridu. Demək, ularning «hət yezix» səhiyi Əzakiyal, Musa wə İbrahimning dəwrliridin ilgirila bizning bugünkü səhiyimizgə yekinlaxlaşdır.

Əmdi mən Təwratta təswirləngən, kədimki asar'ətikilər yekində həkikətligən muhim wəkə wə ixlarnı tilənə almakqımən.

Əngliyə Muzeyida kərgəzmə kılınoğan Asuriyədiki əyni tax tahtalar Təwrattiki «Yaritilik» kismidiki dunyaning yaritilixi toqrisida degənlərni ajayib toqra ispatlıoğan. Səhəpə qəklimigə uqrımıoğan bolsa mən bu yərdə axu tahtılarda yeziloğanlarnı okurmən üçün tərjimə kılıoğan bolattım. Bu bayanlarda, gərqə riwayət iznalırı bar bolsimu, lekin həkikiy əhwal enik bayan kılınoğan. «Dəsləptə ikkila insan yaritiloğanı, ular «alijjanap yüzlük Rəb» təripidin yaritiloğan» degən hatırə tax, əslidə yər yüzidə pəkət birlə jüp ər-ayalning barlıkioğan guvahlıq kılıdu. Xu muzeyda yənə Babildin elip kelinigən tüvrüktə bir sürət bar. Sürəttə, Adəm'ata wə Həwa'animiz ikkisining otturisida bir dərəh wə Həwa'animizning kəynidə bir yilan turatti. Bu sürət Təwrattiki «Yaritilik» kismining adəmning əndək kılıp gunah sadır kılıoğanlılığı toqrisidiki bayani oğan guvahlıq beridu.

Burunlarda, etikadsız alımlar Muqəddəs Kitabning «Nuh pəyəqəmbər waqtidiki qong topan» toqrisidiki bayanını pəkətla «əpsanə», «konilar ning riwayətliridin biri», «Təpsiliy təkxürük elip berilsa, uning bir oydurma ikənlikli qoqum pax kılınidu» dəp əkarayıttı. Əmma arhe'ologlarning uzun təkxürüxliridin keyinkı baykaxlırı, əzlirining əslidə hatalaxanlığını ikrar kılıxka wə ilgirki səzlirini yanduruwelikə

məjburliqan. Topanning pakit ikənlikini etirap kılqan. Muxu etikadsız alımlar iqidə ge'ologlar gəwdilik misal idi. Qünki Asuriyədiki ķezilmilar arisida, Əngliyə Muzeyida hazır sakliniwatkan bəzi abidə tahtilar bar. Abidə taxlarda, qong bir kemining ķandak yasalojanlıki, adəmlər wə hərhil ҳaywanlarning topandin ķandak saklanojanlıki, ķattık yamojurning ķandak kılıp nuroqun adəm wə ҳaywanlar yaxawatkan pütün yər yüzini besiwelip topoqşa aylanojanlıki həmdə barlıq jan-janiwarlarning ķandak ħalak bolovanlıki wə baxqa təpsilatlar bayan kılinojan.

Hərkəysi kit'ələrdiki taoqlarda, qongkur jilojılarda, dengiz tax қatmiliri (taxqa aylandurulqan dengiz ҳaywanları) baykalmağta. Ulardin bəzilirini pəkət məlum dengizlardinla tapkılı bolidu. Belik həm dengiz əsümlüklerinə қaldıqları bizgə tax қatma xəklidə taoq қatlamlırıda uqrayıdu. Ularning kəp կismi hərkəysi muzeylarda sakliniwatidu. Əgər ularni təkxürüp kərüxxə կiziקסingiz, muzeylarqa barsingiz bolidu. Bularning həmmisi Muqəddəs Kitabning qong topan toopruluk yazojan bayanining toqra ikənlikini ispatlaydu. Undak topan bolmiojan bolsa, bu կululə wə belikça ohxax dengizda yaxaydiqan ҳaywanlarning қaldıqları ķandakmu əzliri yaxiyalmaydiqan bundak hilwət wə egiz taoqlarqa kelip kalojan bolsun?

Semit isimlik məlum bir alım Ninəwəh xəhirining harabiliridin bir tahtını baykiojan. Hazır bu tahta Əngliyə Qong Muzeyida saklanmakta. Uningda Təwrattiki hatirlərni ispatlaydiqan nuroqun yərlər bar. Uningda məsilən Təwrattiki «yaritilik» կismi (11-babida), «Babil» (yaki «Babilon») munarining կuruluxi wə xu կurulux səwəbidin insanlarning əslidə alaklixiwatkan birlə tili nuroqun tillarqa ayriwetilingəngə ohxax

ixlar hatirləngən. Kona Asuriyəning harabiliridin tepilojan yənə bir tahtida, Müqəddəs Kitabta yezilojinidək («Yar.» 19:24) Sodom wə Gomorra degən xəhərlərning ot wə güngürt bilən һalak қilinojanlıki hatirləngən.

Yənə bir ķeziwelinojan tahtida «Yaritilix»ning 14-babida tohtalojan «Elam padixahı Kedorlayomər» wə uning ittipakdaxlirining Pələstingə hujum қilojanlıki hatirləngən.

Ətkən dəwrlərdiki grek tarihxunaslıridin «Plutarh» wə «Hirodit» Musa pəyojəmbərning Təwrattiki hatirləxlirini mazak ķılıp: «Musaning deginidək, Misirdə əz waktida xarab degən nərsə bolovan əməs – bu qoķum yalojanqılık» deyixkən. Lekin ularning hata, Musaning toqra ikənlikli hazır həmmə adəmgə ayan. Қədimki Misirning birnəqqə kəbriliridin xarab ixləp qıkırılıx, yəni üzüm tallirini pərwix ķilixtin üzüm xirnisini idixka կuyup saklaxķıqə bolovan pütün jəryanni sürətligən tam rəsimliri baykalovan. Yənə birnəqqə «ərb» (xarab) degən hət yezilojan botulkilar tepilojan. Xu harabilardin yənə, həzriti Yusüp waktidiki aqarqılık toqruluk ispatlarmu həm tepilojan.

Misirdiki abidə taxlar xu zamandiki Misir imperatori «Uluq Ramses» Firəwn, Fitom wə Ramses degən ikki xəhərni կuruxta musapir կullarnı ixlətkənlilikini bayan қilojan. Bular Təwrattiki «Misirdin qıkix» kismining 11-babida deyilgənlirigə ispat bolalaydu. Arhe'ologlar yənə kona xəhər Tebestiki bir kəbristandin Isra'il həlkəlinining կul ķilinixi wə dələtlik կuruluxlarda һaxaroja tutulojanlıki bayan қilinojan pütüklərnimu ķezip tapkan.

Muxu misallaroja ohxax, Təwrat, Zəbur wə Injillarda təswirləngən ix-wəkələr wə mingliojan kiqik təpsilatlarni biwasitə yaki wasitilik haldə ispatlaydiojan nuroqunliojan ķazma asar'ətikilər, pütüklər, tam rəsimlər wə hatırə taxlar bar.

Bulardin baxqa yənə Mukəddəs Kitablarning nuroqun kədimki kəqürülmə nushilirimu bu kitablarning toqra ikənlikini wə əzgərtilmənlikigə ispat beridu. Bu materiyallarnı Yawropadiki əng aliy kütüphanilar wə muzeylarda kərgili bolidu. Ular kona Yunan (grek) tili wə baxqa tillardiki yezikta, terə wə kəoqəzlərgə yezilojan. Ularning bəziliri pütün Təwrat, Zəbur wə Injilni, bəziliri bolsa pəkət Mukəddəs Kitabning məlum ķismlirini əz iqigə aloqan. Təwəndə ulardin bəziliri kərsitilidu: -

1. Siz Rimdiki Watikan ordisidin «Kodeks Watikanus» (Watikan nusha) degən kəqürülmini kərələysiz. Bu bolsa hijradın təhminən 250 yil ilgiri kəqürülgən.
2. «Kodeks Sini'atikus» (Sinay nusha). Bu Misirdiki Sinay teqidin tepiloqan. Həzir Londondiki «Əngliyə Qong Muzeyi»da, Injil, Zəbur wə Təwrattin tərkib tapşan. Bu, hijradın təhminən 200 yil ilgiri kəqürülgən.
3. «Kodeks Aleksandrinus» (Misirdiki kona xəhər Aleksandriyədə tepiloqan). Bu nusha Londondiki «Əngliyə Qong Muzeyi»ning «Həzinə əyi»də kərgəzmigə կոյuloqan. Umu hijradın təhminən 200 yil ilgiri yeziloqan, Təwrat wə Injilni əz iqigə alidu.
4. «Kodeks Əfra'imus» (Əfra'im nusha) bu hazır Parizda, hijradın

təhminən 150 yil ilgiri yezilən. U Injilni əz iqigə alıdu.

5. Yekinda Pələstində «Injil» «Luğa»din bir kismi tepildi. Bu az degəndə hijradın 590 yil ilgiri yezilənidi.

6. Bizning Turpanımızdiki Astanıqa yekin bir jaydin kona uyoqur tilidiki tərjimilər tepiloqan. Ular bəlkim hijradın 70-100 yil ilgiri tərjimə kılınoqan. Xu qaoqda uyoqurlarda heli nuroqun Hristi'an muhlisliri bar idi.

1948-yili bir əhəmiyyətlik tarixiy wəkə yüz bərgən. Ta'amirah қəbilisidin bolən Muhamməd Al-dib Badawi «Əlük Dengiz» boyida köy bekıwatkanıkən. Birdinla uning bir köyi təqəbürət qarap yamixixka baxlaptu. U köyini yandurup kelix üçün bir tal taxni köy tərəpkə karitip etiptu. Xuning bilən bir sapal nərsining qekilən awazi angliniptu. U yənə bir tal taxni atkanıkən, həlikə awaz yənə angliniptu, u awaz qikqan tərəpkə karap mengiptu, u xu yərdə bir əngkürning barlığını baykaptu. U «Qoşum bir gəhərni taptım!» dəp oylap əngkürgə kiridiqan bək tar bir təxüktin ehtiyatqanlıq bilən kiriptu. Əngkür iqidikisi dərwəkə gəhər ikən — lekin bu gəhər uning əzi wə қəbilisi üçünla əməs, bəlki pütün dunya üçün tepiloqan gəhər hesablinidu.

U baykiqan nərsilər əməliyəttə bir yürüx Təwrat-Zəburning yəgimə kitabliri bolup qıktı. Ularning arısida Yəxaya pəyoqəmbərning bir pütün kitabı bar idi; bu kitab əslidə Əysə Məsihning tuquluxidin (miladiyədin) 700 yil ilgiri yezilən. Bu kitablarning həmmisi Müqəddəs Kitabning toqra kəqürülənləri, həq əzgərmigənlilikə nahayiti enik guwahqi bolən. Qünki uning məzmuni hazırlanıqdan kəqürülmə nushilaroqə ohxax. Xuning bilən «kitab əzgərtiwtılğən» degən xikayətkə

pütünləy rəddiyə berilgən, bu sahta xikayətlərnimu pax kılqan. Bu yəgimə kitablar hazır «Kumran» yaki «Əlük Dengiz yəgimə kitabliri» dəp atalmakta.

Xübhisizki, Huda Muqəddəs Kitabning keqürülüxi wə dəwrdin-dəwrgə қaldurux jəryanlırında Məsih muhlisliri jama'ətlirigə izqil haldə yetəkliqilik ķilip kəlgən. Jama'ətning əzi ķimmətlik «kitab ambiri» bolup kəlgən, bu pakitka əməliy wə küqlük ispat bardur. Xunga, Əysə Məsih muhlisliri jama'itini, Hudanıng sirlirini saklaxtiki həzinə degili bolidu.

Yukiriki nushilardin sirt, muhlislarning қolida yənə nuroqunlioqan baxka nushilarmu bar, bəziliri Islam dinidin ilgiri yeziloqan, bəziliri uning bilən zamandax bołoqan. Bu babni ķiskırak yezix üçün bu yerdə birmubir yezip olturniduk. Hristi'an wə Yəhudiylar ixlitiwatkan, 2000din artuk tiləqə tərjimə ķilinoqan hazırlıq nushiları bu ķədimki nushilar bilən selixtursak, ulardiki ohxaxlıq kixini həyran қalduridu. Ular hərkəndək bir adəmning əzlirini təkxürüp kəräxi üçün hazır turmakta!

2-muzakirə

Təwrat wə Injilni Kur'an inawətsiz ķiliwətkənmu?

«Təwrat wə Injil eżgərtilmigən wə yaki burmilanmiqan» degən ispat aldida, həmmigə dana bir Huda təripidin bizgə yetəkqi wə yorukluk bolsun dəp qüxürülgən bu kitablarnı həmmə adəm etirap ķilmay կalmaydu. Əmma bəzi adəmlər etirap ķiloqandin keyinmu muzakiridiki

yənülüxlirini dərhal əzgərtip: - «Injil wə Təwratning ornini Kur'an igiləp, ularni inawətsiz ķiloqan» deyixiwalidu. Əmma bu həqkandak asasi yok bir təhmət hesablinidu. Qünki Kur'anda bundak deyilmigən. Əksiqə Kur'anda Kur'anning əzi «Injil wə Təwratni təstikliquqi həm köçdöyüqi bolsun dəp qüxürülgən»liki həmmə adəmgə bəx ķoldək ayan bolqan ərəb tili bilən yeziloqan. Buni təwəndiki ayətlərdin kərüwalalaysız: -

«Mən nazil ķiloqan Təwratni təstik ķiloquqi Kur'anqa iman kəltürünglər» (Sürə «Bəkərə», 41-ayət)

«...ularqa (Yəhudiyalarqa) Alla təripidin ulardiki kitab (Təwrat)ni təstiklaydioqan kitab (Kur'an) nazil bolqan... » (Sürə «Bəkərə», 89-ayət)

«Kur'an... ularning ķolidiki kitabni (yəni Təwratni) təstik ķiloquqidur» (Sürə «Bəkərə», 91-ayət)

«...silərdiki nərsilərni (yəni kitab wə hekmətni) etirap ķiloquqi pəyəqəmbər (yəni Muğəmməd ələyihişsalam) kəlsə uningoqa ...iman eytixinglar kerək...» (Sürə «Al-İmrən», 81-ayət)

«(I Muğəmmədl!) Əzidin ilgiriki kitablarnı təstik ķiloquqi hək kitabni (yəni Kur'anni) (alla) sanga nazil ķildi. Ilgiri, kixilərgə yol kərsatküqi kılıp Təwrat bilən Injilni nazil ķiloqanıdi» (Sürə «Al-İmrən», 3-ayət)

«I kitab berilgənlər! (yəni Yəhudiyalar) ... əzünglardiki kitabni (yəni Təwratni) təstik ķilidioqan, biz nazil ķiloqan kitabka (yəni Kur'anqa) iman kəltürünglər» (Sürə «Nisə», 47-ayət)

«Bu Kur'anni birawning Allaqa iptira қılıxi əkligə siqmaydu... Lekin Kur'an ilgiri kəlgən (Təwrat, Injil қatarlıq samawiy) kitablarnı təstik қılğıqidur...» (Sürə «Yunus», 38-ayət)

«Ularning «yəni bəni Isra'il pəyəqəmbərlirining» arkisidin əzidin ilgiri nazil қılınoğan Təwratni «yəni uning Alla təripidin nazil қılınoğanlığını» etirap қiloquqi əysa ibn-Məryəmni əwəttük, uningoşa hreadayət bilən nurnı əz iqiqə aloğan Injilni ata қildük, «Injil» əzidin ilgiri nazil қılınoğan Təwratni etirap қiloquqidur «yəni uningoşa muwapiqtur», təkwadarlar oşa hreadayət wə pənd-nəsihəttür. Əhli Injillar (yəni Nasaralar) Alla Injilda nazil қılıoqan əhkamlar boyiqə həküm ķilsun, Alla nazil қılıoqan ayətlər boyiqə həküm ķilmioğanlar pasıklardur» (Sürə «Ma'idə» 47-46-ayət)

(«Nasaralar» muxu yerdə deyəlgən «hristi'anlar, Məsihiylərni kərsitidü)

«(I Muhamməd!) biz sanga əzidin ilgiriki (samiwyi) kitablarnı etirap қiloquqi wə ular oşa xahit boloduq (yaki, қooqdioluqi) həkək kitabnı (yəni Kur'anni) nazil қildük» (Sürə «Ma'idə» 48-ayət)

«(I Muhamməd!) eytkinki, «I əhli-kitab! (yəni Yəhudiylar wə Nasaralar) silər Təwratka, Injiloşa wə silərgə Pərvərdigaringlardın nazil қılınoğan kitabka (yəni Kur'anoğla) toluk əməl ķilmioquqə, silər etibar oşa aloqudək dinda bolovan bolmaysilər» (Sürə «Ma'idə», 68-ayət)

Əkli bar adəm, asasi yok gəpni ķilmaydu. Bırak bəzi ķerindaxlirimiz

bu ixta oylimay gəp kılıp salidu. Birsi ulardin «sizdə həkikət bolsa, ispat kəltürüng» dəp tələp kilsa, ular pəkət «keyinkisi baldurkisinin ornini basidu» dəp jawab beridu. Baxkıqə kılıp eytkanda: «Kur'an Təwrat wə Injildin keyinrək kəlgənlikü üqünla, ularni inawətsiz kılɔjan». Yənə bəzilər: - «Kur'an bolsa Təwrat bilən Injilni əz iqigə alidu, xunga bizgə Təwrat bilən Injilning keriki yok» dəp қaraydu. Əmma Kur'anning əzi yüksəriki səzlərni kılɔjanikən, undakta mən okurmənlərning əkligə bolɔjan hərmitim yüzisidin, axundak tayini yok «Ispatlar»şa rəddiyə berix bilən nurojun waķitni israp kiliqxning hajiti yok, dəp oylaymən. Qünki aldinkı on ayət wə xu ayətlərgə ohxax nurojunliqan ayətlərdə, Kur'anning Təwrat wə Injilning toqra ikənlikini təstikliqən, ularni қoṣdioqən wə təkitligüqi süpitidə qüxürülgənlikı oquķ eytilən. Kur'anda uning əzinin Injil wə Təwratning əmr-prinsiplirini inawətsiz kiliqx üçün qüxürülgənlikı həqqaqan eytilmiqən. Əməliyəttə bolsa, uning əksiqə bolɔjan. Qünki Kur'an «Injil bilən Təwratni təstikliqən» bolɔjanikən, u Yəhudiylar wə hrusti'anlarqa: «I əhli-kitab! (yəni Yəhudiylar wə nasaralar) silər Təwratka, Injilə qədər silərgə Pərwərdigaringlardın nazil kılinoqan kitabka (yəni Kur'anə) toluk əməl kilmioqə, silər etibarəqə alojudək dinda bolɔjan bolmaysilər» wə «əhli Injillər (yəni nasaralar) Alla Injilda nazil kılɔjan əhkamlar boyiqə həküm kilsun, Alla nazil kılɔjan ayətlər boyiqə həküm kilmioqanlar pasıklardur» – degənni oquķ dəwət kılɔjan.

«Inawətsiz kiliqx» («nasik kiliqx») degən uķum toqra bolɔjan bolsa, Muğəmmədnin Yəhudiylar wə hrusti'anlarqa Təwrat wə Injilning əmr-pərmanlırını əməl kiliqxə nəsihət kılɔjanlıqını kərmigən bolattuk. Yənə kelip, musulmanlardın Injil bilən Təwratka iman kəltürüxini tələp kılɔjanlıqinimu kərmigən bolattuk. Kur'an «Təwrat wə Injil»ni əz iqigə

alojanlığını həqqaqan bayan kilmiojan – əgər alojan bolsa, musulmanlar ularni keriki yok desə bolatti. Əməliyəttə Sürə «Xu'əra», 192-196-ayəttə, Kur'an buning əksini bayan kilojan: «*Həkikətən Kur'an ilgiriki (pəyəmbərlərning) kitablıridə tiləqə elinəqan*». Əməliyəttə bu yerdə «tiləqə elinəqan» degən səzni səzmusəz tərjimə kilsak, «Iqidə bar», Kur'an boyiqə etkanda, «Injil wə Təwrat Kur'anni əz iqigə alidu» degən mənə qikidu.

Kur'an, Təwrat wə Injilni təstiklimiojanmu dəyluk (gərqə bu gəp məwjud bolup bakmiojan bolsimu), bundak bir bayandin, Kur'an Injil wə Təwratni inawətsiz kiliwətkən həm ularni biz üçün hajətsiz kiliwətkən degən hulasini qıkarıqlı yənilə bolmaydu. Qunki Kur'an undak kilmiojan, əksiqə u Təwrat wə Injilni əzining səzlirining asasi kilişka intilgən wə əzini Təwrat wə Injil bilən təng bir orunoja köyojanidi. Kur'an eyttiki: ««*Əgər (u ikki kitab sehirdur degən səzünglarda) rastqıl bolidiojan bolsanglar, u ikki kitabka ƙarioqanda, Alla taripidin nazil bolqan tehimu toqra bir kitab kəltürüp bekinglar, mən uningoja əgixəy»» (Sürə «Kəsəs», 49-ayət)*

Dərwəkə, Muhəmməd muxu yerdə Təwrat wə Injilning toqra ikənlikigə həm Kur'an bilən təng orunda turidiojanlıkıja guwahlıq beridu.

Kur'an ərəblərni Muğəddəs Kitabning həwirining rastlıkıja wə ularning bu kitabka möhtaj ikənlikigə ixəndürükə kəp ketim intilgən. Muxu yol bilən u Təwrat wə Injilning yat bir köwməqə, yat bir tilda qüxürülgənlik toqrisida tohilip, mundak degənidə: - «*Ilgiri, kixilərgə (insanlarqa) yol kərsətküqi ķılıp Təwrat bilən Injilni nazil kılqanidi. Hək bilən*

batilni ayrioquqi kitabni (yəni barlık samawi kitablarnı) nazıl қıldı...

(«Al-Imran», 3-ayət).

Ərəblər bu tillarnı qüxənmigəndin keyin, ular Huda bizgə əz ərəb tilimizda yəni «enik ərəbqidə» (Təwrat wə Injiloqa ohxax tərikidə) Kur'anni qüxürgən dəydu: *«Kur'andin ilgiri Musanıng kitabı (yəni Təwrat) əhli jaħanoqa pexwa wə rəhmət idi. Bu ərəb tilidiki kitabtur, (ilgiriki kitablarnı) təstik kılouqidur...»* (Sürə «Əhkəf», 12-ayət)

3-muzakirə

Insan balisi gunahkardur, hətta pəyoqəmbərlərmə!

Huda əslidə adəmni sap, pak yaratkan, Huda Erəm bəoqisida adəm üçün bir bəhtlik makan təyyarlıqan. Bu makandiki həqkəndakı bir nərsə insanning Hudaşa ibadət kılıxını əzигə məhəliya ķilalmayıttı. Əmma künlərning biridə u yeyix mən'i ķilinoqan mewini yəp Rəbbining əmrigə ita'ətsizlik ķiləqan. Xuning bilən u həmmə nərsidin məhərum ķilinoqan. Xu ixta Adəm'ata əzining əwladlıriqa wəkillik ķilətti; u Hudaşa asiylik ķilip Huda bilən tüzgən əhdini buzup taxlioqaqka, xu wakittin tartip ta bügüngə կədər uning əwladliri uning wəkil bolqinoqla bək puxayman ķilip kəlməktə. Adəm'atımız azduruxka uqrəp gunahka teyiliq yikiləqan. Biz Adəm'atımızning balılıri bolqanlığımız üçün uning ajizlikioqa warislik ķilip կalduk; irsiyət կanuniyətləri boyiqə, biz uning gunahqa

bołqan mayillikj bilən tuoqlunduk. Əmma lekin Adəm'atimizning gunahı üçün jazaşa tartilmaymız; Hudaning Adəm'atimizning ķiloqan xu gunahıdin narazi ikənlikini bilip turup, bizmu ohxaxla ita'ətsizilik ķiloqanlığımızdin əzimizning gunahımız üçün jazalinimiz. Əlima Tarmathı wə baxkilar mundak degən: - «Adəm'ata teyilip yıkılqan, xuning bilən uning pərzəntlirimu teyilip yıkıldı; Adəm'ata Hudaning səzini untup xu dərəhtin mewə yegən, xuning bilən uning pərzəntlirimu Hudaning səzini untoqan; Adəm'ata teyilip gunah ķiloqan, xunga uning pərzəntlirimu gunah ķiloqan».

Bu həküm adil wə tooplridur. Kışkisi, musulman əlimalar arisida: «Adəm'atining əz əwladlirioşa bołqan wəkillikini inkar ķilixka bolmaydu» dəydioşanlar az əməs. Xəyh Muh'iyyi Əd-din ibn Əl-Ərəbi bu tema toopluluq əzining kitabı, 305-babta pütülgən.

Huda Əzi Adəm'atimizni pak ħaləttə yaratqanıkən, u Hudaning buyrukioşa hilaplik ķiloqan yerdə, uning əwladları – insan balisi bołqan bizlərgə yənə nemə degülüük? İnsan balisi gunah sadır ķılıp, Hudaning xan-xəripigə yetəlməy, xan-xəripidin wə rəhimidin məhrum bołqanlığı həmmigə enik.

Həm tarih həm kəqürmixlirimiz bizgə xuni əgitiduki, adəmning kəlbi rəzil kelidu. Əzimizning kəlbimiz bizgə mundak dəydu: «*Nəps degən nərsə ħəkiqətən yaman ixlaroşa kəp buyruydu*» (Sürə «Yüsuf», 53-ayət). Yaratkuqi Hudaning ħay berixi təsir kilmisa, adəm əz nəpsini қana'ətləndüridiqan yol tapsila, xu yolda mangidu. Gunah wə rəzillik mən'i ķilinoqanlığını bilip turup, wijdanimoşa hilaplik ķılıp, buzuk təbi'itimizgə boysunup, mən'i ķilinoqan ixlarni ķiliwerimiz. Ҳarakkəx əz

humarining salamətlikigə, tirikqilikigə, a'ilidikilirigə wə etikədişa կandaq ziyan yətküzidişanlığını bilsimu, yənilə hərak iqiweridişanlığını baykişansız? Uning iqidiki kontrol ķilojili bolmaydişan küqlər, uni rəzillikkə ittərməktə; paħixiwaz, oqri, kımawaz, təhməthor, həsəthor, aldamqi wə terikkək kixilərmü ənə xu hərakkəxkə ohxaxdur.

Xəhsiy kəqürmixlirimiz bizgimu iqimizdə oqeyriy yaman hissiyat wə mayilliğning məwjuṭluğunu əgitip kəlməktə. Bular insan təbi'itining qirixning nətijisidur. Ular wijdanlirimiz bilən kürəx ķildi, yahxi niyitimizgimu қarxılık kərsitudu. Biz muxuningdin əzimizning Yaratkuqımız Hudanıng iradisigə hilaplıq ixlarnı ķılıdişanlığımıznı, yaman, rəzil arzu-həwəslərgə əsir bolup қalınanlığımıznı tonuwalalaymır.

Biz həqkandaq կusuri, əyibi yok adəmni uqrıtıp bakmiojan. Məsih Əysadin baxka, həqkandaq bir insan əzini mutlək pak, gunahsız dəp eytmiojan wə eytalmaydu. AHIRIDA biz muxu toqrisida yənə tohtilimiz.

Munu ayət hərbir adəmning qırıklıxip kətkənlikini kərsitip: – «*Nəps degən nərsə həkikətən yaman ixlaroja kəp buyruydu*» – dəydu (Sürə «Yüsuf», 53-ayət). Al-Razi əlimə bu ayət toqrisida mundak səz kılɔjan: «Adəmning jeni əzini yaman ixlaroja buyruydu yaki küxkürtidu; baxkıqə eytkanda, insanning jeni əzini yamanlıkka mayıl ķildi, asiylik ķilixkə ündəydu wə kəyp-sapaqla təxna bolidu. Həzirki maddiy dunyanıng tartix küqi üstün bolqaqka, yukarı dunyaqla kətürülüx təxnalığı kəməqil bolidu, xu ayəttə bizni «yaman ixlaroja buyruojan» dəp həküm ķilinojan».

Bu ayətning ərəbqə mənisi əsli: (Al-Razining yukarıkı değini boyiqə)

«Adəmning jeni həkikətən yaman ixlaroqa ķutritidu» - bu ayət hərbir insanning jenioqa mustəsnasız ķaritilidu. Xunga degili boliduki, hərbir jan igisi yamanlıkka mayil. Ərəbqə xu ayəttiki «la-ammara» (əynən tərjimə ķilinən) «lam» degən səzning küqəytilgən xəkli bolup, bu səz ixning jəzmənlikini, mutlaklığını təkitləydi. Demək, bu yərdə hərbir adəmning gunahlıq təbi'iti bar, degən hulasigə kəlsək bolidu.

Hərbir adəmning gunahı sadır ķılqanlılığıqa təwəndiki ayətmi ispat bolidu: -

«Andin biz dozah azabioqa əng layik bolqanlarni əlwattə obdan bilimiz. Silərning iqinglardın dozahka barmaydiqan birər kiximu ķalmayıdu, bu Pərwərdigaringning əzgərməs həkümidur. Andin təkwadarlarni (jəhənnəmdin) ķutkuzımız, zalimlarnı jəhənnəmdə tizlinip olturoqan ħalda қoyımız» (Sürə «Məryəm», 72-70 ayət)

Al-Razi əlimə bu ayət tooprısida: «Hər adəmning otka qüxicidioqlanlığı bekitilmigən bolsa, «Andin təkwadarlarni (jəhənnəmdin) ķutkuzımız» degili bolmayıttı» degən. Baxka hədislərdimə ohxax deyilgənlər bar. Əlimə Jabərdin xu ayət toopruluq soriqanda, u: «Pəyəqəmbirimiz (Muhamməd): ««Al-woro'od» (qüxüx) degən səzning mənisi, dozahka kirixni kərsitudu, hərbir adəm mustəsnasız dozahka kirip kəydürülidu» deginini ez ķulikim bilən anglioqlanidim» - dedi.

Əlimə Jalal-Ad-Din: - «Wariduhə» degən səz («uningə qüxüdioqlan») «dozahka kiridioqlan wə uningda kəydürülidioqlan» degən mənisi bilən xərhələydi. Al-Razi yənə xu təbirni təstiklap: -

«Tarazisi eçir kəlgən (yənə yahxılıkları yamanlıklarını besip qüxkən)

adəmgə kəlsək... u jənnəttə bolidu» (Sürə «Qəri'ə», 5-ayət)ni qüxəndürginidə: «Gərqə xundak bolğan bolsimu, etikəd ķiloqulığını gunahlıları kəqürüm kılınidu» – dedi.

Bu ayətlər wə təbirlər hərbir adəmning gunah etküzgənlikini wə bəzi adəmlərning waqıtlıq jazaçı tartılıdiqlanlığını, yənə bəzilərning otta mənggü kəydürülidiqlanlığını ispatladı əməsmə? Hər bir adəmning gunah sadır ķiloqanlığıçə yənə mundak bir ayət ispattur: –

«Kimki mehriban Allani yad etixtin (yəni Kur'andin) yüz ərüy dikən, biz uningoşa Xəytanni musəllat ķilimiz (Xəytan uni wəswəsə ķildi), Xəytan uningoşa həmixə həmraḥ bolidu» (Sürə «Zuhurf», 35-ayət).

Əməliyəttə insan balisi hərwakıt hərda'im «Allani yad etip turux» dərijisigə kətürülmigəqkə, Xəytanning həmixə wəswəsə ķilixi həyran կalarlık ix əməs. Birsi Muhəmmədtin: «Qaysi oğazat (mukəddəs urux) əng əla» dəp sorioğanda, u jawabən: «Arzu-həwəsliringiz bilən ķiloqan oğazat» dəptu. Bu urux yənə «əng dəhəxətlik kürəx» dəpmu ataloğan. Yənə mundak degən gəpmu bar: «Əng əxəddiy düxmining əzüng bolisən, u iqingdidur». Buningdin təbi'itimizning qırıqlıxip kətkənlikini, kəlbimizdə rəzillikning pistirmisi barlığını wə qong-kiqik ixlarda bizning nemigə mayıl bolğanlığımızni kərüwaləqili bolidu.

Gəpning meoqiziçə kəlsək, insan balisi buzulup kətkən eçir gunahkar, Hudanıng xapa'iti həm rəhİM-xəpkəti bolmioğan bolsa, birmu adəm gunahtın kutkuzulmayytti, həkkəniy bolalmaytti.

Xuning bilən biz inkar ķiloqusız ispatlar arkılık, hərbir adəmni gunah

sadir қилоjan, degən hulasigə kəlduk. Xunga hərbir adəm, Əysa Məsihning əzliri üçün қilojan, gunahlarnı yuyudiojan birdinbir կurbanlıkiçə mohtaj bolmakta. Bir kixi Hudanıng bu əng qong iltipatini կobul կilmiojan bolsa, Hudanıng adalətlikigə կana'et tepixi üçün dozahka əwütilixi kerək. Biz 4-muzakiridə «gunahdin kəqürüm կlinix» toqrisidiki ixlarnı təpsiliy səzləymiz. Əz təbi'itimizgə kəlsək, bizdə Adəm'atidin miras կalojan ajizlik wə gunahka bolojan mayillik boloqaqka, կəlbimiz paklinix üçün Muğəddəs Rohka, yəni Hudanıng Rohiqimu mohtajdur. Pəkət Muğəddəs Rohla gunahka bolojan mayillikni կədəmmuğədəm yokitalaydu wə ezitkü oylarnı, yaman օğrəzlərni əzgərtix hizmitini կilalaydu. Muğəddəs Kitab buni «yengi tuqulux», yaki «ikkinqi կetim tuqulux» dəp ataydu. Bu toqrulukmu biz keyin yənə təpsiliy һalda səzləymiz.

Məsihiy muhlislar Muğəddəs Kitabta deyilginidək hərbir insanning gunah ətküzgənlikigə, qırıkkıning barlık insanni bulqiwətkənlikigə ixinidu. Pəyəmbərlərmən insan balisi boloqaqka gunahkardur. Xundaktimu, hristi'anlar Hudanıng insanni agahlandurux wə Əzinin gəp-səzlirini wə bexarətlirini yətküzük üçün pəyəmbərlərni talliojanlıkiçə ixinidu, xuningdək ularning rosulluk (əlqilik) wəzipisini ətiginidə yətküzgən gəplirining (məyli eçizqə yaki yazmıqə bolsun) hatalıktın saklanojanlıkiçə ixinidu. Xunga Huda Əzinin Muğəddəs Rohı bilən ularning intilixlirigə yetəkçilik қilojan, ularning kixilərgə Əzinin tonuxturuxiçə ilhamlandurup wəhiy berip, ularnı xu wakıtning əzidə Uning deməkqi bolojan gəp-səzlirini untup կelix həm ezip կelixtin sakliojan. Əmma ular (pəyəmbərlər wə rosullar) əz hərikətliridə wə addiy turmuxlirida gunahtın saklanojan əməs. Bu ix ulardimu barlık insanlarning mahiyitining tüp irsiy ajizlik, gunahka mayillik

bołqanlıkçıja ispatni kərsitudu. Xuningdin gunahsızlık wə mukəmməllik pəkətla Həmmigə Kadir uluqı Hudaçıja mənsup, degən pakit eniklaxturulidu.

Uningdin sirt, gunah կաղաքականություն «qong» yaki «kiçik» boluxidin կետ'iyնəzəր, u Hudaning jazalixioča, dozah otida kəyüxkə tegixlik. Xunga, gərqə կատարություն կամ կարօղացնելու պերկուլատուրա, ularning həmmisi Hudaning jazalixioča ohxaxla muwapič. Qünki ularning həmmisi asiylik həm ita'ətsizlikdən kelip qikqən. Bu pakit Təwrat wə Injilning nuroqun ayətliridə jakarlanan, məsilən: -

**«Həmmə adəm yoldin qətnidi,
Ularning barlığı ərziməs bolup qıktı.
Mehribanlıq կիշուզու չկամ, հետա բիրմու չկամ».**

(Injil, «Rimliklaroča», 3-bab, 12-ayət)

«Barlık insanlar gunah sadır կիլի, Hudaning xan-xəripiğə yetəlməy, uningdin məhrum boldı»

(Injil, «Rimliklaroča», 3-bab, 23-ayət)

Hədislərmə buni təstiklap, mundak degən: -

««Bir adəm baxka birining həkkini ong կողի bilən tartıwalsa, Huda uni jənnəttin məhrum կիլի, uni otta kəydürüxi kerək» (Muhəmməd degən sözlər)... Birsi uningdin: «I Allaning pəyəqəmbiri, hətta kiçikkinə ix bolsimu xundak bolamdu?» - dəp soridi. U jawabən: «Hətta birər tal «arak» (xahqə) səwəbidin bołqan bolsimu» - dedi».

Biz əmdi pəyəqəmbərlərning ətküzgən gunahlıriqa keləyli. Musulmanlar pəyəqəmbərlərning gunahsız ikənlikи тоғрисида hərhil pikirlərdə bolğan. Bəzilər ularni mutlək gunahsız, bəzilər ularni balılıkida gunah ətküzüp, qong bolğanda gunahsız bolğan, degən. Yənə bəziliri ularni kixilərgə nəsihət kılɔjinidila gunahsız bolğan, ularda baxka wakıtlarda wə baxka jəhətlərdə gunah ətküzük mumkinqilikining barlığını etirap kılɔgan. Ahiridiki bu kəzkarax rəhmətlik Xəyh Muhəmməd Adoning idi. Həlbuki, Kur'anda bolsa, pəyəqəmbərlərning kəpinqisining əzlirining etirap kılıxi boyiqə eytkanda, ular uxxak-qüxxək səwənliklərni əməs, bəlkı eçir ita'ətsizliklərni kılɔjanlıkı enik deyilgən. Buni siz təwəndiki abzaslardın kərələysiz.

Musulman əlimalar gunahlarnı «uxxak-qüxxək» wə «eçir» dəp ikki hiləja bəlgən: «Huda uxxak-qüxxək gunahlarnı kəqüridi, lekin eçir gunahlarnı kəqürməydi» degəndək. Ularning pikri boyiqə eçir gunahlar munular: –

- (1) Wapasızlık
- (2) Uxxak-qüxxək gunahlarnı kayta-kayta sadır kılıp turux
- (3) Hudanıng rəhimigə ümidsiz karax
- (4) «Hidayim meni kəqürdi, Hudanıng əzəzipidin saklandım» deyix
- (5) Yalɔjan guwahlıq berix
- (6) Yənə bir musulmanoja təhmət kılıx
- (7) Yalɔjan kəsəm iqix
- (8) Sehriqərlik, jadugərlik
- (9) Hərakə iqix
- (10) Yetim-yesirlarning pulı yaki həkkini aldap elix yaki tartiwelix
- (11) Kərzgə əsüm elix

- (12) Zina yaki paħixiwazlik
- (13) Bəqqiwazlik
- (14) Oɔrılık
- (15) Katillik
- (16) Uruxta kapirlardin qekinix
- (17) Ata-anioqa ita'ətsizlik kılıx

Xunga, ularning kəzkarixiqə, bu səwənliklərning hərkəysisini sadir kılıqan, towa kilmioqan hərbir məmin dozahning otlirida jazalnidu. Baxka gunahlar bolsa uxxak-qüxxək dəp hesablinidu.

Pəyələmbərlərning gunahlıri tooruluk bayanlar: —

Adəm'ata gunah etküzgən. Bu Sürə «Taħa», 121-ayəttə: —

«Adəm (ata) Pərwərdigarioqa (uning əmrigə) hilaplik ķildi, xuning bilən u azdi».

Xərhqilər bu ayəttin uning qəkləngən dərəh mewisini yeyx bilən igisigə asiylik kılıqanlığını qüxəndüridu.

««(I adəm!) ... Bu dərəhkə yeķinlaxmanglar (yəni mewisidin yemənglər), bolmisa (əzünglaroqa) zulum ķiloqılardın bolup ķalisılər» — deduķ» (Sürə «Bəkərə» 35-ayət).

Əlima Baydħawi mundak degən: «U Igisining təlipidin ezip, hatalixip elüp kətməslik üqün, xu dərəhtin mewə yegən; wə yaki u əzigə buyrulqan toqra yoldin azdurulqan, yaki düxmən təripidin aldinip azdurulqan».

Əlima Al-Razi: — Adəm'ata gunah kılıqanlığıqa ikrar kılıqan, lekin bu ix uning pəyəqəmbər boluxidin ilgiri yüz bərgən, dəydu. U yənə mundak: «Adəm'atining ita'ətsizlik kılıp, ezip kətkənlik rast, lekin pəkətla dərəhning mewisini yegənlikidin gunahkar bolqan. U bu gunahıqa towa kılıqanlığıdin, bu ita'ətsizlikning hesabi uningoqa yezilmaydu» degən. Biz uning ahirki jümlisigə қoxulqınımız, bizning Adəm'atining ita'ətsizlik kılıp yoldin azəqanlığını inkar kılıqınımız əməs.

Ita'ətsizlikningmu eçir gunahlaroqa kiridiqənlikini təwəndiki ayəttin kərüwalalayımız: —

«*Kimki Allaqla wə uning pəyəqəmbirigə asiylik kılıdıkən (yəni kimki Allani wə Allaning pəyəqəmbirini inkar kılıdıkən, Allaqla mulaqat boluxka ixənməydikən, Allaning ayətlirigə կulaқ selixtin yüz ərüydikən), u dozah azabıqla duqar bolidu, dozahta mənggü կalidu»* (Sürə «Jin», 23 ayət).

Yənə, Sürə «Taḥa», 120-ayəttə: «*Andin Pərwərdigari uni tallidi, uning təwbisini (towisini) կobul կildi wə uni հidayət կildi*» deyilgini Adəm'atining gunah kılıqanlığını, andin towa kılıqanlığını kərsitudu. «Towa կilix» birinqidin əz gunahıqa əkünük, ikkinqidin Hudaqla ikrar կilix, üçinqidin axu gunahni əmdi ikkinqi կilmaslikça bəl baoqlaxtin ibarət. «Towa կilix» tiləqə elinsa, bu ibarə gunah kılıqanlığını ispatlaydu əməsmu? Adəm'ata əzining gunahıqa towa kılıqan, qünkə:

«*Ular: «Pərwərdigarımız! Biz əzimizgə əzimiz zulum կilduk, əgər Sən bizni məoqlpirət կilmisang, biz qoқum ziyan tartkuqılardın bolımız» – dedi*» (Sürə «Ə'iraf» 23-ayət).

Bu yerdə Adəm'ata, yəni əng uluq pəyəqəmbərlərdin biri hesablanan muxu Adəm'atımız, Xəytanning gepigə kirip, uningoja կulak selip, əzining həmmidin üstün turidiojan Igisidin gumanlananlığı wə hata yol bilən mənggү əlməslikkə erixməkqi bolqanlığı enik kərsitilgən. U gunah կilojan, bu gunah «eoqir gunah»lar iqigə kiridu.

Nuh pəyəqəmbərmu gunah կilojan, buni Sürə «Nuh», 24-28-ayəttin kərüwalılı bolidu: -

«Nuh Allaşa eytti: ... Ular həkikətən nuroqun kixilərni azdurdı, zalimlarnı tehimu gumraḥ կilojin... Pərvərdigarım yər yüzidə kapirlarning birinimu koymiojin. U əzi gunah կilojanlığı əzigə enik bolqandan keyin xundak du'a կilojan: «Manga, ata-anamqa, mening əyümə məmin bolup kirgən kixiga wə məmin ərlərgə, məmin ayallarnı məoppirət կilojin...». U eoqir bir gunah kilmiojan bolsa Hudadin məoppirət tiləxning hajiti yok idi. Bəzi xərhqilər bu ayəttiki Nuh pəyəqəmbərning gunah կilojanlığı toqrisidiki məzmunni suslaxturmaqqi bolqan bolsimu, lekin biz yənilə xundak eytimizki, u gunah կilojan.

Həzriti İbrahimmu gunah կilojan, bu Sürə «Ən'am», 77-78-ayəttə yezilojan: -

«İbrahim keqining қarangoqluluğu baskında bir yultuzni kərüp (kowmning sözini dəlil kəltürüp, ularnı mat կiliq üqün): «Bu mening Pərvərdigarimdur» dedi. Yultuz petip ketiwidi, «Mən petip kətküqilərni (yəni yultuzlarqa ibadət կiliğini) yakturmaymən» dedi. U aynı tuşqanlığını kərüp (yükiriği usul

boyiqə) «Bu mening Pərwərdigarimdur» — dedi. Ay petip ketiwidi, «Əgər Pərwərdigarım meni ھidayət қilmioqan bolsa, mən qoğum azoquqi қowmning қatarida bolidikənmən» — dedi».

Yukarıda biz Muhəmməd salihning tərjimisini səzmusəz əynən alduk. U muxu yerdə İbrahimning yultuz, ay wə kuyaxka ibadət қiloqinini aldamqılık dəp qüxəndüridu (tirnak iqidiki səzlər əsliy tekistə yok). Қandakla bolmisun, İbrahim pəyərəmbər ya kuyaxka ibadət қiloqan ya yalıqanqılık қiloqan. U nemə ix қiloqan bolmisun, bəribir eçir gunah hesablinidu.

Yənə Sürə «İbrahim», 41-ayəttə: -

«Pərwərdigarımız! Hesab alidioqan kündə (yəni қiyamət künidə) manga, ata-anamni wə məminlərni məəqpirət қiloqın».

Məəqpirət tiləx pəkət gunah қiloqandin keyin bolidioqan ix, əlwəttə.

Yənə Sürə «Bəkərə», 260-ayəttə: -

«Əz waktida İbrahim: «Pərwərdigarım, əlüklərni қandak tirildüridiqanlığın ni manga kərsətkin» — dedi. Alla: «(Əlüklərni tirildürələydiqanlığın) ixənmidingmu?» — dedi. İbrahim: «Ixəndim, lekin kənglüm (tehim) қarar tapsun üçün (kəriüxni tiləymən)» — dedi». Buningdin biz İbrahimning Hudanıng küq-ķudritigə xək kəltürgənlikini kərimiz, bumu eçir gunahdur. Hədislərdin: «Biz xək kəltürüxkə İbrahimdinmu mayilmiz» — degənni okuyımız.

Yənə Sürə «Ənbiya», 64-ayəttə: - «*İbrahim «(Yak) bəlki ularning munu*

qongi (qong but, demək) xundak қildi. Ular səzliyəlisə (kimning qakkanlığını) ularning əzliridin sorap bekinglar».

Bu yerdə İbrahim butlarnı buzup taxliwətkən, deyilidu. Baxkilar uningdin sorisa, u yalojan eytip, qong but kiqiklirini qul-qul kiliwətkən degən, deyilgənidi.

Abi-Hurayraning deyixiqə, Muhəmməd: «İbrahim pəkətla üq ketim yalojan gəp kılɔjan» dəp bayan kılɔjan. Birinci ketim, «Məndə kesəl bar», degən. İkkinçi ketim, «Ularning munu qongi (qong buti) xundak қildi», degən. Üqinqi ketim «Sarah, mening singlim» degən (bu səzlərni əlimalardin Buhariy wə Muslim nəkəl kəltürgən).

Musa pəyələmbər gunah kılɔjan. Buni Sürə «Kəsəs», 15-16-ayəttə kərimiz: -

«... Musa uni muxt bilən birni urup əltürüüp қoydi. Musa eytti: «Bu Xəytanning ixitdur, xübhisizki, Xəytan azduroquqi axkara düxməndur!. Musa eytti: «Pərwərdigarım! Mən həkikətən əzümgə zulum қildim. Meni məqpirət kılɔjin».

Alla uni məqpirət қildi».

Bu ix tooprılık yənə Sürə «Xu'əra», 19-ayəttə mundak deyilgən: -

«Musa eytti: Mən xu ixni kılɔjan qeoqimda nadanlardın (azdurulqanlardın) idim».

Sürə «Ə'iraf», 150-151-ayət: -

«Musa oqazapləngən, oqəmkin ḥalda қaytip kelip, қowmiga: «Mən yok qaođa (mozayqa qoķunup) nəkədər yaman ix қılıdinglar-ħə! (Kütüp turmay) Pərwərdigaringlarning əmrigə aldirap kəttinglarmu?» - dedi wə (oqazapləngənlilikin) Təwrat tahtilirini (yərgə) taxlidi, ķerindixining qeqidin tutup əz təripigə tartti. (Hərun) eytti: «(I ķerinizdixim! (Bu) қowm meni bozək taptı, meni əltürüwətkili tas қaldı...». Musa eytti: «Pərwərdigarım! Meni wə mening ķerindiximni məoppirət ķilojin, bizni rəhmiting da'irisigə kirgüzgin, sən əng rəhim ķiloquqi Zattursən»».

Muxu ayətlərdin bilimizki, Musa katillik ķilənlikini wə buning eojir bir gunahı ikənlikini hes ķilən. Xunga u uningoja ikrar ķilip məoppirət tiligən. Xuningə qa ohxax, uning oqazəplinip tax tahtilarnı taxliwetip, akisiqa bihərmətlik ķiləjini gunahı ķilənlik. Xu gunahını tonup yətkəndin keyin, əzi wə akisi üçün kəqürüm soriojan. Hərunning gunahı bolsa Isra'illarning qoķunuxi üçün altundın bir Mozay yasap bərgənliki.

Qur'ananda deyixqə əkəlliysi həzriti Yüsüpmu gunahka mayıl bolən. Buni Sürə «Yüsüp», 24-ayəttin okuyalaymız: -

«U (yənə Züləyha) Yüsüpka (yeķinqılık ķilixka) bəl baqlidi, Pərwərdigarining roxən dəlilini kərmigən bolsa, Yüsüpmu uningoja mayıl bolən bolatti. Biz Yüsüptin gunahtın wə sət ixtin yənə xundak sakliduk, xübəhisizki, Yüsüp bizning sadık bəndilirimizdin idi».

Təwrat, «Yaritilix» kismi 47-babta, Yüsüpnin əz atisi həzriti Yaķup pəyəqəmbərning (Yüsüpnin ikki oqlı toqlruluk) bərgən bexaritigə dəsləptə ixənmigənliki hatirləngən.

Dawut pəyojəmbər gunah қiloqan, buni Sürə «Sad» 24-25-ayəttin kərəwlalaymiz: -

«Dawut bizning uni siniojanlığımızni bildi. Pərvərdigaridin məoppirət tələp қıldı, səjdigə bardı. Biz uni əpu қilduk, u bizning dərgahımızda əlwəttə yekinlikka wə yahxi akiwətkə igə boldı».

Əməliyəttə, Təwrattiki «Samu'il (1)» 11-12-babtiki təpsiliy hatirlılardın қariojanda, uning gunahı қatillik wə zina bolоqanidi. Əmma xu jinayətlərni tonup yətkənlikü üzün u Hudadin məoppirət sorap əpu қilinoqan. Bularning həmmisi Təwratta enik bayan қilinoqan. Xərhqilərning kitablırıda xu toqrluluk nuroqun uzun wə əz'ara zit bolоqan qüxəndürüxlərni okup qıkkandin kərə, Təwrattin biwasitə paydilansingiz, nuroqun waqtinqizni tejəp қalisiz. Həlbuki, Anis-ibn-Malik, ibn Abbas, Wahb-ibn-Munabbəh wə baxka əlimalar tiləja alojandək, hədislərdə Dawutning azdurulоqanlığı, қattık əküngənləki, həsrət-ķayoquluları wə kəqürümə erixkənlikləri bayan қilinoqan nuroqun yərliri bar.

Sulayman gunah қiloqan. Sürə «Sad», 31-35-ayəttin kərələymizki: -

«Əz waqtida kəqkurunluqi uningoqa yahxi yüksərkən atlar toqriləndi. Sulayman eytti: «Mən həkikətən atlarnı Pərvərdigarımıñı əsləx üzün yahxi kərdüm, ular (kəzümdin) oqayıb bolqıqə (ularnı kəzdiñ kəqürük bilən boldum)» Sulayman eytti: «Atlarnı meninq aldimoqa elip kelinglər», (atlar elip kelingəndin keyin) Sulayman ularning paqaklırını, boyunlirini silaxça baxlıdı. Biz həkikətən Sulaymannı siniduk, uning təhti üstigə bir jəsatni taxliduk, andın u (buning

sınak ikənlikini bilip) təwbə (towa) kıldı. Sulayman eytti: «Pərvərdigarım! Meni məopirət қilojin...»

(Bu ayətning tərjimisi «*Pərvərdigarnı əsləx üçün yahxi kərdüm*» əməs, bəlki «Pərvərdigarnı seçinixtin artuk yahxi kərdüm» boluxi kerək).

Al-Kaxaf, Al-Razi wə baxka xərhqilər nuroğun hatirlərni kərsitip bu ayətlərgə hərhil usul bilən təbir bərgən, lekin yioqixtrurup eytkanda bu atlar Sulaymanni Hudani seçinix wə du'a kılıxidin eziqturoğan. Eytılıxiqə u ahirda bu atlarnı soyqızıwətkən. 34, 35-ayətlərdə uning gunah қilojanlıqı enik yeziloğan. Undak bolmisa, u կandağmu «Meni məopirət қilojin...» degən səzni kilsun?

Yünüs pəyəqəmbərmə gunah қiloğan. Buni Sürə «Saffat», 140-144-ayətlərdin kərüwalımız: -

«Yunus həkikətən pəyəqəmbərlərdindur. Əz waqtida u (köwmdin) ķeqip (kixılər bilən) toxğan bir kemigə qıqiwaldı. (Kemidikilər qək qıkkən adəmni dengizə taxlap kemining yükini yeniklitix üçün) qək taxlaxtı, Yunus (qəktə) məoqlup bolovanlardın bolup (dengizə taxlandı), uni qong bir belik yutuwətti. U (köwmini taxlap, Pərvərdigarining iznisiz qıkkənliq üçün) əyiblinixkə tegixlik idi. Əgər u təsbih eytkuqılardın bolmisa idi, belikning ķarnida əlwattə ķiyamətkiçə ķalatti».

«Əyiblinixkə tegixlik idi» degən jümlidin biz uning gunah қilojanlıqını bilimiz. U «həkikətən pəyəqəmbərlərdin» («təsbih eytkuqılardın») bolup turup yənə ita'ətsizlik қiloğan əməsmu? Uning қiloğan ixlirini Təwrattiki «Yünüs» kismidin təpsiliy һalda kərüwalıqli

bolidu. U Hudanining buyruğını anglimay, Hudanining Ninəwə xəhīridikilərni towa ķılıxka qakıroqanlığını ularoğa yətküzməy ķeqip ketip, ahiri axu belik təripidin yutuwetilgənidi.

Muğəmmədmə gunah ķılıjan. Buni Sürə «Fətih», 2-ayəttin kərüwalimiz: -

«Allanıng sening ilgiriki wə keyinki gunahlıringni kəqürüxi üçün, sanga bərgən nemitini mukəmməlləxtürüxi üçün, seni toqra yoloğa baxlıxi üçün, sanga küqlük yardım berixi üçün, sanga həkikətən roxən oqlıbə ata ķıldıq».

Yənə Sürə «Muğəmməd», 19-ayəttə: -

«Bilginki, Alladin baxka həq məbud (bərəhək) yoktur, gunahıng üçün, ər-ayal məminlər üçün məqpərət tiligin...».

Sürə «Oqlafir», 55 ayəttə: -

«(I Muğəmməd!) Muxriklarning yətküzgən əziyətlirigə səwr ķiloqın, Allanıng (sanga wə sening təwəliringgə yardım berix) wədisi həkikətən həktur, gunahıng oqa istiqəpar eytキン».

Sürə «Nisa», 105-106 ayət: -

«(I Muğəmməd!) seni kixılər arisida Allanıng kərsatkini boyıqə həküm ķilsun dəp, sanga həkikətən hək kitabni nazıl ķıldıq. Ha'inlarning təripini almioqın. Alladin məqpərət tiligin. Alla həkikətən nahayiti məqpərət ķiloquqidur, nahayiti mehribandur».

Birinqi ayət Muğəmmədning bu gəptin ilgirimu gunah ķiloqanlığı wə

uningdin keyinmu gunah қılıdiqanlığını enik kərsitidu. Əgər birsi (Al-Razi, Al-Kaxaf wə baxqa əlimalardək) bu səz Muhəmmədning ümmətliri üçünla məopirət soriqan degən mənisi bar desə, yüksəriki ikkinqi ayət buningə rəddiyə bərgən bolidu; u Muhəmmədni əzi həm ər-ayal məminlər üçünmu məopirət tiləxkə ündəydu.

Bəzi musulman əlimalar: «Təkəwadarlarning pəzilətliri Hudanıng «yeğin turoquqları» («mukərrribunlar»)ning səwənliklirigə barawərdur» dəp xərhligən. Təkəwadar, ihlasmən adəm uxak-qüxxək ixlarda Huda ola ita'ətsizlik ķilsa, Huda ularni eçir gunah ətküzgən dəp hesablaydu. Ularning gunah əməs dəp կarioqan ixlirioqa kəqürüm sorimiqə, Huda ularni gunahkar dəp կaraydu. Bu əlimalar: – «Muhəmmədning əhwali bolsa mana xundaktur» dəydu. Lekin ularning untup կalojini xuki, bu ayətlərdə gəp կilojqi (ularning ixinixiqə) adəm əməs, bəlki Pərwərdigarning Əzidur; U: «Gunahıng üçün, ər-ayal məminlər üçün məopirət tiligin,...» dəydu. Huda կandakmu gunah əməs ixni gunah desun wə bundak ixka kəqürüm tiləxni tələp կilsun? Bu bolmioqur gəp əməsmu?

Sürə «Əhzab», 37-ayəttə, mundak deyilgən: —

«Əz waktida sən Alla nemət bərgən, sənmu in'am ķiloqan kixiga (Zəydə): «Hotunungni nikahıngda tutkın, Alladin կorkğun!» deding, Alla axkarılımaqçı bolqan nərsini kənglüngdə yoxurdung, kixilərning tənə ķiliwaloqan oqullirining կoyup bərgən hotunlirini nikahlap alsa gunah bolmaslığı üçün, Zəynəbni Zəyd կoyuwətkəndin keyin sanga nikahlap bərdük, Allanıng (sening Zəynəbni elixing toqrısidiki) əmri qoķum orunlinidu».

Bu ixta, Muhəmməd əsli əzining կuli Zəydni hər կilip, Zəyd iman eytkandin keyin, uni bala կiliwaloqan wə Zəynəb isimlik aliyjanap bir ayalni uning əmrigə elip bərgən. Biraq bir məzgildin keyin Muhəmmədnинг Zəynəbkə kengli qüxüp կelip, uningoqa niyitini bildürüp: «Kəngüllərni əzgərtküqi mədhəyiilənsun!» degən. Zəynəb bu sözni eri Zəydkə eytip bərgən. Muhəmmədnинг niyitini qüxəngən Zəyd, uning yenioqa kirip, huddi əzlükidin ayalidin ayrıloqası bardək: «Ayal həmrəhəmdin ayrıloqum bar» - degən. Muhəmməd Zəydning gepini qüxənmigən boliwelip uningdin: «Nemə boldung? Uningdin gumanlinip қaldingmu?» - dəp sorioqan. U jawabən: «Yak, U aksəngəng bolqanlıki üçün məndin üstün turup manga həkümranlık կiloqanlıklıdinla» dedi. Muhəmməd uningoqa: «Ayalingni əz yeningda կalduriwərgin» - dedi (təpsilatlırını əlima Al-Kaxafning bu toqrluluk əzining kitabidiki (2-tom, 213-bət) bu ayətlər toqrisidiki təbiridin wə əlima Baydəhwining degənliridin kərüßeling).

Uning muxu yərdə «Kixilərning tənə կiliqidin» korkup, «Alla axkarilimakqi bolqan nərsini» kengligə yoxuruwaloqanlıki enik kərünüp turuptu. U Zəydning ayalini pəkətla Hudanıg əmri boyiqə aloqanlığını kərsətməkqi. Biz bu tekistlərdin, Muhəmmədnинг Zəynəbkə kengli qüxkənlikini yoxuruwatkanlığını, yəni kenglidə həqqaqan bundak ix sadır bolup bakmioqandək kiyapətkə kiriwaloqanlığını kərələymiz. Xuning bilən u: «Alla axkarilimakqi bolqan nərsini kənglüngdə yoxurdung» - dəp əyibləngən.

Bu ayətkə təbir bərginidə, əlima Al-Razi awwal: «U Zəynəbkə təgməkqi bolqanlığidin... əyibləngən» dedi. Lekin keyin «U Hudadin

қоркқан лекин yənə adəmlərdinmu қоркқан, xunga Huda uni əyiblidi» – degən, qünki «Alladin қоркұxung əng həklik idi». Xunga bu ixtimu Muhəmməd toqra қilmiojan, qünki u қorқmaslikka tegixlik bolğanlardin қоркқан.

Yənə Sürə «Bəni Isra'il» (Isra) 76-ayəttə mundak deyilgən: —

«Seni biz (həktə turuxta) mustəhkəm ķilmiojan bolsaq, ularoqa mayil bolup kətkili həkikətən tas қaloqaniding».

Əlima Al-Zajjajning pikrigə asaslinip, əlima Al-Razimu xu toqrluluğ mundak yazɔjan: – ««Seni biz (həktə turuxta) mustəhkəm ķilmiojan bolsaq» wə «ularoqa mayil bolup kətkili həkikətən tas қaloqaniding» degini, gunahğa azrakkinə mayillikini kərsitudu». Əlima Kat'adaning degini boyiqə, Muhəmməd yukiriki ayətni eytəndin keyin, u yənə mundak degən: «I Pərwərdigar, məndin kəz yumup aqkuqə wakitmu ayrılma». Bu ayət wə hədislər əkəlliysi Muhəmmədnинг xundak gunahğa mayil bolğanlığını kərsətməmdü?

Əlima Muslim wə Buhariylarning hatirlırıdə, ular Muhəmmədnинг mundak bir bayani bar, degən: «Həeqkaysinglar Hudanıg rəhimisiz jənnətkə kirməysilər». Birsi: «I pəyələmbər, hətta sizmu mustəsna əməsmu?» – dəp soriwidi, u jawabən: «Huda xapa'itini əpqürəmdə koymisa, hətta mənmu xundak» – dedi. Abu Əurayra xundak dediki, əzi Muhəmmədnинг: «Xübhisizki, mən Hudanıg bir künidə yətmix dərəm məəjəpiritini tiləp towa ķilimən» deginini anglidi. Bəzi gəplər boyiqə u «yətmixtin kəp» degənidə. Əlima İbnat-Halid wə Abu Hurayralar: «Allanıg pəyələmbiri mundak degən: «I Alla, gərning azabidin, otning azabidin səndin panağ izdəymən»» (Buhariy, 1-ķismidin).

Bu baptiki gəp-səzlərdin hərkəndak bir səmimiyyət bolğan kixi xundak mutlək bir pakitni enik kərələyduki, bizning atımız bolğan Adəm'ata ita'ətsizlikkə yikilip qüxüp, oy-pikirliri rəzillixip, yamanlıkka mayıl boluxka baxlıqan. Xuning bilən uning əwladları bolğan bizlər təbi'iy halda uning xu gunahıka wə asiylikka mayilliğioja warislik ķılıp kəldük. Əzimizning xəhsiy kəqürmixlirimizmu buni bizgə ispatlap keliwatidu.

Uluq pəyərəmbərlər, hətta islamiyətning pəyərəmbəri Muhammedningmu eçir gunahları sadır kılıqanlığını bilip əttük. Xunga hərkəndak bir yərdiki hərkəndak bir adəm, Hudanıng əmr-kanunlirioja hilalıq kılıqanları azabdin ķutkuzidiojan bir Қutkuzojuqioja möhtajtur. Həmmimiz əzimizning rohini gunahın hər kılıdiqan, Hudanıng adalətlikini wə rəhİM-xəpkitini namayan kılıdiqan ķusursız bir kurbanlıkka möhtajmız. Bu ix pəkətla Əysə Məsihning krestkə mihlinixi, yəni insan üçün ada kılıqan əlümi arkılıq əməlgə axurulidu. Kimdikim Uningoja etikad baqlisa, xu kixinin gunahları Hudanıng kəqürüm kilişioja wə Mukəddəs Rohning wasitisi bilən paklinixka erixələydi. Xuning bilən U mənggülük həyatka, mənggülük hursənlikkə erixkən bolidu.

Bəzi musulman ķerindaxlirimizning, nemixka əzliri «munzal» (wəhiy kılıqan) dəp ķaraydiojan kitablarning bayanlirioja ķarxi turup, pəyərəmbərlərdiki gunahlarning izlirini yoxuruxka intilidiqanlıklarını qüxənməymən. Bolupmu pəyərəmbərlərin həqkəyisi əzlirini gunahsız dəwalıqan əməs, əksiqə əzlirining ajiz ikənlikini wə gunahkar ikənlikini ikrar ķılıqan xara'it astida axundak kəzkaraxlarning boluxi tehimu orunsızdur. Bərhək, Huda həmmidin

üстүн даналиқи билəн китаблirini qüxüргən, etikadni bekitkən. U barlıq ixlidirda pütünləy danalıq kərsətkən, insanlarning hərkəndak mohətajlirini pütünləy bilidioğandur.

4-muzakirə

Məsih Əysanıng krestkə mihlinixi

Kirix söz

Məyli xəri'ət կanunlirida yaki dələtning կanunlirida bolsun, կanunoqa hilaplik կiləquqilar yaki jinayətqilərning həmmisigə jaza berilidu dəp bəlgiləngən. Bu կanunlaroqa asasən, jinayətqigə berilidioğan jazaning eçir-yenikliki, ziyankəxlikkə uqrioquqining կandak adəm ikəlikigə կarap bekitilidu. Məsilən: Məktəptiki bir oküvəqisi əz sawağdixini հaçarətlisə, berilidioğan jaza yenikrək bolidu. Əmma okutkuqisiqa xundak կilsa, məktəptin հəydiwetilixi mumkin. Կanun boyiqə, birsi adəttiki pukraoqa təhmət qaplisa, əyiblik ix կiləjan bolidu; bir sotqioqa xündak կilsa, uningoqa eçirrək jaza berilidu. Əmma əgər padixahka təhmət qaplisa, uningoqa tehimu eçir jaza berilidu. Uluqlukı, հəywisi wə mukəddəsliki jəhəttə həmmidin üstün turidioğan Hudaşa gunah կilsa, uningoqa berilidioğan jaza կanqilik eçir bolar! Xübhisizki, u kixi əbəd'il tügiməydioğan կattık azabka məhkum կilinidu.

Huda əng adil; u zərriqilik səwənliknimu kərməskə selip

ətküziwətməydu. U tegixlik jazasini bərməy ķuymaydu. Xunga etirap ķiliximiz kerəkki, həmmə adəm Hudaşa gunah ķilən —

«**Qünki adəmlərning həmmisi gunah sadır ķilip, Hudanıng uluqlılığıqa yetəlməy, uningdin məhərum boldi»** («Rimliklaroğa» 3-bab, 23-ayət)

— gunahlırinining jazası üçün dozahning otida azablinip, dozahtın qıkalmayıdioğan boldi. Əmma muxundak bolqinida, Hudanıng rəhimdilliği nəgə kətkən bolidu? Yənə kelip, gunahkarlaroğa rəhim-xəpkət kərsitip ularni kəqürsə, Uning adillik nəgə kətkən bolidu? Xuning üçün U Əzining adillikining təlipini həm rəhim-xəpkitining təlipini birləktə təng կana'ətləndürələydiğən bir wastını orunlaxturup qıkkən – u bolsimu, Məsihning əlümidur.

1-ķisim

Hudanıng Məsih Əysanıng krestlinixida «inaklaxturux» bolğan məksitini Məsih Əysa қandak əməlgə axuroğan?

Adəm'ata Hudaşa asiylik ķilip gunah ətküzgənliliktin Erəm baoqlisidin կooqlıwetilgən (Təwrat, «Yaritilix», 3-bab). Bu wəkə Sürə «Bəkərə», 36-ayəttimu bayan ķilinoğan: –

«**Xəytan u ikkisini teyildurdi (yəni mən'i ķilinoğan dərəhning mewisini yegüßüp hatalaxturdi), turuwatğan jənnəttin qıçardı».**

Xuning bilən Adəm'ata əwladliri bilən billə mənggülük əlümgə məhküm bolğan. Uningda rəzil həwayi-həwəslər kəpiyip, yamanlıq hahixi kenglidə yiltiz tartkan. Uning əwladliri atining bu hahixlirioja warislik ķilip uning izini başkan. Xuning bilən bu dunya rəzillikkə toloğan. Muxu rəzilliklər üçün, Hudada insanlarnı ħalak ķilixtin sirt, əz adillikining təlipini կana'ətləndüridioğan həqkandak yol қalmıqandək idi. Qünki insanlar əzlirini əzgərtip, əslidiki pak wə mukəddəs ħalitigə kaytalaydioğan yolni tapalmıqan. Pəkətla insanning yaritiloğan waqtidiki əyni ħaliti jənnətkə layik idi – yəni insanning sap, pak wə mukəddəs ħaliti idi. Huda yənə Əzining bekitkən қanunliridin ezip ketixi mumkin əməs; Hudanıng adillığı Əzining adil yolda mengixini, hərbir gunahkarning tegixlik jazaşa uqrixini, ularning əlüm bilən bədəl təlixini tələp ķildi.

«**Gunah sadir ķilənən jan igisi əlidü. Oqul atisining ķəbihlikining jazasını kətürməydu, wə yaki ata oqlining ķəbihlikining jazasını kətürməydu; həkkaniy kixinin həkkaniyılığı əz üstidə turidü, rəzil kixinin rəzilliki əz üstidə turidü**» (Təwrat, «Əzakiyal» 18-bab, 20-ayət). Қanun qıkaroluqining əzi, əzining qıkarojan қanunlirini bəja kəltürmisə, undakta adillik degən nədimu məwjud bolğan bolsun?!!

Təbir jəhəttin eytkanda, «adillik» degən «adilsizlik»ning əksi bolup, u həkkaniyət, toojra, durus, lilla, halis, tərbiyə wə tüzitix, wapaşa wapa, japaşa japa kayturuxlarnı kərsitudu. Mehri-xəpkət bolsa, kengli yumxak, xapa'ət, həyr-ehsan, sehiylik wə əpu ķilix degənlərni kərsitudu. Bəzilər: «Rəhimdillik – jazalaxka tegixlik bolğanlarnı կoyuwetixtin ibarət» –

dəydu. Huda həm rəhimdil həm adil bolğanlıktın, U Əzining adillik yoli bilən, adil əhalda kixilərgə rəhimdillik қılıxni halaydu. Xunglaxka U «gunahın hər қılıx» əmilini əzəldinla қılıp kəlgən. Bu əməlni қilixtiki mühim bir baskuq, Musaqla qüxürülgən Təwrat ənunidin boldı. Təwrat wə uning iqidiki «mukəddəs ənun»ning asasi bolsa, bigunah haywanlarnı қurbanlıq қilixtin ibarəttur. Bu қurbanlıq қilinoğan haywanlarning təkülgən əni «gunahını yepip turidu» deyilgən.

Adəm'atining oqlı Həbil, Musaqla qüxürülgən ənundin ilgirila қurbanlıq қılıxka baxlıoğanidi. Keyinki əwladlarmu mukəddəs ənun qüxürülüp yezip qıçıloqsa, ohxaxla xundak қurbanlıqlarnı қılıp kəlgən. Musa Hudanıng bayanatqısı bolup, bu қurbanlıq toqrisidiki bəlgilimilərni mukəddəs ənunda təpsiliy əhalda eytip beridu. Mukəddəs ənunda, Huda bu қurbanlıq қilixtiki ixlar arkılıq, gunahının nəkədər yirginqlik həm paji'əlik ikənlikini insan kəlbigə qongkur singdürüwetix üçün, ularqla balilarqə əgitixkə baxlıoğan. Huda haywanlarnı «halal» wə «haram» dəp ikki türə ayrioğan, pəkət «halal» haywanlarnıla қurbanlıq қilojili bolatti. U bu ixlar bilən ularqla: «**Dərwəkə, Təwrat ənuni boyiqə həmmə nərsə degüdək ən bilən paklinidu; қurbanlıq əni təkülmigüqə, gunahlar kəqürüm қilinmaydu**» dəp əgətkən (Injil «Ibraniylarqa» 9-bab, 22-ayət).

Xuning bilən U gunahkar bolğan adəmni gunahı üçün halal, heqkandak əksuri yok bir qarpayni қurbanlıq süpitidə kəltürükə buyruoğan. Gunahkar əzining əlüxkə tegixlik ikənlikini əzige əskərtix üçün, қurbanlıqni soyup andin uni ot üstigə köyuxi kerək. Halbuki, gunah orniqla soyulmuşan bu қurbanlıq arkılıq, gunahını (ixənqısı bolsa) Huda aldida «kafarət əlinoğan», yəni «yepiləşən» dəp hesablıoğlı bolatti.

Bu türlük қурбанlıqlarning həmmisi Hudanıng kəlgüsidiə əwətməkqi bolğan Məsihining (Kutkuzoluqisining) uluq қурbanlığını aldin'ala kərsətkən. Qünki axu қурbanlık ķilinoğan barlik qarpaylarning kimmiti birmu adəmning pütkül gunahı üçün bədəl bolalmaytti.

Məsih Əysanıng hizmət ķılıx wakti yetip kəlgəndə, qəmüldürgüqi pəyəqəmbər Yəhya uni kərsitip turup: «**Mana, pütkül dunyaning gunahlırını elip taxlaydioğan Hudanıng կոզис!**» — dəp jakarlıqan (Injil, «Yuhanna», 1-bab). Yəhyanıng muxu gezi boyiqə eytkanda, bu dunyaçqa kəlgini, «gunahni yapidioğan» bir қурbanlık əməs, bəlkı «**pütkül dunyaning gunahlırını elip taxlaydioğan**» bir қurbanlıktur. Xuning üçün u qoķum əng ahirki қурbanlık bolğan bolidu.

Tehimu təpsiliy kılıp qüxəndürsək, wakti-sa'iti toxkanda, Huda Əz Kalami (Səzi) Məsih-kutkuzoluqini əwətkən. U insan süpitidə tuqulup, bu dunyada bizgə ohxax adəm bolup yaxioğan, əmma U bizdək gunah sadır ķiləğan əməs, həqkandak aldamqılık kılıp bağkan əməs (bu kitabning 5-muzakirisidiki Məsihining gunahsızlığı tooprasisidiki səhbətni kərüng). Bu «Kalam» – yəni Məsih, gunahkar adəmlərning ornida əyiblinix üçün, Əzini krestkə (darəqa) mihlitip əlüxkə tutup bərgən. U gunahsız, mukəmməl adəm bolup, qəklik wakit iqidə burunki həm keyinki həmmə adəmlərning barlik gunahlırını üstigə aloğan, U bizning ornimizda Hudanıng gunah üstigə təkməkqi bolğan ələzəplik jazalırını կobul ķiləğan. Gunahning jazası – Hudadin ayrılxırt; xunga krestkə mihlanoğan altə sa'et iqidə, Uning rohi Hudadin ayrıloğan. Xu altə sa'etning əng ahirki minutlırıda: –

«**Əysa yukarı awaz bilən: «Eli, eli, ləma sawaqtani?»** yəni

**«Hudayim, Hudayim, Meni nemixka taxliwətting?» dəp kəttik, nida
kıldı» (Injil «Matta», 27-bab, 46 ayət, «Markus», 15-bab, 24-ayət)**

Demək U, dunyadiki milyonlıqan adəmlərning mənggülük dozah azablırini (dozah – Hudadin ayriwetixtin ibarət) qəklik wakit iqidila bexidin etküzüp, barlık bədəlni təliwətkən. Huda mana muxu wasitisi bilən birlə wağıtta, həm Əzining adillikini қana'ətləndürgən həm hərbir adəmni Əzining rəhimdillikigə mənggülük erixələydiqan kılqan. Huda Əz Kalami bolqan Məsihning mukəmməl қurbanlığını қobul kılqan. Muxundak bolqanlığın Dawut pəyojəmbərning təwəndiki gepi əməlgə axurulqan: «**Əzgərməs muhəbbət wə həkikət əz'ara kərüxti;
həkkaniyət wə aman-hatırjəmlik bir-birini səyüxti**» («Zəbur», 85-küy, 10-misra).

Məsih Əysanıng kresttiki əlümigə etikəd baqlıqan həmmə kixilər bu nijatlıqka erixidu. Bu nijatlıq – gunah, kəqürüm ķilinixi bilənla bolupla կalmay, yengi bir hayatka erixixtin ibarəttur. Bu yengi hayat Hudanıng əmr-pərmanılrını yahxi kəridioqan roh-ķəlb bilən ətid'iqan hayat - bu hayat adəmning küqigə tayanmaydioqan, Hudanıng Mukəddəs Rohining küqigə taynidioqan hayat. Bu yengi hayat toqrisida Təwrattiki ikki pəyojəmbirimiz Yərəmiya wə Əzakiyallar awwal bexarət berip mundak degən: -

**«Mana, xu künlər keliduki, – dəydu Pərwərdigar, – Mən Isra'il
jəməti wə Yəhuda jəməti bilən yengi əhdə tüzimən; bu əhdə ularning
ata-bowiliri bilən tüzgən əhdigə ohximaydu; xu əhdini Mən ata-
bowilirini қolidin tutup Misirdin կutkuzup yetəkliginimdə ular bilən**

tüzgənidim; gərqə Mən ularning yoldixi bolğan bolsammu, Mening ular bilən tüzüxkən əhdəmni buzoğan, — dəydu Pərwərdigar. Qünki xu künlərdin keyin, Mening Isra'il jəməti bilən tüzidioğan əhdəm mana xuki:

— Mən Əz Təwrat-ķanunlirimni ularning iqigə salımən,

Həmdə ularning kəlbığımı yazımən.

Mən ularning ilahı bolımən,

Ularmu Mening həlkim bolidu.

Xundin baxlap həqkim əz yekinişa yaki əz ərindixişa: —

«Pərwərdigarni tonuojin» dəp əgitip yürməydi; qünki ularning əng kiqikidin qongiolıqə həmmisi Meni tonup bolğan bolidu; qünki Mən ularning ķebihlikini kəqürimən həmdə ularning gunahını hərgiz esigə kəltürməymən, — dəydu Pərwərdigar».

(Yərəmiya 31-bab, 31-34-ayət)

«Mən (Pərwərdigar) süpsüzük suni üstünglaroqa qaqımən, buning bilən silər pak bolisilər. Silərni həmmə paskiniliğlardin wə butliringlardin paklaymən. Mən silərgə yengi ķelb berimən, iqinglaroqa yengi bir Roh salımən; teninglardiki tax yürəknə elip taxlap, mehrlilik bir ķelbni ata kılımən. Mening Rohimni iqinglaroqa kirgüzüp, silərni əmr-pərmanlırim boyiqə mangozuzimən, həkümlirimni tutkuzimən, xuning bilən ularoqa əməl ķilisilər».

(Təwrat, «Əzakiyal» 36:26-27)

Injilda yənə, bu «yengi əhdə» toqrisida rosul Petrus mundak degən:

—

«Towa қilinglar, һәrbiringlar Әysа Мәsihning namida gunahlıringlarning kәqürüm қilinixi üçün qemüldürүксүү қобул қilinglar wə xundak қilsanglar Hudanıng iltipati bolоjan Muкәddес Роh silergə ata қilinidу. Qünki bu wədə silergə wə silerning baliliringlarоја, yirakta turuwatkanlarning hәmmisigə, yəni Pərwərdigar Hudayımız Әzigə qakiroqanlarning hәmmisigə ata қilinidу» (Injil, «Rosullarning pa'aliyətliri» 2-bab, 38-39-ayət).

Bu yengi əhdini Məsih Әysа Əzining kəni wə jeni bilən insan üçün қolоja kəltürgən.

Hudadin gunahlar üçün kәqürüm elix wə Hudanıng қobul қılıxiоја erixix üçün қilinojan kurbanlıqlarning Islam dinidiki tutkan orni muhim (bu jəhəttə Islam dini baxka dinlarоја ohxax). Bu toqıruluk təpsiliy haldə səzliximizning hajiti yok. Hərbir musliman Kurban Həyt üçün կoy soyuxni, ta'am üçün əməs, bəlki Hudanıng kəng қorsaklığı wə bəht ata қılıxiоја erixixning bədili dəp hesablaydu. Xuningоја ohxax, həzriti İbrahimning қılоjan kurbanlık қoqkiri oqlining ornida soyulоjan: —

«*Biz uning orniоја qong bir kurbanlığni (yəni jənnəttin qikkan қoqkarni) bərdük*» (Sürə «Saffat», 107-ayət).

Xuning bilən hərbir қilinojan kurbanlık kurbanlık қılоjuqining ornida kәqürümgə erixiftiki birhil wasitə dəp қarılıdu. Təwəndiki hədisdin hətta Muhəmmədnıng əzimu kurbanlığning kənini gunahni yuyux wə kәqürüm қilinixkə erixiftiki wasitə dəp қarioqanlığını bilimiz:

—

«U қизи Fatiməgə xundak degən: «I Fatimə, қurbanlık қiloqanda, uning bexida turojin, qünki қenining birinqi tamqisi yərgə qüxüxi bilənla gunahlıring kəqürüm kılınidu»».

Muhammedning səzi tiloja elinoqan «pulsirat» degən hədisdə mundak deyilgən: «Adəmlər ilgiri қiloqan қurbanlık կoylirining üstigə minip, pulsirat sim kəwrüktin jənnətkə ətküzülidikən».

Bu қurbanlıqlar ularni қurbanlık қiloqan adəmlərning jenioja barawər əməs; əməliyəttə қurbanlık қilinoqan barlik haywanlarning yioqindisi bir əkil igisigə təng keləlməydu. Ular gunahni yuyuxka bədəl bolalmaydu, ular pəkətla Məsihning aləmdiki əng uluq bolqan қurbanlıqını kərsitip berixtiki bir simwoldur, halas. Təwratta nuroqun ketim bu uluq қurbanlıqning kəlgüsidiə kelidiojanlıqı toqrisida bexarət қilinoqan wə hərhil usullarda aldin eytiloqan: Injilda bolsa, bu bexarətlərning həmmisi Məsih Əysanın krestkə mihlinixi bilən əməlgə axuruldi, deyilgən. Huda pəkət muxu қurbanlıqlıa barlik insaniyətning jenioja barawər bolidu, dəp hesablaydu. **«Qünki Huda dunyadiki insanlarni xu қədər seyiduki, Əzining birdinbir yeganə Oqlini pida boluxka bərdi. Məksiti, Uningoja etikad қiloqan hərbirining ھالак bolmay, mənggülük ھayatka erixixi üqündur»** (Injil, «Yuhanna», 3-bab, 16-ayət).

2-ķisim

Pəkət Məsih Əysala axu қurbanlıq wəzipisigə layiktur

Axu uluəl қurbanlıqka layik həm uni orundiyalaydioğan kixi pəkət Məsih Əysala boluxtiki səwəblər təwəndikidək (Təwrattiki қurbanlıq ķilix toqrisidiki prinsiplarоja asasən): –

1. Қurbanlıq sap, pak, ķusursız boluxi kerək.
2. Қurbanlıqning ķimmiti gunahidin hər kılınidioğan barlık insan jenining ķimmitigə barawər boluxi kerək.
3. Қurbanlıq pəkət insan hilidin boluxi kerək.
4. Қurbanlıq Huda bilən insan otturisida alakıqi bolux salahiyitigə igə boluxi kerək.

Birərsi, muxu xərtlərgə yetələydiqan adəmni pütün insan arisidin izdisə Məsih Əysadin baxğa ھeqkəndak adəmni tapalmayıdu. Səwəbi xuki, hərbir adəm, hətta pəyəqəmbərlərmü gunah կılɔjan, xundakla ular əzlirini gunahṭin halas կılidiqan birsigə mohtaj. Hudanıñ nəziridə ھeqkəndak adəm bu hildiki zərür կimmətkə igə əməstur. Hudanıñ Kalami bolɔjan Məsih Əysadin baxğa ھeqkim əzlükidin bu salahiyətkə igə bolalmayıdu.

«I xəpkətqim,
Jenim dərd-ələmdə, qırıp ketiwatidu,

Өлүмінгін xipa tepip, қолунда dawalansun,
I hatırjəmlik yətkuzguqı, panaḥ izdəy krestingdin,
Mening üçün tilikimni sora Angloğuqı Atangdin»

«Qünki birla Huda bardur, Huda bilən insanlar arisida bir kelixtürgüqimu bar, U bolsimu Əzi insan bolup kəlgən Məsih Əysadur»

(Injil, «Timotiyə (1)», 2-babtin).

3-ķisim

Məsih Əysa Əz ihtiyarı bilən krestkə mihlanoğanmu?

Bəzi muslimanlar Məsih Əysanıng əməliyəttə krestkə mihlanoğanlığıqa ixənməydu. Ulardin səwəbini sorisak ular jawabən: «U pəyərəmbərlər arisidki əng nadirlardin bolqandan keyin, Huda կandağmu Uni rəzil Yəhudiylarning krest üstidə xunqə dəhəxətlik əltürüxicə yol կoyuxka tapxursun? Bu hərgiz mumkin əməs» — deyixi mumkin. Lekin aqzida xundak degini bilən, ular Kur'andiki Hudanıng axundak ixka yol կoyog'anlıği bayan կilinoğan munu ayətni untup կalɔjan:

—

«Ular əhdini buzqanlıkları, Allanıng ayətlirini inkar կilqanlıkları, pəyərəmbərlərni nağək əltürgənlikliri üçün.. (Alla) ...dillirini peqətliwətti...» (Sürə «Nisa», 155-ayəttin).

Sürə «Bəkərə», 91-ayət: —

«*Ularqa (Yəhudiylarqa)... «Silər (Təwratka) ixinidioqan bolsanglar, ilgiri nemə üqün Allaning pəyəmbərlirini əltürdüngərlər?»* — deyilgən».

Sürə «Bəkərə», 61-ayət: —

«*Bu ularning Allaning ayətlirini inkar қiloqanlıkları, pəyəmbərlərni nağək əltürgənlikləri tüpəylidin boldı».*

Əlima Almaoqazining tarihi, Muhəmməd-ibn-Ishakning tərjimiňalları wə hədislərgə asaslanıqanda, Muhəmməd səkratka qüvkən waqtida, əzining məlum bir satğun ayalning կolida zəhərləngənlikini etirap қiloqan. Uningdin sirt, Təwrat, Zəbur wə Injilning enik bayanlırioja asasən, Məsih Əysanıng krestkə mihilinixi, Huda əzəldin burunla bekitip қoyqandək, Məsihning pütünləy Əz ihtiyarılığı bilən bolqan ixtur. Məsih Əysa Əzi nahayiti enik kılıp eytkənki, uning bu dunyaqa kelixtiki məksiti — krestləngən қurbanlıq süpitidə Əzini Hudaşa atap, insanları gunahtın hər қılıxka bədəl tələxtin ibarəttur. Bir ketim u xundak degəndə, Uning bir muhlisi uni əyibləp: — «**Ya Rəb, Sanga rəhim қılınoqay! Bexingoşa bundak ixlər kət'iy qüxməydu!**» — degən. Məsih Əysa uningoşa қarap uni əyibləp: —

«**Arkamoşa et, Xəytan! Sən Manga putlikaxangsən, sening oylioqanlıring Hudanıng ixləri əməs, insanning ixliridur**» — dedi (Injil, «Matta, 16-babtin). Keyin, Yəhudiyy kattibaxlısı wə mollılısı uni tutuxka kəlgəndə, uning muhlisirinini biri uni ulardin қoşdimakçı bolqınıda, Əysa uningoşa: «**Kiliqingni қinoşa sal, kiliq kətürgənlər kiliq astıda**

**halak bolidu. Yaki Meni Atisioja nida kılalmaydiqan boldi, dəp oylap
kaldingmu?! Xundak ķilsamla U Manga xu'an on ikki tüməndin
artuk pərixtə mangdurmamdu? Bırak Mən undak ķilsam, mukəddəs
yazmilardiki bu ixlar mukərrər bolidu degən bexarətlər қandakmu
əməlgə axurulsun» — dedi. (Injil, «Matta», 26-bab, 52-55 Ayət)**

Bəzi musliman körperindaxlirimiz: «Huda Əysa Məsihni baxķıllarning
gunahlıları üçün қandakmu ölüm bilən jazalalisun? Qunki қolinqizdiki
Təwratning «Padixahlar (2)» 14-babida: «**Musaşa qüxürlgən kanun
kitabida Pərwərdigarning: «Atilarni oqulliri üçün əlümgə məhkum
ķılıxka bolmaydu ya oqullirini atılırı üçün əlümgə məhkum ķılıxka
bolmaydu, bəlki hərbiri eż gunahı üçün əlümgə məhkum ķilinsun»**
dəp pütülgən əmri boyiqə, u (Amaziya padixah) **əltürgüqilərning
balılırını əlümgə məhkum ķilmidi»** — dəp yeziloğan əməsmu?» — dəp
soraydu.

Jawabımız xuki, əməliyəttə Huda Məsih Əysani insanning gunahlıları
üçün əlümgə məhkum ķılajan əməs, bəlki Məsih Əysa bizgə bolqan
muhəbbətidin bizning ornimizda əlüx üçün ihtiyar ķılıp eżini tutup
bərgən. Bundak ķılıxi həkikətən muhəbbətning əng yüksək ipadisi
əməsmu? U uluqlinxka əng layik əməsmu? Insanning kərzini Əz ihtiyarı
bilən tələxni tələp ķılqandin keyin, Huda қandakmu Uni қobul ķılmışun?

«**Əysa Əzini tutkılı kəlgən bax kahinlar, pasiban bəgliri wə
akşakallaroqa қarap:** —

«**Bir қarakqını tutidioqandək ķiliq-tokmaklarnı kətürüp**

kəpsiləroq? Muqəddəs ibadəthanida hər künə silər bilən billə idim, silər կol salmidinglar... Lekin bu pütün ixlarning yüz berixi pəyəqəmbərlərning muqəddəs yazmilarida aldin eytənəlirining əməlgə axuruluxi üçün boldi», – dedi.

Bu qədə, muhlislarning həmmisi Uni taxlap əqip ketixti» (Injil, «Luqa» 22-babtin, «Matta» 26-babtin)

Əysə Məsih, heqkandaq jinayət ətküzüp bəkmioqan bolsimu, jinayətqi dəp həküm kılınıp krestkə mihlanıqan. Yəhudiylar ya uning harakteridin ya ķiloqan ixliridin heqkandaq ķusur tapalmioqan. Əmma u bizning ornimizda қurbanlıq bolıqan, bizgə məhkum boluxka tegixlik jazani əz üstigə aloqan. Musanıng қanuni boyiqə, darəja esiləqan kixi Hudanıng lənitigə uqrioqan dəp hesablinatti. Xunga u bizni dəp Hudanıng lənitigə uqrioqan. U xundak lənətkə hərgiz layik əməs, lekin lənətkə layik gunahkar bolıqan mening ornumda Əz jenini tutup bərdi. Xuningdin kərgili boliduki, Huda əng aliy bolıqan pilanlıri iqidə Əz pəyəqəmbərlirinin əltürülüxigə yol կoyıqan. Məsih, Əysə Hudanıng adillikini қana'ətləndürgən (qünki gunahning jazasını կobul ķiloqan) wə xuning bilən bir wakitta bizgə kutkuzulux, mənggülük həyatka erixixning yolini eqip bərgən. Huda Məsih, Əysasız heqkandaq adəmni kəqürməydu, Uningsiz rəhīmdilliğini kərsitix yoli yoktur.

Bu, Hudanıng həm adillığı həm rəhīm-xəpkətinə birlə wakitta kərsitix bilən, etikadqılları kutkuzuxka əzəldinla bekitip կoyıqan birdinbir yolidur. Siz Hudanıng adillığı wə rəhīm-xəpkətinə axundak birləxtüriwətkənlilikini islam xər'iyyətidin tapalarsızmu? Wə yəki Kur'andin ya hədislərdin, sot kılıx, hesab elix wə kəqürüm ķilixning birlə

wakitta bir tərəp kılınışan yaki kılınıdişan, degənlərni tapalamsız? Bəzi musliman körperindaxlirimiz bu məsilihə nəkəl kəltüridişan ayət xuki: —

«*Dilinglardiki (yamanlığını) məyli axkara ķilinglar, məyli yoxurunglar, uning üçün Alla silərdin hesab alidu. Alla halişan kixini məqpirət ķildi, halişan kixığa azab ķildi. Alla həmmə nərsigə қadirdur*» (Sürə «Bəkərə», 284-ayət).

Əgər Huda xu ayət boyiqə adəmlərdin hesab alidişan bolsa, undakta nədimu Hudanıng adillığı wə mehri-xəpkəti bolışan bolsun? Durus, Huda həkikətən Əzi halişanqə ķildi; lekin U Əzining əzgərməs harakteri wə muğəddəs կանոնա hilaplik ixni hərgizmu iradə ķıalmayıdu. Məsilən eytayluk, məlum bir sotqi akingizni əltürgən կatilning jinayiti toluk ispatlanışlığını angloqandin keyin, xu կatilni kəqürüm ķilip կoyup bərsə, siz bu sotqini adil sotqi dəp կarayettingizmu? Hərgiz mümkün əməs! Siz uni pütünləy adil əməs dəp hesablayttingiz; qünki sotqining ezi կանոնա hilaplik ix kılışan. Hudadimu axundak ix məwjud degən hiyal, həkikətən əkilgə siqmaydişan ix həm əng orunsız gəptur.

Sürə «Kari'ə» 6-9-ayət: —

«*Tarazisi eoqır kəlgən (yəni yahxılıkları yamanlıqlarını besip qüxkən) adəmgə kəlsək, u kəngüllük turmuxta (yənə nazunimətlilik jənnəttə) bolidu. Tarazisi yenik kəlgən (yəni yamanlıkları yahxılıqlarını besip qüxkən) adəmgə kəlsək, uning jayı һawiyə (dozah) bolidu*».

Bu ayəttiki bu hil hesablax sistemisini կandağmu inawətlik degili bolsun? Muxu yərdə baxğa bir kitabdiki gəpni ixlətsək: — ««səwəb wə

nətijə» degən uniwersal կանոնի əzgərtəlisun? Pəkət birlə ketim gunah ətküzüp, andin kiyin minglioqan, on minglioqan «sawablik ixlar»ni կilsingiz, bu hərgizmu կəlbinqizdiki buloqinixni yuyalmaydu. Կandağmu yuyalisun? Mən bugün pütün bir kün, həmmə ixta həkkaniylik կiloqan bolsam, bu pəkətla mutlək pak, mukəddəs bir Hudanıng aldidiki կiliçka tegixlik bolqan burqum, yəni Yaratkuqim Hudaqla bolqan bugünkü kərzimdür, halas. Mən yüz kün izqil həlda yənə axundak həkkaniylik կiloqan bolsam, bumu mening burqumdur, halas. On ming kün, hətta hazırlın baxlap əmürwayət axundak həkkaniyət iqidə yaxax, hərbir insanning tegixlik burqidur, halas. Lekin bundak yaxax hərgiz mümkün əməs. Hərgiz mümkün bolmioqan muxundak yaxax (nawada mümkün bolup կalsa) bizning burun կiloqan yamanlıklımızni Huda aldida yuyalamdu? — degən so'lni sizdin soraymən.

Baxkıqə կilip eytkanda, imtihan bərgəndə, 99 toqra jawab կandağmu bir hata jawabni toqra կilalisun? Hudanıng imtihanida ətüx təlipi 100 nomur bolsa, 99 nomur aloqanni intihəmdin ətkən hesablioqili bolamdu? Məyli 99 nomur, 50 nomur, 15 nomur bolup, «yüz»lük tələpkə yekin yaki yirək bolsun, həmmisi ohxaxla tələpkə yətməydu. Gunah degən gunah. Gunahning qongimu gunah, kiqikimu gunah. «**Qünki adəmlərning həmmisi gunah sadır կilip, Hudanıng uluqlikişa yetəlməy, uningdin məhərum boldi**» (Injil, «Rimlikləroqla» 3-bab 23)» («gunah — insandiki birdinbir məsilə»din)

Sürə «Nisa», 44-ayət: — «**Alla həkikətən zərriqə zulum կilmaydu. Əgər kixinin zərriqə yahxılığı bolsa, Alla uni həssiləp ziyadə կildi, əz dərgahidin böyük əjir (yəni jənnət) ata կildi**». Bizning bu ayət toqrisida degənlirimiz

ohxax — bir adəmning yahxilikini «həssiləp ziyadə kılıx»ning adillik əməslikini siz bilisiz.

Sürə «Bəni-isra'il» («Isra») 13-14 ayət: «*Hərbir insanning əməlini uning boynioqa esip köyimiz* (yəni insanning kılɔqan hərkəndək əməli huddi boyunqağ boyundin ayrılmıqlınidək uningdin hərgiz ayrılmayıdu, xuningoqa yarixa jaza berildi), *kıyamət küni uning namu-əməlini kərsitimiz, u uni oquğ kəridi.* (Uningoqa) «*Namu-əməlingni okuqlın! Bugün əzünggə* (yəni bu կilmixliringoqa) *əzüng guwağ boluxung kupayə» deyildidu».*

Buningda hərbir adəm üçün kıyamət künidiki tirilixtə eqilidiqan hesab dəptirining barlıki kərsitilgən. Lekin bu kitabning əndək usul bilən wə yaki əndək ənənə boyiqə yeziloğanlığı deyilmigən.

Sürə «Hud», 114-ayət: «*Xübhisizki, yahxi ixlər arkılık yaman ixlər yuyulidu. Bu qüxəngüqilər üçün wəz-nəsihəttur*».

Yukarıdiki bu ayətlərni omumiylaxturup qüxəndürüp berix üçün bəzi musulman əlimalar mundək degən: «Həqkim Huda yahxiliklirim üçün manga in'am bərmigən, dəp əkəxiyalmaydu; qunki yaman adəmlərning kılɔqan yamanlıkları yahxilikliridin kəp (eçir) bolsa, u qəoşda uning kılɔqan yahxiliklari üçün aloğan in'ami «bu dunyada bolğan» bolup hesablinidu». Muxu boyiqə hesab alidiqan ix bolsa, hərbir ezilgüqi əzgütqidin həkkini alalaydu. Ularning pikriqə yənə: «Pərixtılər əzgütqining kılɔqan adalətsizliklirigə barawər dəp hesablioğan bir nisivisini elip, bu nisivini ezilgüqining yahxiliklirioqa қoxup beridu. Andin yənə birsining «yahxilik»liri «yamanlık»liridin zərriqə artuk

(eçir) bolsa, Huda Θzining rəhimdillikidin, uni jənnətkə kirgüzük üçün yahxılıklırını həssiləp ziyadə ķılıdu. Birsining «yahxılık»liri yok hesabta bolsa, Huda u ziyan yətküzgən adəmlerning gunah yükliridin elip, aloğinini uning gunahlıriqa қoxup həssiləp ziyadə ķılıdu. Xuning bilən u əzining gunahları wə baxķıarning gunahları üçün dozahka taxliwetilidu».

Bu adillikmu?

Uning üstigə, Huda turidiqan jənnət qoķum mutlək sap, pak yərdur. Pəkət pütünləy paklanıqan wə həkkaniy ķilinənənlər kirələydi. Birla ķetim gunah sadır ķılıqan adəm ita'ətsizlikidin napak bolıqan bolidu. Xu həli bilən jənnətkə kirixi hərgiz mumkin əməs. Məsilən alayluk, musliman həj ķılıqli ak ton kiyip, namazqa kirginidə birər daq uning ak tonıqa tegip kətsə, bu napak bolıqan hesablanmamdu? U namaz okux üçün ak tonini կayta tazlixi kerək əməsmu? Əmma Huda izdigən saplık-paklık bolsa, insanning taxķi kərünüxidə əməs, bəlki iqliki dunyasıda sap wə pak boluxidin ibarəttur. Hudanıq nəziridə bolsa, insan «sap» yaki «sap əməs», «pak» yaki «pak əməs»tur. «Heli pak» yaki «pakrak» deyixlər kət'iy məwjut əməstur. Xunga, insan balisi tamamən saplinip yengilanmioquzə, jənnətkə kirixkə bolmayıdu. Uning gunahları kəqürüm ķilinənən dəylük, lekin uning kənglidə yamanlığın birər tal uruki կalsimu u yənilə yaman hesablinidu, bundakı insan կandağmu jənnətkə munasip bolalısın?

Yənə bəzibir adəmlər adəm otka kirip, otta կiyinlinixliri bilən gunahlırını yuyidıqan bədəlni tələp, andin qikidıqanlığıqa ixinidu: —

«Andin biz dozah azabioja əng layik bolqanlarni əlwəttə obdan bilimiz. Silərning iqinglardin dozahka barmaydiqan (kirməydiqan) birər kiximu կalmaydu, bu Pərvərdigaringning əzgərməs həkümidur. Andin təkwadarlarlarnı (jəhənnəmdin) կutkuzımız, zalimlarnı jəhənnəmdə tizlinip olturoqan հalda կoyimiz» (Sürə ««Məryəm», 70-72-ayət)

Yukiridiki ayət wə uningoja asaslanıqan pikir toqrisida, degənlirimizmu pəkət yənilə ohxax bir səzdur — adəm əzining gunahını ezi yuyalmaydu. Birsining yaman kəngli wə hahixi əzgərtilmigən bolsa, umu jənnətkə, jənnətmə uningoja munasip əməs. Oqları türmigə taxlinixi yaki կoli kesiwetilixi bilən oqlılık կılmaslıkkə, zinahor կamqilinixi bilən zinahorluq կılmaslıkkə bolqan hahixini əzgərtəlixi natayın. Bəzi əhwallarda axundak jazalar ularni tehimu yamanlaxturuwetidu. Sürə «Yüsüf», 53-ayəttə deyilginidək: «*Nəpsi degən nərsə həkikətən yaman ixlaroja kəp buyrudu*».

Hudanıng mehri-xəpkəti toqrluluk ipadıləngən yukarıkı hərhil ukumlar Təwrat, Zəbur wə Injilda deyilgənlərgə pütünləy karimukarxidur. Bu yerdə biz Təwrat, Zəbur wə Injil boyiqə Hudanıng nijati toqrluluk yənə bir ketim təkrarlap ətəyli: —

- (1) Hudanıng adilliki hər bir gunah üçün gunahkarning jazalinixini tələp կildi;
- (2) Birlə ketim ətküzülgən gunahka tegixlik bolqan adil jaza mənggülük əlümdur, yəni Hudadin ayrılixtur.
- (3) Xunga bir adəm əmürwayət yahxilik կilsimu, bu pəkətla uning կiliçkə tegixlik bolqan ixidur. Bu yahxılığı uning birmu gunahını

yuyalmaydu.

(4) Birla ketimlik gunahning jazasi Hudadin mənggülük ayrılix bolqandin keyin, bu wə u dunyadiki waqitlik azablinixlar uni hərgiz pak қılalmaydu.

(5) Adəmning gunahları kəqürülgəndin keyin, kəlbidə tehiqə axundak gunah haqixliri bolsa, u yənilə jənnətkə layik əməstur.

(6) Huda bizni küqlük wə qongkur səygü bilən səygənlikidin bizni kutkuzuxni halaydu.

(7) Əzining adillikini կana'ətləndürүx üçün Huda Məsih Əysani, bizning ornimizda gunahlırimizning jazasını Əz üstigə elixi üçün uni əwətkən. Xunglaxka u bizgə kərsətkən mehri-xərpkitini pütünləy Əzining adillikioja asaslıqan (Məsih Əysanıng əlüxi, hərbir insanning hərbir gunahı üçün tegxilik bolqan jazanı eż iqigə elip bolqan).

(8) Məsih Əysa bizning gunahlırimizning həmmisini Əz razılığı bilən üstigə elip, krestkə mihlinip, eżini kurbanlık əliqan.

(9) Huda Uning kurbanlığını kobul əliqan wə xundak kobul əliqinini ispatlax üçün Uni əlümdin tirildürgən.

(10) Huda Uning kurbanlığioja asasən, towa əlib, Məsih Əysa ola eżini tapxuroqan hərbir ixəngüqining gunahlarını kəqürüm əliqan.

(11) Huda hərbir ixəngüqigə «yengi əhdə»si boyiqə yengi əlib, yengi roh berixkə wədə əliqan.

(12) Huda hərbir ixəngüqigə Əzining Muqəddəs Rohını berixkə wədə əliqan. Pəkət Muqəddəs Rohla insanning əlibini pakliyalaydu wə uni muhəbbətlik əliqan. Bularoja tələngən bədəlnimu Məsih Əysa Əzini kurbanlık əliqinida tələp bolqan.

(13) Muqəddəs Rohning inasanning rohiy dunyasında əliqan əmili bilən, insan jənnətkə layik boluxka, jənnəttə mənggülük turuxka təyyarlinidu.

(14) Bularning həmmisi «hux həwər» deyilidu. (Injil» degən səz «huxhəwər» degən mənidə).

Huda bu yolni Təwrat, Zəbur wə Injilda bekitkən. Bu yolni Huda bekitkənikən, kimmu uningoşa қарxılıq bildürəlisun? Bu yoloşa kim қarxılıq kərsətsə, u Hudanıng Əzigə қarxılıq kərsətkən bolidu.

4-ķisim

Ķur'anda, Məsih Əysanıng krestkə mihlinixi toqrisida yezilojanlırı

Bəzi muslimanlar, Əysanıng krestkə mihlanojanlığı həkikətən məwjud bolğan ix, əmma krestkə mihlanojan kixi Məsih Əysa əməs, bəlki Huda baxka bir kixini Əysanıng kiyapitigə ohxitip, uni Məsih Əysanıng ornida mihlatkuzoğan, dəp ixinidu. Bundak kəzkaraxning boluxi bəlkim Sürə «Nisa», 157-158-ayəttin kəlgən: —

*«(Yəhudiylarning) yənə Allaning rosuli Əysa ibn Məryəmni əltürduğ
degənlikliri üçün (ularoşa lənət kıldı). Wəhalənki, ularning Əysani əltürginimu
yoğ, daroşa askinimu yoğ wə lekin ularoşa xübə selindi (Əysani astuğ dəp guman
kılıp, Əysa ələyhiسلام oğrap կaloğan baxka birsinə astı), Əysa toqrisida
ihtilap կilişkanlar həkikətən uning əltürülgənlik (məsilisi)də xübəhididur. Ular
bu (ixning həkikiti)ni bilməydi, gumançıla asaslinidu, ular Əysani jəzmən
əltürmidi. Bəlki Alla uni Əz təripigə kətürdi (yəni Əysa ələyhiسلامı Alla*

ularning xərridin ķutuldurup tirik ħalda asmanoqa elip qikip kətti) Alla əqalibtur, ħekmət bilən ix ķiloquqidur».

Əməliyəttə, musulman əlimalar muxu ayət tooprısida ohximiojan hulasigə kəlgən. Birinqi kəzkarax bolsa, Huda Yəħudiylarоja Əz küq-kudritini kərsitix üçün yaki ularni gumanda қaldurux üçün Əysani tirik peti biwasitə Əz yenioqa elip qikip kətkən. İkkinqi kəzkarax bolsa, bu ayətning mənisi Yəħudiylarning «Əysanıñ namini yokitix, hətta Uni insanning yadidin qikiriwetix üçün Uni krestkə mihlitip əltürəyli» degən məksitini əməlgə axurmiojan, əksiqə Uning krestkə mihlinixi Uning namini pütün dunyaoqa tarkaldurojan. Kur'anning tərjimisidin bundak mənə qikmaydu, dəymiz. Lakin Kur'anning bəzi yərliridə Məsih Əysanıñ ələumi tiloqa elinip ətkən. Əmdi yukirikı ayət, Əysa əltürülgən degən mənini əz iqigə almisa, undakta Kur'anning əzi bir-birigə zit bolğan səzlərni ķilojan bolidu əməsmu? Məsilən Sürə «Al imran», 55-ayət: —

«Əz waqtida Alla eytti: «I Əysa! Mən seni (əjiling yatkəndə) kəbzi roh ķilimən, seni dərgahimoqa kətürimən (yəni asmanoqa elip qikimən) seni kapirlardin pak ķilimən (yəni seni əltürməkqi bolğan yamanlarning xərridin saklaymən)...»

Əsli ərəbqə ayəttiki «mutawaffiyka» degən səzni, tərjiman Muhəmməd Salih «kəbzi roh ķilimən» dəp tərjimə ķilojan. «Kəbzi roh ķilimən» degən səz uyğurqida «jeningni alımən» degən mənidə. Қarioqanda Muhəmməd Salih muxu yerdə Əysani əldi, dəp қariojan. Bəzi xərhqilər bolsa, bu səzning mənisini «uhlitix» dəp xərhligən. Lakin bir insanni əzinining «dərgahioqa kətürüx»tin ilgiri, Hudanıñ Məsihni «uhlitip կoyux»ida կandak əkil ixlətkənlikini, ətkənki wə həzirki

xərhqilərmu qüxəndürüp berəlməydu. Əməliyəttə bolsa, «mutawaffiyka» («kəbzı roh kılımən») degən səz (Muhəmməd Salih tərjimə kılɔjandək) əlümni kərsitudu. Baxqa əlimalar, jümlidin Ibn Abbas wə Muhəmməd-ibn-Ishaklar mana muxundak dəp қariojan. Əmma yukarıkı bəzi xərhqilərning, Məsih Əysanın əlük hələttə қanqə wakit turoğanlıki toqrisidiki pikirliri hərhil. Əlima Wahab, Məsihni üç sa'ət əlüp, andin tirildürüldi degən. Muhəmməd-ibn-Ishak: «Yəttə sa'ət əlüp andin tirildürüldi» degən. Al-Rab'i ibn Ans, Huda uni asmanoja kətürginidə əltürgən, degən. Imam al-Baydhawi bolsa Məsihni üç sa'ətla əlgən dəp ixəngən. Ərəbqə bir luqəttə «tawaffa» degən pe'ilni mundak dəp qüxəndüridi: — «Huda uni əlümgə կoydi, demək, uning jenini aldı».

Kur'anda, «mutawaffiyka» wə «tawaffa» degən pe'ilgə munasiwətlik səzlər, 23 ketim «əlüx» degən mənidə ixlitilgən. İkki yərdin baxqa yərdikisi pütünləy əlümnilə kərsitudu. İkkisidin baxkisi, kontekist boyiqimu, kəqmə mənisi boyiqimu ohxaxla əlümni kərsitudu: —

«Alla silərni keqisi uhlitidu, kündüzdiki ķilojan ixliringlarni bilip turidu, andin bəlgiləngən muddətkiçə yaxixinglar üçün, kündüzdə silərni oyqitidu, andin Allaning dərgahıqa kaytisilər, andin ķilojan əməlliringlarni Alla silərgə eytip beridu» — Sürə «Ən'am», 60-ayət.

«Insanlar əlidiojan qaqlırıda, Alla ularning janlirini alidu, əlmigənlərning janlirini uhliojan qaqlırıda alidu» — (Sürə «Zumər», 42-ayət).

Yənə bəzi xərhqilər Sürə «Nisa»diki «mutawaffiyka» degən səzdiki «waf» («wə», «həm») ikki bislik bir sirlik mənini kərsətkən, Məsih bu dunyaçı ikkinqi ketim kəlginidə əlüp ketidu, dəp qüxəndürgən. Əgər

həkikətən xundak mənidə bolqan bolsa, nemixka enik deyilmigən? Axundak ikki bislik səzlərdin muhim həkikətni qıçaroqlı bolamdu?

Sürə Məryəm 15-ayət: —

«*U (Yəhya pəyələmbər) tuqulqan künidə, wapat bolqan künidə, tirilip (kəbridin) turoquzulqan künidə (Allata'ala təripidin bolqan) amanlığka erixidu*».

Sürə «Məryəm» 34-ayət: —

«*Mən (Əysə Məsih) tuqulqan künümdə, wapat bolqan künümdə, tirilip (kəbrəmdin) turoquzulqan künümdə (Allata'ala təripidin bolqan) amanlığka eriximən*».

Muxu ikki ayətning birinqisi boyiqə eytkanda, hərkəndək bir musulman Yəhya pəyələmbərning tuqulqanlığı wə əlgənlikigə ixinidiyu, nemixka ikkinqi ayəttə eytilqan Məsihning əlümigə ixənməydu? İkki ayəttə eytilqan səzlər asasən ohxax bolqandanın keyin, ularning mənilirimə ohxax boluxi kerək-tə.

Sürə «Məryəm» 31-ayəttə: —

«*(Əysə dedi: —) ķayərdə bolay meni bərikətlik ķildi, ħayatla bolidikənmən, manga namazni, zakatni ada ķilixni təwsiyə ķildi*». Xəri'ət boyiqə zakat namrat (musulman)lar ola berilidioqan məlum mikətardiki pulni kərsitudu. Əlimaların pikri boyiqə, Kur'anda eytilqan «zakat» yənilə pul degən mənini kərsitudu (pəkətla Sürə «Məryəm» 13-ayəttə: —

«*Biz uningə mərħəmat ķilix wə uni (naqar hislətlərdin) pak ķilix yüzisidin*

(xundak kilduk), Yəḥya təkwadar idi — xu yərdila «zakat» «pak kılıx»ni kərsitidu.

Əgər Məsih Əysa əlməy asmanoğa kətürülgən bolsa, zakat berix tehi Uning burqi bolidu. U zakatni kimgə beridu? U tehi bu dunyada bolsa, undakta U zadi nədə? Uning zakitini қöbul қılqanlar yənə nədə? U bu dunyada bolmisa wə xundakla zakat berixni tohtatkan bolsa, Uni qokum əldi, xunglaxka uni zakat berix burqini tügətti, deyix kerək.

Sürə «Ma'idə» 117-ayəttə: —

«Mən ularning arisida bolqan muddəttə, ularning əməllirini mən kezitip turoqanidim, meni կəbzi roh қiloqiningdin keyin, ularning əməllirini sən kezitip turoqaniding, sən həmmə nərsidin həwərdarsən».

Bu ayət tooqrisida Al-Razi wə Al-Jalalayn mundak degən: «Bu ayətni Məsih Əysa Hudaşa kiyamət künidə deyixi mumkin». Al-Razi bu «kəbzi roh қiloqining» (mutawaffiyka) degən səzning mənisini «kətürülük» dəp qüxəndürginidə, u bu səzni əslidə «uhlitix» dəp qüxəndürüp ətkənlikini untup қaloqan ohxaydu. Qünki u Sürə «Al-Imran», 55-ayəttiki «kəbzi roh қilimən» (mutawaffiyka) degənni axundak mənidə (uhlitix) degənidi: —

«Əz waqtida Alla eytti: «I Əysa! Mən seni (əjiling yətkəndə) կəbzi roh қilimən, seni dərgahımoşa kətürimən (yəni asmanoşa elip qikimən) seni kapirlardin pak қilimən (yəni seni əltürməkqi bolqan yamanlarning xərridin saklaymən)...»

Al-Razi wə baxka tərjimanlarning izahatlılığını

(«mutawaffiyka» («kəbzi roh kılıx») degən səzni pəkətla «kötürüx» degən mənidə қobul қılıdiqan bolsak, undakta, bu Məsih Əysani əlmigən wə kəlgüsidiə mənggülük əlməydu degənliktin ibarəttur. Muxundak bolsa, bu pikirlər Sürə «Rəhman», 26-27-ayət («*Zeminning üstidiki həmmə yokıldı! Əzimətlik wə kərəmlik Pərvərdigaringning Zati mənggü қalıdu!*» wə: «*Allaning Zatidin baxqa barlıq nərsə yokıldı!*») Sürə «Kəsəs», 88-ayətlərgə zit kelidu.

Əməliyəttə Məsih Əysanıñ krestkə mihlinip əlgənlikigə ixəngən musulman əlimalar az əməs. Bu Sürə «Nisa»diki 158-ayəttə eytiloqan «mutawaffiyka» degən səzning rastinla «əlüm» degən mənini kərsitidioqanlıkıqa ixinixning nemə ziyni bar? Xundak bolqandila, bu ayət Təwratqa, Injiloqa wə Məsihiy muhlisirining Məsihning əlümi toqrisida bolqan etikadiqə uyğun kelidu.

I Huda, həkikətni izdigüqilərgə həkikətni oquk kərsitip bərgəysən, hajətmələrgə nurungni qaqqaysən! Iltija қobul қılouqılarning arisida sən əng iltipatlıksən, bərgüqilərning arisida sən əng sehi bərgüqidursən!

5-ķisim

Məsihning krestkə mihlinixidiki tarixiy ispatlar

Krestkə mihlinix wəkəsi kixilərning oydurması əməs. Axundak dəhxətlik wəkə yüz bərmigən bolsa, hristi'anlar əzining uluq Yetəkqisi,

Pəyəqəmbiri, Kütkuzojuqisi, Rəbbini axundak har қilinən demigən bolatti. Musa pəyəqəmbərning mukəddəs қanunida mundak deyilgən: «**Kimdəkim dərəhkə esilənən bolsa, Huda təripidin lənətkə қaldurulənən kixi hesablinidu**» («Kanun xərhə» 21:23). Uning üstigə Injilda mundak deyilgən: «**Halbuki, Məsih bizni Təwrat қanunidiki lənəttin hər əli üçün ornimizda lənət bolup bədəl təlidi. Bu həktə mukəddəs yazmilarda: «Yaşaqlıq esilənən hərkəndək kixi lənətkə қalənən hesablansun» dəp yezilənən**» («Galatiyalıklar» 3:13).

Məsihiylər «Əysə krestkə mihlanənən» degən pakitni etirap kilipla қalmastın, bəlki axu wəkəni əzlirining barlıq rohı bayılıkları wə samawiy bəhtiyarlıqlırının mənbəsi, barlıq nijatlığının bulığı dəp կarap pəhirlinip kəlgən. Xundakla ular, hərkəndək adəmning əlümidin baxğıqə bolən Məsih Əysanın ələmi, pəkət əzlirila üçün əməs, bəlki barlıq ixəngüqilər üçünmu, gunahning qanggilidin hərlükkə qikirixtiki wasitidur, dəp ixinidu.

Muzakirilirimizdə, musulman կərindəxlirimizdə «krest wəkəsi»ning tarixiy ispatliri əşkitip կaləqaqlı, muxu yərdimə xulardin azraķ bir կismini səzləp ətməkqimən.

Dəsləptə կədimki pəyəqəmbərlərin Dawut, Yəxaya, Daniyal wə baxkilar Məsihning həyatida bolidənən türlik ixliri, bolupmu Uning ələmi wə tirildürülixi toqrisida aldin bexarətlərni eytən. Bu bexarətlər rəsmiy һalda miladiyədin (yəni Əysanın tuquluxidin) 1800 yil ilgiri Musa bilən baxlanənən. Bu bexarətlərning arisida: —

- (1) Məsihning nədə tuqulidioqlanlıkı (Təwrat, «Mikah», 5:1-2)
- (2) Pak kızdin tuqulidioqlanlıkı (Təwrat, «Yəxaya» 7:14)
- (3) Nədə əsüp qong bolidioqlanlıkı (Təwrat, «Yəxaya» 53:2, 11:1)
- (4) Uning nədin hux həwərni tarkitixka baxlaydioqlanlıkı (Təwrat, «Yəxaya» 9:1-2, «Matta» 4:14-17)
- (5) Uning yaritidioqlan məjiziliri (Təwrat, «Yəxaya» 35:3-7)
- (6) Yəhədiy molliliri bilən bolidioqlan ziddiyiti (Təwrat, «Yəxaya» 28:16, «Zəbur» 118-küy, 22-misra)
- (7) Ahirda Yəhədiy molliliri bilən baxlıkları wə Rim kapır rəhbərlirining birlixip uningoşa süykəst kılıdioqlanlıkı («Zəbur», 2:1-12)
- (8) Məsih Əysanıng exəkkə minip yerusalimoşa əqəlibə, əmma kiqik pe'illik bilən kiridiqlanlıkı (Təwrat, «Zəkəriya», 9:9)
- (9) Əysanıng Əz muhlisining uningoşa satğunluq kılıdioqlanlıkı («Zəbur» 41:9)
- (10) Satğunluq kılıx bahası 30 kümüx tənggə bolidioqlanlıkı (Təwrat, «Zəkəriya», 11:12-14)
- (11) Uning əlümining ķaysı yil, ķaysı ay, ķaysı həptidə bolidioqlanlığını hesablıqlan bexarət (Təwrat, «Daniyal», 9-bab 24-27-ayət)
- (12) Əlümidə uning put-ķollirining texilidioqlanlıkı («Zəbur», 22:16, «Zəkəriya» 12:10)
- (13) Uning barlıq insanlarning gunahlarını Əzinin əlüm jazasını ķobul kılıxi arkılık üstigə alidioqlanlıkı (Təwrat, «Yəxaya» 53-bab, 4-12-ayət)
- (14) Uning əlümidə kiyim-keqəkliri seliwtelinip, baxkilar təripidin əz'ara üləxtürülidioqlanlıkı wə kiyim üçün qək taxlinidioqlanlıkı («Zəbur», 22:18)
- (15) Əlümidə uningoşa aqqıq su bilən et suyuqlukı arilaxturulmuş suning iqrüzüldioqlanlıkı («Zəbur», 69-küy, 21-misra)

- (16) Uning jinayətqilər arisida, xundakla nağək haldə jinayətqi katarida bekitilip, əlüm jazaqla məhkim қilinidioqanlığı (Təwrat, «Yəxaya» 53-bab, 9-ayət)
- (17) Uning jəsitining bir bay adəmning kəbristaniqa dəpnə қilinidioqanlığı (Təwrat, «Yəxaya» 53-bab, 9-ayət)
- (18) Üqinqi künidə tirildürülidioqanlığı (Zəbur 16-küy, 9-10-misra, Təwrat, «Yəxaya» 53:8, 10 («Zəbur» 22:30 bilən selixturung), «Hoxiya» 6:2)
- (19) Tirildürülgəndin keyin, asmanoqa kətürülidioqanlığı («Zəbur» 47-küy, 4-misra, «Zəbur» 24-küy).

Məlum birsining hesablap qıqxıqə, Məsih Əysə biz bilən bu dunyada billə bolqınida, u 300din artuk bexarətlərni əməlgə axuroqan. Huda buyrusu bu bexarətlərning bəzilirini biz kəlgüsidiə yazmakçı bolqan yənə bir kitabta təpsiliy haldə kərsitip berimiz. Bu yerdə pəkət birsinila təpsiliy haldə kərüp etəyli: —

Təwrattiki «Yəxaya pəyojəmbər» kitabı, 52:13-53:12-ayətlər:

Pərwərdigar mundak dedi: —

« — Kərünglarki, Mening қulum danalık bilən ix kəridu,
U aləm aldida kətürülidu, yüksiri orunoqa qıqırılıdu, nahayiti aliy
orunoqa erixtürülidu.

Lekin nuroqun kixılər seni kərüp, intayin həyran ķelixidu,
— Qünki Uning qirayı baxqa hərkəndikiningkidin kəp
zəhimləngən,

Kulning kiyapiti xu dərijidə buzuwetilgənki, Uningda hətta

adəm siyakimu қalmıоjan!

U xu yol bilən nuroqun əllərning üstigə қan qaqidu.

Һətta xah-padixahlarmu Uning karamitidin aοzini tutupla
қalidu;

Qünki əzlirigə əzəldin eytilmiøanni ular kərələydu,

Ular əzəldin anglap bañmioqanni qüxinələydu.

(53-bab)

Bizning həwirimizgə kimmu ixəngən?

Һəm «Pərwərdigarning Biliki» bolouqi kimgimu ayan қilinojan?

U bolsa Pərwərdigarning aldida huddi yumran maysidək,

Yaki huddi қaojirak toprakta tartkan bir yiltizdək əsidu;

Uningda jəzbdarlıq yaki həywə yok bolidu,

Biz Uni kərginimizdə, Uning bizni jəlb қılouđək təki-turkimu
yok bolidu.

U kixilər təripidin kəmsitilidu, ular Uningdin yıraklıxidu;

U kəp dərd-ələmlik adəm bolup,

Uningoja azab-okubət yar bolidu;

Xuning bilən Uningdin yüzlər қaqurulidu;

U kəmsitilidu, biz Uni həq nərsigə ərziməs dəp hesabliduk.

Birak əməliyəttə bolsa,

U bizning կayoju-həsritimizni kətürdi,

Azab-okubətlirimizni Θz üstigə aldi.

Biz bolsak, bu ixlarni U wabaqja uqriojan,

Huda təripidin jazalinip urulojan,

Xundakla kiyin-ķistakķa elinojanlığidin dəp kariduk!

Lekin U bizning asiyliklirimiz tüpəylidin yarilandı,
Bizning gunahlırimiz üçün zəhimləndi;
Uning jazalinix bədiligə, biz aram-hatırjəmlik taptuk,
Həm қamqidin bolğan yarılırı arkılık biz xipamu taptuk.
Həmmimiz huddi қoylardək yoldın ezip qıktuk;
Hərbirimiz əzimiz halıqan yoloqa mangolqanıduğ;
Birak Pərwərdigar həmmimizning kəbihlikini Uning üstigə
yioğıp yüklidi.

U kiynilip, azab qəkkən bolsimu eojiz aqmidi;
U huddi boquzlaxka yetiləp mengiloğan paklandək boquzlaxka
elip mengildi,

Xundakla yung қırkıouqilar aldida қoy ün-tinsiz yatqandək, U
zadila eoqiz aqmidi.

U қamap қoyulup, hək sottin məhrum bolup elip ketildi,
Əmdi Uning əwladini kimmu bayan kılalisun?!

Qunki U tiriklərning zeminidin elip ketildi,
Mening həlkimning asiylikı üçün U waba bilən uruldi.

Kixilər Uni rəzillər bilən ortak bir gərgə bekitkən bolsimu,

Lekin U əlümidə bir bay bilən billə boldi,

Qunki U ھeqqaqan zorawanlıq қılıp bakmioğan,

Uning aqzidin birər eoqizmu hıylə-mikirlik söz tepilmas.

Birak Uni ezixni layik kərgən Pərwərdigardur;

U Uni azabka qəmüldürgüzdi.

Gərqə U Өz jenini gunahni yuyidioğan kurbanlık қiloğan bolsimu,

Lekin U Өzining uruk-əwladlirini qoçum kərüp turidu,

Xundakla Uning kəridioğan künliri uzartılıdu;
Wə Pərwərdigarning kəngüldikiliri Uning қolida bolup rawaj
tepip əməlgə axurulidu.

U Əzi tartkan japaning mewisini kərüp məmnun bolidu;
Həkkaniy bolouqı Mening қulum Əzining bilimliri bilən nuroqun
kixilərgə həkkaniylikni yətküzidu.

Qünki U ularning kəbihliklirini Əzigə yükliwalidu.
Bu ixliri üçün Mən xu «nuroqun kixi»ni Uningə hədiyə kılıp
nesiwisi kılımən,

Xuning bilən U Əzi küqlüklərni oğənimət süpitidə üləxtürüp
beridioğan bolidu;

Qünki U ta əlüxkə կədər «xarap hədiyə» təkkəndək Əzining
jenini tutup bərdi,

Xundakla Əzining asiylik қiloquqılarning қatarida sanilixiqa yol
koydi.

Xuning bilən U nuroqun kixilərning gunahını Əz üstigə aldı,
Əzini asiylik қiloquqılarning ornioqa қoyup ular üçün du'a қıldı».
(Təwrat, «Yəxaya» 52-53-bab)

Bu bexarət Məsih Əysanı dunyaçı kelixidin 700 yil ilgiri, Yəxaya
pəyəqəmbər arkılık berilgənidi. Bu bexarət Məsih Əysani kərsətmigən
desək, u qəođa zadi kimni kərsətkən bolidu? Əni, əzingiz bir dəp
bekingə.

(Bu bexarətlərni okuwatkininənizda, bəlkim siz bəzi səzlərning
«ətkən zaman xəklidə» yeziləşənlilikə qarap, bir'az oğlıtə tüyələdə
boluxingiz mümkün. Bu bexarətlər bolsa (kəlgüsü, yəni tehi yüz bərmigən

ixlarni aldin'ala eytkan bolsa), — nemixka «etkən zaman xəklidə» ipadiləngən dəp sorixingiz mumkin. Ixinimizki, Həmmigə Ədir Hudayimiz aldida, kəlgüsidiyi, yəni tehi yüz bərmigən ixlar huddi burunkı yaki bugünkü ixlar oqha ohxaxla roxən həm enik turidu, əlwəttə. Bu bexarətlərdə, Yəxaya pəyərəmbər Muğəddəs Rohning əbiliyiti bilən kəlgüsidiyi məlum bir zamanda bolup etkinidəkla, bexarət berilgən ixlarni, alliburun yüz berip bolqan ixlarni kərgəndək enik kəridu. Pe'ilning «etkən zaman xəkli»ni ixlitixning əhmiyiti xuni ispatlayduki, Hudanıng nəziridə Məsih Əysanın əlümi, əlmisaktin əng əhmiyatlı, əng mühim wə əng uluq ix, xundakla mənggülü bir pakittur).

Təwratta, Məsih Əysa toqrisidiki bexarətlərin sirt, baxka nuroqun bexarətlət bar. Məsilən, Yəhudiylarning paytəhti Yerusalem wə qong ibadəthanining wəyran kılınıxi, Yəhudiylarning kurbanlıq kılıx tüzümining əməldin qalduruluxi (Məsihning uluq kurbanlığı bilən baxka hərkəndək kurbanlıq kılıxning hajiti əlmişanlılığı üçün), Yəhudiylarning padixahlıq tüzümining yokılıxi wə bu ixlardın keyinki Yəhudiylarning dunyanıng hərkəysi yərlirigə tarkitiwetiliyi toqrisidiki bexarətlər berilgən (məsilən, «Daniyal» 9-bab, 26-27, «Hoxiya» 3-bab, 3-5-ayətlərni kərüng).

Məsih Əysa bu dunyaqə kelixi bilən Təwrattiki Əzining əlümi wə insanlarning gunahları üçün kurbanlıq kılınıxi toqrisidiki bexarətlərning əməlgə axuruluxi kerəklikini Yəhudiylar oqha enik elan kılqan. U asmanoqa kətürulgəndin keyin, Əzining tallıqan rosulliri (əlqiliri) Uning əlümidin bək pəhirləngən. Ularning birsi «**Mən aranglarda Əysa Məsihənin baxka, yəni krestləngən Məsihənin baxka əlmişanlığını bilməslikkə bəl baoqlıqanidim**» degən («Korintliklär (1)» 2:2).

Məsih Əysaning əlümidin birnəqqə kün keyin, Uning rosuli Petrus toplanıqan zor bir türküm Yəhudiylarning aldida ornidin dəs turup ularoğa: «**Silər Uni Təwrat қанunisiz yürgən adəmlərning қолı arkılık krestləp əltürgüzdüngər**» degən. Uning muxu həwərni jakarlıxi bilən təng, xu məydandiki kixilərdin 3000qə kixi Məsihkə etikad baqlıqan.

Məsih Əysaning əlümi dəl rosullarning təlimlirining əhalilik nuktisi bolğan. Ularning mundak bir gezi buningoğa tipik misal: — «**Əzümni elip eytsam, Rəbbimiz Əysə Məsihning kresttiki əlümidin baxqa ھeq ix bilən mahtanmioğaymən! Qünki Uning kresti wasitisidin bu dunya manga nisbətən krestləngən wə mənmu bu dunyaşa nisbətən krestləngənmən**» (Rosul Pawlus, Injil, «Galatiyalıklarоğa», 6-bab).

Məsih Əysaning əlümining əhalilik boluxidiki səwəb Yəxaya pəyoqəmbərning bexaritidə enik deyilginidək, Uning əlümi gunahlarning kəqürüm kılınıxidiki birdinbir yol. Injil boyiqə axu əlüm bu aləmdiki əng uluq, əng mühüm, əng əhalilik wəkədər. Təwrattiki bexarətlərmə xuni təstiklaydu. Keyinki dəwrdiki muhlislarning kəzkariximu rosullarningkigə ohxax, qünki Müqəddəs Kitabta buningdinmu enik bolğan pakit yoktur.

Çısqası, Yəhudi tarixunasliridin bəziliri (gərqə Əysaning Kütəuzənqi-Məsih ikənlikini etirap kilmioğan bolsimu) Uning krestkə mihlenoqanlığını tiləja aloğan. Birinci əsirdiki danglıq Yəhudi tarixunasi Yusufüs mundak degən: «Waliy Pilatus bax rohaniylirimizning (kahinlarning) rayı boyiqə axu «Məsih»ni krestkə

mihlax həkümini qıçarışan. Lekin arımızdiki Məsihni səygən bəzi kixilər uningdin waz kəqməy ta bügüngə կədər uni etirap қılıp kəlgən. Ular «hristi'anlar» dəp atılıdu» («hristus» Yunan tilida «Məsih» degən mənidə).

Hətta bugünkü Yəhudiylarmu Məsihning mihlanojanlığını etirap қılıdu. Heli burunla, rabbi Yuhanın Bin Zakkay (danglıq Yəhudiylər mollisi Hılləlning muhlisi) ibraniy tilida bir kitab yezip, mundak bayan қılɔqan: «Məsih Əysanıng əzini Hudanıng Oqlı dəwelixi kupurluk hesablanojaqka, kixilər otturisida xikayət kətürülüp kətkən, xuning bilən uni krestkə mihlaxka məhkum қılıp, həkümranlarning buyrukı bilən Yerusalem sirtidiki bir dərəhning üstigə esiloqan».

Yəhudiylarning «hədislər»i bolqan «Talmud» degən kitabida Məsihning mihlanojanlığı tiləja elinoqan. Rimlik tarixxunas Takitus qong əsirining 15-babida, Isra'iliyəgə həkümranlık қılɔqan Rimlik Waliy Ponti'us Pilatusning buyrukı bilən Məsih Əysanıng əltürülgənlikini təswirləngən. Bu əsər axu wəkədin 40 yil keyin yeziloqan. Məsihning krestinlinixinin jəryanını enik həm təpsiliy bilix üçün, u Məsihning dəwridə yaxioqan kixilər bilən hət arkılıq alakilaxkan. Ular arısida Məsihni mihlioqan wakitta nək məydanda bolqanlarmu boluxi mumkin idi. U yənə Rimda saklanoqan xahnamılərdiki Rim imperiyəsinin hərkəysi rayon həkümdarlırinin əynən təzkiriliridin paydilanqan. Təzkirilər arısida Pələstindiki həkümdarlarning krestkə mihlinix wəkəsini təswirligən hatırılərmə bar idi. Xunga bu tarixxunasning yazmiliri bək ətiwarlık saklinip kəlməktə.

Mühim pakitlardın yənə biri xuki, Pilatus Məsihning əlüm jazası

toqtirisida bir doklatni Rimqa yollap əwətkən; bu doklat Takitusning dəwrigiqə saklinip kəlgən. Muxundak doklatlarni saklap қoyux bolsa, xu qaoqdiki imperiyəning bir mədəniy aditi idi. Takitus tətkikat jəryanıda ənə xu saklanıqan doklattin həm həküməttin kəlgən mənbələrdin paydilanoqan. Bu doklatning məzmunini Flawus Yustus isimlik bir pəylasup miladiyədin keyinkı 169-yili, imperator Antoni'us Pi'uska yazoqan hetidimu tiloqa aloqan. Danglıq Məsihiy alim Tərtulliyan, miladiyədin keyinkı 199-yilimə axu doklatni tiloqa aloqan.

Xuning bilən Məsihning mihlinix wəkəsi kapirlar, Yəhudiylar wə hristi'anlar arisida tiloqa kəp elinidioqan gəp bolqan, 600 yil məzgil iqidə puçralar wə mərtiwilik təbikilər arisida ispatlanoqan həkikiy pakit dəp karılıp kəlgən. Kur'an pəyda bolqanoja kədər hərkəndək adəm, məyli կandak etikadta boluxidin kət'iynəzər, axu wəkədin gumanlinip bakşan əməs (Məsih Əysanın əlümdin tirilgənlikigə pəkət hristi'anlarla ixəngən, əlwəttə). Қarimakķa, Kur'anning kərünüxtə müjməl bolqan bəzibir jümliliri bəzi musliman əlimilarnı Əysanın əlümidin gumanlanduroqan, xuning bilən bir wakitta bəzi muslimanlarnı uningoja ixəndürgən.

Kədirlik okurmən, Za'idning Amirni əltürüwətkənlilikini 50 kixi əz kəzi bilən kərgən, wə bu guwahqılarning həmmisi həm katil həm ziyankəxlikkə uqrioquqını obdan tonuydu, dəylük. Xundakla, bu ix yüz berip 600 yil bolqanoja kədər «Za'id Amirni əltürgən» degən gəp həmmə adəmning kallisida rət ķiləüsiz dərijidiki pakit dəp karılıp kəlgənmu, dəylük. Bu 600 yil ətüp kətkəndin keyin, məlum bir kixi otturioja qikip: «Mən xuningəja guwahqılık ķilimənki, əltürülgən kixi Amir əməs, bəlki Bakir idi» desə, kixilər buningəja կandak pikirdə bolar? Məyli u «guwahqılık ķilmakçı bolqan» adəm baxqa tərəpliridə ixənqlik

hesablansimu, həlkələrning «Za'id Amirni əltürgən» degən pikrini əzgərtələmdu?! Xübhisizki, hərkəndək bir lilla adəm nuroqunlioğan guwahqıllarning səzlirigə wə xundakla қatilning əz ikrarnamisigə asasən, «Əltürülgən kixi bəribir Amir ikən» degən hulasidə turuwerixi kerək. Məlum bir sotqi sot қılıx jəryanida bundak guwahqılığın қobul ķilsa, undakta sotqi əzining adalətsiz, nadan wə կanunlardın tolimu bihəwər ikənlikini ispatlıqan bolmamdu?

Bu misalni Məsih Əysanıng mihlinip əltürülüxi bilən hər jəhəttin ziq baqlinixi bar dəp olturmışammu, okurməngə ayan bolsa kerək.

Bu ix nahayiti muhim. Mutlək lilla həküm qıkırıx həkikətni izdəp tepixta kəm bolsa bolmaydioğan birdinbir xərt. Xundak lillalıq bilən izdənsingiz, Məsih Əysanıng insanni gunahdin hərlükə erixtürüx üçün, krestkə mihlinip əltürülgənlikini tonup yetələysiz. U əlümdin tirildürülüp əqəlibə bilən asmanoğa qikip kətkən. Əlüm hərgizmu Uningoşa həkümranlık kıloluqi bolalmaydu!

«Xu səwəbtin, Məsih Əzi arkılık Hudanıng aldiqa kəlgənlərni üzül-kesil қutkuzuxka қadir; qünkü U ular üçün Hudaşa muraji'ət қılıxka mənggü һayattur» (Injil, «Ibraniylarşa» 7-bab 25-ayət).

Məsihning Hudalik təbi'iti

Məsih Hudanıng Oqlı,

Məsih gunahsız

Huda Θzining kımmətlik kitabida axkariliojan sirlirioja asasən, biz Məsihiylər (Məsih muhlisliri, Məsihkə etikəd kılouqilar) Məsih Əysanıng hatalık sadır ķilmaydiojanlılığıja ixinimiz. Pak kız Məryəmdinla tuqulοjanlıkı üzün u mahiyitidin qırıklıxip kətkən insanning gunahlıq təbi'itigə warislik ķilojan əməs. Kur'anmu buningoja guwahqi bolidu (gunahlıq təbi'iti ər kixi arkılık pərzəntkə қaldurulidiojan bolsa kerək. Xunimu dəp ətimizki, Məryəmni pak kız deginimiz, uni gunahsız deginimiz əməs, pəkət u xu qaçda tehi yüzü eqilmiyojan kiz idi).

Injilning nurluk kərsitixi astida, rosullar կobul ķilojan wəhiylərgə asasən biz Məsih Əysanıng birla wakitta həm Huda həm insan ikənlikigimu ixinimiz. Buni baxķıqə ipadilisək, «**Qünki Uningda, yəni Məsihdə, Hudanıng barlık jəwhiri tən xəklidə turidu**» (Injil, «Kolossiliklərgə», 2-bab, 9-ayət)

«**Huda burunkı zamanlarda ata-bowilaroja pəyəqəmbərlər arkılık türküm-türküm boyiqə wə nuroqun yollar bilən səz ķilojan bolup, muxu ahirkı kūnlərdə bolsa bizgə Oqlı arkılık səzlidi.** U Oqlini pütkül məwjudatning mirashori ķilip bekətkən, Uning arkılık ka'inatlarnı yaratkan. U Hudanıng xan-xəripidin parliojan nur, Uning əsyniyitining ipadisidur, U կudrətlik səz-kalami bilən pütkül

ka'inattiki məwjudatni əz ornida turoquzuwatkan bolup, U gunahlarni tazilax hizmitini ada қiloqandin keyin, ərxtiki xanu-xəwkət Igisining ong yenida olturdi».

(Injil, ibraniylarəqa» 1-bab, 1-3-ayət)

Xularoqa asasən Məsihni, birlə wakitta həm Huda həm insan degilə bolidu. Qünki adəm Huda əməs, Huda degən Huda, adəm degən adəm. Məsih muhlislirining etikadida – «**mukəddəs bəndilərgə bir yolila amanət қilinoğan etikad**»ta, bəzi muslimanlarning təsəwwur қilojinidək «ikki Huda» məwjut əməs, «Huda pəkət bir» dəp etirap қilinidu. Məsih insan xəklidə bolux қararioqa կət'iy kəlgənlikidin keyin, ihlasmən bir insan ornida bolup, barlıq ixlirida Hudanıng küq-kudritigə tayinip kəlgən. Məjizə yaritixtimu, Əzidiki Hudalıq küq-kudrətkə tayanmay, insanoqa ohxax, (məjizə yaritix üçün) Hudanıng küq-kudritigə, yəni Uning Mukəddəs Rohioqa tayinip kəlgən. Pəkət bəzibir alahidə əhwalda, Huda Uningoqa Əzidiki Hudalıq küqini ixlitixkə buyruqlan: Məsilən, təwəndikilərni alsak: –

«Üqinqi küni, Galiliyədiki Kana yezisida bir toy boldi. Əysanıng anisi Məryəm u yerdə idi həm Əysa wə Uning muhlislrimu toyqa təklip қilinoğanidi.

Toyda xarab tügəp қaloqanda, Əysanıng anisi Uningoqa:

– Ularning xarabliri tügəp қaptu, – dedi.

Əysa uningoqa: – Hanim, Mening sən bilən nemə karim? Mening wakəti-sa'itim tehi kəlmidi, – dedi.

Anisi qakarlarəqa:

– U silərgə nemə ķıl desə, xuni ķilinglar, – dedi.

Əmdi xu yerdə Yəhudiylarning taħarət aditi boyiqə ixlitilidioqan, hərbirigə ikki-üq tungdin su siqidioqan altə tax küp қoyulmuşanidi.

Əysa qakarlaroqa:

– Küplərgə su toldurunglar, – dedi.

Ular küplərni aqzioqıqə tolduruxti, andin U ularoqa yənə:

– Əmdi buningdin usup toy baxkuoruqıqla beringlar, – dedi.

Ular uni apirip bərdi.

Toy baxkuoruqı xarabka aylandurulmuşan sudin tetip kərgəndə (u uning kəyərdin kəltürülgənlikini bilmidi, əmma buni su toxumuşan qakarlar bilətti) toy baxkuoruqı toyi boluwatkan yigitni qakirip, uningoqa:

– Hərbir toy ķilənmiş yahxi xarabni toyning bexida կuyidu, andin mehmanlar heli կanoqə ieqəndin keyin, naqirini կuyidu. Əjəb, sən yahxi xarabni muxu qaoqıqə saklapsən! – dedi.

Bu bolsa, Əysa kərsətkən məjizilik alamətlərning dəsləpkisi bolup, Galiliyəning Kana yezisida kərsitilgənidi. Buning bilən U Əzining xan-xəripini ayan կildi, wə Uning muhlisliri Uningoqa etikad կildi» (Injil «Yuhanın» 2-bab, 1-11-ayət).

«Ata Meni xu səwəbtin səyiduki, Mən jenimni կayturuwelixim üqün uni pida կilimən. Jenimni հeqkim Məndin alalmaydu, Mən uni Əz ihtiyarım bilən pida կilimən. Mən uni pida կilixka հoκuklukmən wə xundakla uni կayturuwelixkimu հoκuklukmən; bu əmrni Atamdin tapxuruwalojanmən» («Yuhanın», 10-bab, 17-18-ayət).

Yukiriki ayət adəmni həyran կalduridu. Bu dunyada həqkandak adəm əzining əlidiojan waktini bəlgiliyəlməydu. Hətta əzini əltürüwalidiojan adəmlərmə xundak, qunki həqkim əz jeni üstidə həküm sürəlməydu. Lekin Məsih Əysa muxu yərdə, Atisining buyruki bilən, Əzidə jan berix həm Əzini tirildürük һökük wə küq-kudritining barlığını eytən. Dərwəkə, U krestkə mihlanoğanda, axu ilgiri eytən wakti yetip kəlgəndə: –

«Əysa sirkə xarabni iqbəndin keyin:

– Tamam boldil! – dedi-də, bexini təwən kılıp, rohini tapxurup bərdi» («Yuhanna», 19-bab, 30-ayət). Adəttə adəm tiniki üzülgəndin keyin «bexi təwən qüxitu», lekin muxu yərdə u «bexini təwən qüxürüp» andin əlidu. U Əzi, Əz rohini Atisi Hudaşa tapxuroğan.

Məsih Əysa insan idi; barlık insanlar ola ohxax կorsikı aqşan, tamak yegən, ussiojan, su iqbən, ixligən, hərip qarqiojan wə uhliojan həmdə Xəytanning wəswəsigə uqriojan. Dərwəkə U bəzidə Əzining Hudanıng salahiyitidə ikənlikini wə bəzidə Əzining insanning süpitidə bolidioğanlini kərsitip eytip etkən. Uning bundak eytixi, Uning həm Huda həm insan bolğanlığının ibarət. Bəzi musulman կerindaxlirimiz wə bəzi hristi'anlarmu Mukəddəs Kitabtiki Məsihning insan ikənlikini təkitləydi ojan nuroğun tekistlərni körüp, Məsihning Huda ikənlikidin guman kılɔjan. Əmma ular Əysanıng Huda ikənlikini kərsətkən nuroğun tekistlərnimə əstayıdillik bilən inqkiləp körüp qığsa, kəzlirini əqowalaxturoğan guman tumanlıri qoqum tarkap ketidu.

«Bax kahjin uni կistap yənə uningdin: –

– Sən Mubarək Bolqoqining (Hudanıng) Oqlı Məsihəmusən? – dəp soridi.

– Xundak, Mən Əzüm, – dedi Əysa, – wə silər keyin Insan'oqlining կudrat Igisining ong yenida olturidioqanlığını wə asmandiki bulutlar bilən kelidioqanlığını kərisilər.

Xuning bilən bax kahin tonlirini yırtıp taxlap:

– Əmdi baxka hərkəndək guwahqining nemə hajiti? Əzüngər bu kupurluğni anglıdinglar! Əmdi buningə nemə dəysilər? – dedi» (Injil, «Markus» 14-bab, 61-63-ayət).

Kərgininqizdək, Məsih Əzining salahiyitini axkarə kılıxi bilən Yəhudiylər mollilirə uni «kupurluk կildi» dəp əyibləp əlüm jazasişa məhkum կildurmağçı idi.

Yənə bir ayətni kərəyli: — «I Rəb, Atini bizgə kərsitip կoysangla, xu kupayə, — dedi Filip.

Əysa uningoşa mundak dedi: – «I Filip, silər bilən birgə bolqanımoşa xunqə wakit boldi, Meni tehiqə tonumidingmu? Meni kərgən kixi Atini kərgən bolidu. Xundak turuqluk, sən nemixə yənə: «Bizgə Atini kərsətkəysən» dəysən? Mən Atida, Ata Məndə ikənlikigə ixənməmsən? Silərgə eytən səzlirimni əzlükümdin eytənim yok; bəlki Məndə turuwatən Ata Əz əməllirini kiliwatidu. Mening Atida bolqanlığimoşa, Atining Məndə bolqanlığığa ixiningər. Yaki həqbolmioğanda, Mening ķiloğan əməllirimdin Manga ixiningər» (Injil, «Yuhanna», 14-bab, 9-11)

Məsihning əlümi wə tirilixi bolsa, Uning insan təbi'itigila has bolqanlıigidin bolqan.

Uning Hudalik təbi'iti bolsa, pəyəqəmbərlərning bexarətliridə, Məsihning Əz səzliridə wə rosullarning təlimatlirida, Təwrat wə Injilda enik bayan kılinoğan.

Qur'annda bolsa, Sürə «Al-Imran», 45-ayət: —

«Əz waktida pərixtılər eytti: «I Məryəm! Alla sanga (atining wastisiz) Allaning bir kəlimisi (kalam – səzi) bilən hux həwər beriduki, uning ismi Məsih Məryəm oqlı Əysadur, u dunya wə ahirəttə abruyluk wə Allaoqa yekinlardin bolidu»»

Xərhqilər bu ayəttiki «kəlimə» (kalam) degən səzning, baxka tekistlərdə «bolmağ» (ərəbqidə «kun») mənisidə yaki «eçiqizdiki gəp» degən mənidə kelidiqanlıığını eytsimu, bu yerdə undak degən mənə qıkmioğan. Səzmusəz ipadilisək: ««Alla əzi» sanga («Əzining» yaki «Allaning») bir kalami bolqan Məsih Məryəm oqlı Əysə toopruluk hux həwər beridu». Bu yerdiki «uningdin bir kəlimə bolqan Məsih» degən ibarə bu «kəlimə»ning bir xəhs ikənlikini enik kərsitudu. Muxu ayəttiki «kəlimə» «ayalqə rod»tiki səz bolup, uni eniklaydioğan almax «ismihi» degən səz, yəni «u» degən almax «ərənqə rod»ta ixlitilgən.

(Bu «kəlimə» yaki «kalam» degən səz uyqur tilidiki «Awwal ta'am, andin kalam» degən mağalidin tepildidu).

Bəzi musulman əlimalar Huda bir eçiz səz bilən barlıq məhlukatlarnı yaratkan, xunga bu məhlukatlarnı «Hudanıng kamlılırı»

deyixkə bolidu, degənni otturiqə köyəjan. Lekin bu toqra əməs. Əgər xundak bolqan bolsa, undakta «səwəb»ning əzi, birlə wakitta həm «nətijə»mu bolup ələqən bolmamdu? Xundakla «kitabni «kələm» degilimə bolidu» bolup ələqən bolmamdu? Əməliyəttə kələm, kitab tüzüxtiki wasitə, bəlki kitabning əzi əməs. Huda (ularning dəwaloqinidək) Məsih Əysani birlə buyruk («kun» («bol»)) bilən yaratqan bolsa, uni «kalam» degili bolmaydu, qünki u «kalam» əməs, bəlki «kalam»ning nətijisi bolup ələtti. Kallamni ixlitip bir kitab yazsam, bu kitabni «kalla» yaki «kallam» degili bolmaydu, bəlki «kallamning ijadiyiti» bolidu. Muxundak ələyimikən səzləp kətsək, həkikətni sahtılık bilən, zərür bolqan ixlarnı zərür bolmiojan uxşak-qüxxək ixlər bilən arilaxturiwətkən bolımız əməsmu?

Qur'andiki baxqa ayətlərdimu enik turuptuki, Məsih «*Alladin kəlgən bir rohtur*» (məsilən, Sürə «Nisa» 171-ayət). Hudanıñ Əzidin kəlginiñ Əzi Hudadur. Xunga Hudanıñ kalami mənggülüç Hudadur, Hudanıñ Rohimu Hudadur, mənggülüç wə əlməstur. Bu Injildiki «Yuhanna» kışmining bexida yeziloqanoja ohxax: —

«*Mukəddəmdə* (həmmidin burun) *«Kalam» bar idi; Kalam Huda bilən billə idi həm Kalam Huda idi. U həmmidin burun Huda bilən billə idi. U arkılık barlıq məwjudatlar yaritildi wə barlıq yaritiloqlarıñ həqbırı Uningsiz yaritiloqan əməs. Uningda həyatlık bar idi wə xu həyatlık insanlar oja nur elip kəldi. Wə nur əkarangoqluluqta parlaydu wə əkarangoqluluç bolsa nurni həq besip qüxəligən əməs»*

(Injil, «Yuhanna» 1-bab, 1-5-ayət).

Məsihning Hudaning Oqlı ikənlikigə kəlsək, bəzi musulmanlarda qong bir uküxmaslik bar. Ular bu səzlərni kupurluk dəp қaraydu, «Hudaning қandaşsigə ayali bolsun?» — deyixidu. Xundak gəplərni bizmu kupurluk dəp қaraymiz. Bu ixni awwal addiyrağ əlip oylisak, «oqlul» degən səzning uyqur tili wə baxka tillardimu kəqmə mənisining barlığı həmmimizgə ayan. Məsilən: «U oqlul bala» desək, buningdin ikki hil mənə qikidu — buning kəqmə mənisi bolsa, uning bək batur, ərlik pəzilətkə igə, jur'ətlik adəm ikənlikini bildüridu.

Yənə xundakla, «tilning anisi կulak», «zukam kesəlning anisi», «Lokman tibabətning birinqi atisi», «gəp anisi» կatarlıq ibarilər yaki təmsillərning həmmisi «ata», «ana» degən səzni kəqmə mənisidə ixlitidu. Yənə bir misal, «Bu adəm həkikiy Lokmanning oqlı» degən jümlining ikkinqi mənisi, u lukmanning «jismaniyy» oqlı əməs, bəlkı həkikətən rast yahxi tewip bolğanlığı üçün, tewip Lokmanning xəhrət-abruyişa sazawər boluxka layık adəm degənliktur.

Kur'anning əzidə ənə xundak ibarilər ixlitilidu: —

- (1) «Yolning oqlı» (ibn əs-səbil) (Sürə «Bəkərə», 117-ayət). Bu ibarə yolning bir ayali bar degənlik əməs.
- (2) «*Kitabning anisi*» (om ul-kitab) (Sürə «Al-imran» 7-ayət wə baxkilar).
- (3) Məkkə «*xəhərlərning anisi*» (om-ul-kurah) dəp atılıdu (Sürə «Ən'am» 93-ayət wə baxkilar).

(4) Muhəmmədninq ayalliri «məminlərning aniliri» dəp atılıdu.

Hədislərdə Hudaşa wəkalitən mundak deyilgən: «Kəmbəşəllər Mening a'iləmdur». Sürə «Zumər», 4-ayəttə: «Əgər Alla bala tutuxni halisa idi, əlwəttə, məhlukat iqidin halıqanni ihtiyar kılatti» — deyilgən ikən. Bu ayət toqra bolsa, Məsih Əysanıng Hudanıng Oqlı bolğanlığı (əlwəttə hərgizmu insaniy jinisiy munasiwəttin tuqulqan əməs) ajayib ix əməstur. Huda məmin bəndilirini «pərzəntlim» deyən, lekin Injilda Məsih Əysa «Hudanıng birdinbir yeganə Oqlı» deyilgən. Demək, Uning oqulluğunu Hudanıng məmin bəndilirininingkidin mutlək pərklik.

Uning Hudaşa Oqlu ikənlikini biz pütünləy qüxinip yetəlməymiz, qünki bu adəmning qüxənqisidin bək halkıp kətkən bir sirdur. Bəzi kixilərning «Siz Hudayingizni da'im adəmgə ohxitisiz» deyən xikayiti pütünləy toqra əməs. «Huda adəmdəktur» deməymiz; halbuki, «Adəm Hudadəktur» deyix həqiqətkə yeğinraq kelidu.

Təwratning birinci kismı «Yaritilix», 1-bab, 26-27-ayət:

«[Andin Huda: «Əz obraz-süritimizdə, Bizgə ohxaydioqan ķılıp insanni yaritaylı! Ular dengizdiki beliklaroqa, asmandiki uqar-ķanatlaroqa, barlık mal-qarwilaroqa, pütkül yər yüzigə wə yər yüzidiki barlık əmiligüqi janiwarlaroqa igidarqılık ķilsun»](#) dedi.

[Xundak ķılıp, Huda insanni Əz obraz-süritidə yarattı;](#)

[Uni Əzining süritidə yarattı;](#)

[Ularnı ərkək-qixı ķılıp yarattı».](#)

Adəmning «Hudaning obraz-süriti» yaki «əksi» yaki «siyakjı» ikənlikи тоғрисидики гәп-сөз heli көп. Buning мənisi көп tərəplimilik; əmma «Insan Hudaning əksi» desəkmu, bu hərgiz «Hudaning teni bar», yaki «Huda jismaniy ikən» deginimiz əməs. Adəm degən muhəbbət kərsitələydu, hursən bolalaydu, adillik қılalaydu, yahxılık қılalaydu, mehribanlıq қılalaydu; yənə qəklik һalda «yaritalaydu», yəni «Ijad қılalaydu», wə ijad қilojan nərsiliridin birhil hursənlik alalaydu. Muxu jəhətlərdə adəm əslı «Hudaning süritidə» idi. Gunahning səwəbidin əslidiki qiraylıq, mukəmməl bu sürət burmilinip kətkən. Xuning bilən biz hazır «Adəm Hudaning süritidur» desək, bu bir tərəptin toqra, qünki bu sürətning bəzi iznaliri tehi məwjut — biz bəzidə əz'ara mehribanlıq қılımımız, bəzidə əz'ara yahxılıq қılımımız, bırak bu da'imlik əməs. Gərqə «Hudaning süriti» məwjut bolsimu, u əslidiki qiraylıqliğini yokitip, bək sətlixip kətkən. Məlum bir dostimizning əslı obdan tartılojan süriti wakıtning ətüxi bilən məlum səwəblərning təsiridin tutuklıxip, sətlixip kətkəndin keyinmu, biz yənilə dostumızning süritini tonuwalalaymız. Xunga hazır «adəm»ni Hudaning «bək sətlixip kətkən süriti» degilimə bolidu.

Məsih Əysanıng mukəmməl adəm bolqanlıqıja ixinimiz. Baxkıqə eytkanda, «mukəmməl adəm» degən, «Hudaning mukəmməl suriti» degəndin ibarət. Xunga, U mundak degən: — «**Meni kərgən kixi Huda'Atamni kərgən bolidu**» (Injil, «Yuḥanna», 14-bab, 9-ayət).

Əysa Məsih bu dunyada birdinbir «Hudaning həkikiy süriti» bolqan adəm. Hudanıng bizgə ata қilmakqi bolqan «ķutkuzuxi»ning jəryani, bizni əzining süritidiki əslidiki qiraylıqliğıja kəltürüxini, harakterimizning Əysa Məsihningkigə ohxax boluxka əzgərtılıxını əz

iqigə alidu. Səhəipə qəklimisi bolmioqinida bu toqrisida kəprək tohtaloqan bolattuk. Huda buyrusu keyin baxqa kitabqidə yənə səzlərmiz.

«Hudaning süriti» yənə insanlarning «Ata-oqulluk» munasiwitini əz iqigə alidu. Huda adəmlərgə wə һaywanlaroja tuqulux yoli bilən, nəsil կalduruxtiki կabiliyətni ata kiliqan. Huda bu tuqulux yaki nəsil կaldurux yolini bekitinining ornida, U halioqan bolsa barlik yengi məhlukatni dəwrdin-dəwrgə yengibaxtin, yəni yoktin yaritalaytti, əlwəttə. Lekin U xundak կilixni tallimioqan. Rosul Pawlus bu toqrisida Injildiki «Əfəsusluklaroja», 3-bab 14-ayəttə mundak dəydu: «**Asman-zemindiki barlik atilik munasiwətlər Uningdin (Hudadin) «Ata» namini alidu**». Muxundak deyilgini bilən, Hudada bolqan bu «Ata-Oqul»luq munasiwət bizning ata-oqulluk munasiwitimizdək əməs, bəlki bizning yər yüzidiki hərkəndək «ata-oqulluk» munasiwitimiz bolsa Hudaning səyümlük O'qli bilən əzəldin bolqan ərxtiki munasiwitining bir hunük əksidur. Yər yüzidiki hərkəndək bir ata-oqulluk munasiwətning əhmiyyiti, ənə xu əzəldin burun bolqan ərxtiki ata-oqulluk munasiwitidin kelip qılkandur. Bu ixlarda, nuroqun qongkur sirlarning məwjud ikənlikigə kıl siqmaydu.

Biz yənə Təwratning «Yaritilix» kismidiki səzlərni kərüp etəyli: –

«**Xundak kılıp, Huda insanni Əz obraz-süritidə yaratti;**
Uni Əzining süritidə yaratti;
Ularnı ərkək-qixi kılıp yaratti».

Buningdin կariqanda, «Hudaning süriti» pəkət «ər»də toluk

ipadilinip қalmastın, bəlki «ər-ayal»dila toluk ipadiləngən. Injildin «**Huda Əzi mehîr-muğəbbəttur**» degənni okuyımız. Muxundak bolqınida, bir jüp ər-ayal otturisida (Hudanıñ halıqınıdək) sap dillik, həkikiy, qongkur muğəbbət məwjut bolsa, bu muğəbbət Hudanıñ Əzidə bolqan muğəbbətni əks əttüridi. Xübhısızkı, bumu bir kəz yətməydiqan qongkur sirdur. Yənilə xu səhipə qəklimiñi tüpəylidin, bu toqluluk muxunqılıkla səzləxkə toqra kəldi. Huda buyrusu keyinki yənə bir kitabqidə səzliməkqımız.

Yukıri deginimizdək, Məsihning Hudanıñ Oqlı ikənlikini toluk qüxinəlməymiz, qunki bu ix insanning bilix da'irisidin һalkıp kətkən. Biraq Məsih Əysanıñ Huda ikənlikini, xundakla insandin üstün ikənlikini kərsitix üçün, «Hudanıñ Oqlı» dəp ataloqınıdək, Uning yənə həkikiy insan ikənlikini kərsitix üçün (bolupmu Huda wə Əzining təripidin) «Insan'oqlı» dəpmu atılıdu. Siz Injilni okuqıningizda, Uning Əzi üçün muxu isimni ixlitixkə bək amraq ikənlikini kərələysiz.

Daniyal pəyərəmbər Məsih Əysanıñ kəlgüsü padixahlığından bexarət bərginidə, uni təswirləx üçün muxu «Insan'oqlı» degən namni ixlitudu. Miladiyədin ilgiriki 540-yılındıki bu bexarəttə, Məsihning birlə wakitta həm Huda həm insan ikənlikini kərsitilidu: —

«**Keqidiki oqayıbanə kərünüxlərdə mana, mən goya Insan'oqlıqa ohxax bir zatning asmandıki bulutlar bilən kəlginiñi kerdüm. U «Əzəldin bar Bolqırıqı»ning yenioqa berip, Uning aldioqa hazırlınlı. Hər əl-yurt, hər ta'ipə, hər hil tilda səzlixidioqanlar Uning hizmitidə bolsun dəp, səltənət, xəhrət wə padixahlıq һökükü Uningoqa berildi.**

Uning səltəniti mənggү solaxmas səltənəttur, Uning padixahlıki mənggү һalak қilinmas».

(Təwrat, «Daniyal», 7-bab, 13-14-ayət)

Rosul Pawlus Məsih toqrluluk yənə mundak dəydu: —

«Həmməylən etirap қilmay turalmayduki, ihlasmənlikning siri büyütür: —

«Əzi insan tenidə ayan boldı,

Roh (Hudanıng Rohı) Uning həkəaniyılığını ispatladı,

Pərixtılərgə U kəründi,

Uning həwiri pütkül əllərgə jakarlandı,

Jahanda Uningoğa iman kəltürüldi,

U xan-xərəp iqidə ərxkə kətürüldi»»

(Injil, «Timotiyoşa (1)», 3-bab, 16-ayət)

Rosul Yuhanınna Məsih toqrluluk yənə mundak dəydu: —

«Əzəldin bar Bolqarıqi, əzimiz anglojan, əz kəzlirimiz tikilip қariojan wə қollirimiz bilən tutup siliojan həyatlıq kalami toqrisida silərgə bayan қılımımız (bu həyatlıq bizgə ayan bolup, biz Uni kerdük. Xuning bilən bu həktə guwahlıq berimiz həmdə Ata bilən billə bolup, keyin bizgə ayan bolqan xu mənggülüq həyatni silərgə bayan қılımımız) — silərnimu biz bilən sirdax-həmdəmlikdə bolsun dəp biz kərgənlirrimizni wə anglojanlırimizni silərgə bayan қılımımız. Bizning sirdax-həmdəmlikimiz Ata wə Uning Oqlı Əysə Məsih biləndur.

Silərning huxallıkinglar tolup taxesun dəp, bularni silərgə yeziwatimiz» (Injil, «Yuhanna 1-məktup», 1-bab).

Pəyərəmbərlərning gunahlıri, Təwrat, Zəbur wə Injillarda bir-birləp tiləqə elinəqan. Xundakla Kur'andimu tiləqə elinip, barlıq insaniyətning qırıklıxip kətkənlikli kərsitilgən. Əmma bu kitablarning həqkəyisi, Məsih Əysanıng həqkəndək gunahını tiləqə almayıdu. Əksiqə, ularning həmmisi Uning baxğa hərkəndək insandin üstün turoğanlıkıqla, Uning mukəddəslik, saplığı, mutlək gunahsızlıkıqla guvahlıq beridu. Təwəndiki bayanlırimizdin kərələysizki, muxu tərəptin Uning adəmlər arisida təngdixi yoktur.

Həqkəndək bir pəyərəmbər yaki rosul, əzining կանqılık uluq boluxidin kət'iynəzər, hərgizmu əzini hatalıqtın haliymən, deyixkə petinalmioqan. Məsih Əysanıng həm insanlığı həm Hudalığı bar bolqaqka, barlıq pəyərəmbər wə rosullardin üstün turup, dadillik bilən düxmənliridin: — «**Kaysinglar Meni gunahı bar dəp dəlilliyləysilər, kəni? Həkikətni səzlisəm, nemə üçün Manga ixənməysilər?**» dəp soriyaliqan (Injil, «Yuhanna» 8-bab, 46-ayət).

U yənə muhlislirioqa: — «**Mundin keyin silər bilən kəp səzləxməymən; qünkü bu dunyaning həkümdarı** (Xəytan) **kelix aldida turidu wə məndin kirgüdək həq yoquq tapalmaydu**» — dedi (Injil, «Yuhanna» 14-bab, 30-ayət).

Məsihning hatasızlıkıqla wə gunahsızlıkıqla, Muqəddəs Kitabta buningdin baxğa yənə nuroğun guvahlıq beridiqan ayətlər bar. Uning ola

yeğin bolqan kixilər bolsun, düxmənliri bolsun, Uning ķilojan ixliridin həqkandak əyib tapalmiojan.

Rimlik waliy Pilatus Yəhədiy rəhbərlərning Əysa üstdin qıkarojan ərzlirini təkxürginidə, Uningdin həqkandak əyib tapalmiojanlığını elan ķilojan: —

«Pilatus Uningdin: — «Həkikət» degən nemə? — dəp soridi.

Pilatus muxularni dəp, yənə taxkirişa, Yəhədiylarning aldioşa qıkip ularoşa:

— Mən Uningdin həqkandak jinayət tapalmidim, — dedi».

(Injil, «Yuhanna» 18-bab, 38-ayət)

«Pilatus bolsa yənə ordisidin qıkip, halayıkça:

— Mana! Uningdin həqkandak jinayət tapalmiojanlığımı bilixinglar üçün, Uni silərning aldinglaroşa elip qıktım, — dedi.

Buning bilən Əysa bexioşa tikənlik taj wə uqisioşa səsün ton kiygüzülgən əhalidə taxkirişa elip qikildi. Pilatus ularoşa:

— Ərəngələr, u adəmgə! — dedi.

Bax kahinlar wə ərəngələr Uni kərüp:

— Uni krestləng, krestləng! — dəp warkıraxtı.

Pilatus ularoşa: — Uni elip berip əzüngələr krestləngələr! Qünki mən Uningdin həqkandak jinayət tapalmidim! — dedi».

(Injil, «Yuhanna» 19-bab, 4, 6-ayət).

Pilatusning ayali (gərqə etikadsız bolsimu) muxu sot jəryanida

yoldixiøa: — «U həkkaniy kixining ixiøa arilaxmioqin. Qünki tünügün keqə Uning səwəbidin qüxümdə kəp azab qəktim!» degən səzni yətküzgən. Xuningdin keyin Pilatus Yəhədiy rəhbərlərning aldida xundak kılıqan: —

«Pilatus su elip, kəpqilikning aldida կolini yuɔlaq: — «Bu həkkaniy adəmning կenioqa mən jawabkar əməsmən, buningə silər əzünglar məs'ul bolunqlar!» — dedi. Pütün həlk jawabən bir eɔlizdin: «Uning կeni bizning üstimizgə wə balilirimizning üstigə qüxsun! — deyixti» (Injil «Matta», 27-bab, 19 wə 24-ayət).

Xuning bilən Məsih Əysa mihlinix üçün ularning կolioqa tapxuruldi.

Məsihning pütün hayatı, Uning barlıq əməlliri Əzining mutlək pütün pəzilətlik, saplık, կusursızlıq wə hatalıktın haliy ikənlikini ipadıləydi.

Pütünləy sap, gunahsız Կutkuzojuqi-Məsihla gunahka qəmgən insanlar oqa, jümlidin pəyoqəmbər wə rosullar oqa nijat yətküzük üçün Əzini կusursız, mukəmməl, gunahlarni yuyidioqan կurbanlıq süpitidə Huda oqa atiyalioqan.

6-muzakirə

Ķur'anda, Məsihning baxķilardin üstünlüğü toqrisida yeziloqanlırı

Pəyəmbərlərgə, rosullarоja türlük unwanlar berilgən wə ular nurojan uluq ixlarоja katnaxkan; birak Məsih Əysa ularning həmmisidin üstün turojan. Əmdi Ķur'anning bu tema toqrisida eytqanlırını körüp etəyli.

1. Məsihning «Hudaning Kalami» (səzi) wə «Hudaning Rohı» ikənlikini Sürə «Nisa» 171-ayəttin kərimiz:

«Məsih Əysa — Məryəmning oqlı, pəkət Allaning rosulidur (silər guman ķılıqandək Allaning oqlı əməstur), Məryəmgə Allaning ilka ķılıqan kəlimisidur (yəni atining wastisisiz, Allaning «wujudka kəl» degən səzidin yaritiloqandur), Alla təripidin kəlgən bir rohtur»

Siz bu yerdə ikki nuktişa dikkət ķilixingiz kerək. Birinqisi, Muhəmməd Salihning tərjimisidə tirnak iqigə elinojan səzliri (....) əsli tekistə yok, u ularni qüxəndürük məksitudə қoxup koyojan. Muhəmməd Salihning muxu yerdiki «Hudaning kəlimisi»ni qüxəndürməkqi bolğan «Allaning «wujudka kəl» degən səzidin yaritiloqandur» degən səzliri toqrluluk biz aldinkı muzakirimizdə izahat berip ətkən. Hudaning bir «Kəlimisi» yaki «Kalami»ni hərgizmu yaritilojan nərsə degili bolmayıdu. Qüxəndürüp ətkinimizdək, yaritixtiki wasitə («kəlimə», «kalam») bəribir wasitidur, u hərgizmu əzi arkılık yaritilojan bir nərsə bolamaydu.

Ikkinqisi, «*Alla (təripi)din kəlgən bir rohtur*» Roh bolğanda yənə

Hudalık təbi'itidin boluxi kerək.

Sürə «Al-imran», 45-ayət: — «*Oz waqtida pərixtılər eytti: «I Məryəm! Alla sanga (atining wastisisiz) Allaning bir kəlimisi (kalami – səzi) bilən hux həwər beriduki, uning ismi Məsih Məryəm oqlı Əysadur, u dunya wə ahirəttə abruyluğ wə Allaqla yekinlardin bolidu»*».

Kədirlik okurmən, Kur'anda, Məsih Əysadin baxça, birər pəyəqəmbər yaki birər adəmni «Hudanıng kəlimisi» yaki «Hudadin kəlgən Roh» deyilgən yərlər barmu?

Huda, bəzi adəmlərni «rosullar», bəzilirini «pəyəqəmbərlər», bəzilirini «agahlanduroğular», bəzilirini yənə «jakarlıoğluqlar» kılınan. Lakin ularning həmmisi «Hudanıng kalami» wə «rohı»din təwən turidi. Xunga Məsih xübhisiz ularning həmmisidin uluq turidi, «Roh» bolsa «rosul»din üstün turidi, qünki «Roh» Hudanıng Əzini kərsitudu.

Al-Razi, Al-Jalalayn wə baxça elimalar «Hudanıng kalami» degənni, «Məsih atining wasitisiz, birlə səz bilən tuqulqan» — dəp qüxəndürgən. Lakin xundak bolqinida, birlə eojiz buyruk səzi bilən yaritiloğan Adəm'atımızningmu «Hudanıng kalami» wə «Hudadin kəlgən roh» degən namliri boluxi kerək idioğu?

Məsihning üstünlüyü wə Hudalıkini kərsətkən yaki nemila bolmisun puritip ətkən «kalam» wə «roh» degən bu bayanlar, ukumuxluq bir musulmanning axu ayətlərdin ularning mənisini obdan izdixini ündəydu əməsmu?

2. Məsih yaritalaydu. Buni Sürə «Al-imran», 49-ayəttin kərimiz:

«*U (Əysə) dəydu: «Xübhisizki, silərgə mən Rəbbinglar təripidin bolqan bir məjizə elip kəldim, mən silərgə laydin қuxning xəklidək bir nərsə yasaymən, andin uningoşa püwləymən-də, Allaning izni bilən, u қux bolidu»»*

Huda Əzi yaratkan məhlukatlarning sehilik, adillik, rəhİM-xəpkət wə həyr-sahawətlərdə Əzi bilən ortak boluxiqa yol köyoqan. U yənə pəyəmbərlirigə məjizilərni yaritalaydiqan wə kəlgüsü yüz beridiqan ixlarnı aldin eytalaydiqan қabiliyətni ata қiloqan. Bu məjizilər insanni bəhtkə erixtürüx, pəyəmbərlər yətküzgən ərxtiki həwərni təstiklax üçün berilgəndur. Həlbuki, Huda Əzining bəzi ixlirini wə süpətlirini baxkilar bilən nə ortak қiloqan əməs nə ortak kilmaydu.

Birinqi, Huda birla wakitta hər yerdə hazırlıdur. Bu «həzir bolux» qəksizdir; U insan sezimi yətməydiqan dərijidiki hazırlıdur. Xunga həmmə ix Uning қolida, U birla wakitta dunyadiki barlıq jan igilirinin tiləklirini, arzu-armanlarını angliyalaydu. Əmma Uning məhlukatları, jümlidin padixahalar yaki pəyəmbərləri ohxax birla wakitta hər yerdə hazırlı bolalmaydu; xundak bolalıqan bolsa, ularmu Huda bolqan bolatti.

Ikkinqi, «Həmmigə Kadir» Hudanıng «əyni» bolsa, Hudaqlıa has bolqan қabiliyəttin ibarəttür. Uningdiki bu қabiliyət baxkilaroqa yətküzülgən əməs. Pəyəmbərlər karamət ixlarnı қiloqan, ajayib məjizilərni yaratkan bolsimu, lekin ularning bu қabiliyətləri Hudanıng küq-ķudriti arkılık kəlgən bolup, «əyni қabiliyət» əməstur.

Üqinqi, Huda jan-janiwarlarni yaritalaydu. Həmmigə Kadir Huda pəyəqəmbərlər wə rosullaroja insanni əlümdin tirildürük, gaqini səzlitix, ƙarojuni kərgüzüx, hərhil kesəllikni sakaytix wə wəkələrni aldin eytix ƙabiliyitini bərgən. Lekin Məsih Əysadin baxqa, həqkandaq birsigə yaritix wə yaki Roh berix ƙabiliyitini əzəldin bərgən əməs. Nemixka? Qünki Məsih qokum alahidə bir orunda turoqan. Yukiriki ayət: — «*(U) қuxning xəklidək bir nərsə yasaymən, andin uningoqa püwləymən-də, Allaning izni bilən, u қux bolidu*». Kur'anda Əysadin baxqa birərsining muxundaq ix kılıp bağkanlığı deyilgini yok. Yukiriki ayəttin xuni kərүwelixką boliduki, Məsih Əysa Hudanıng əslidə Adəm'atini yər-tuprakṭın yasap, iqigə həyat püwliginigə ohxax usul bilən bir қuxni yaratkan.

3. Məsihning məjizilik tuquluxi: —

Sürə «Nisa», 171-ayət: «*Məsih Əysa — Məryəmning oqlı, pəkət Allaning rosulidur (silər guman ķiloqandək Allaning oqlı əməstur), Məryəmgə Allaning ilkə ķilojan kəlimisidur (yəni atining wasitisiz, Allaning «wujudka kəl» degən səzidin yaritiloqandur), Alla təripidin kəlgən bir rohtur*

Məsih Əysa «atining wasitisiz», Mukəddəs Rohning wasitisi bilən tuqulojan. Adəm'atimizningmu atisi yok, bu qokum xundak boluxi kerək, qünki uningdin ilgiri adəm məwjut əməs idi. Lekin Məsih tuqulojan wakitta uningoja ata bolalaydiojan nuroqun ərlər bar idi. Xunglaxka, bu səwəbtin «atisiz» tuquluxning hajiti yok idi. Undakta, nemixka «atining wasitisiz» tuqulojan?

Sürə «Ənbiyə» 91-ayət: —

«*Nomusini saklioqan ayalning* (yəni Məryəmning) *kıssisini bayan ķiloqin.* *Uningoqa* (yəni kiyimining iqigə) *bizning təripimizdin bolovan rohni püwliduk* (püwligən roh uning iqigə kirip, u Əysəoqa ħamildar boldi), *uni wə oqlini* (yəni Əysə bilən Məryəmni) *əħli jaħan üçün* (bizning ķudritimizni kərsitidioqan) *dəlili ķilduk».*

Sürə «Məryəm» 21-ayət: —

«*Jabra'il eytti: «Əməliyat sən degəndəktur, (lekin Pərwərdigaring eytti: «U manga asandur. Uni kixilərgə ķudritimizni kərsitidioqan») dəlil wə biz tərəptin bolovan mərħəmət ķilduk, bu təkdir ķilinip bolovan ixtur»»*

Məsihning axundak karamət tuquluxi ukümuşluk bir musulmanni qongkur oylandurmamdu? Bu insanlarning arisida Uning təngdaxsizlikini ispatlimamdu?

Əməliyəttə, Uning atining wasitisiz tuquluxi, Injilning qüxəndürüxiqə, Uning Adəm'atimizning gunahlıq təbi'itigə waris bolmay, bəlki gunahsız pak təbi'ətlik boluxi üzündür. Xuning bilən U ahirida hərbər insanning gunahlarını yuyux üçün Əzini pak, gunahsız ķurbanlıq süpitidə Hudaşa atiyalioqan.

4. Məsihning bu dunya wə u dunyadiki üstünlüğü: —

Sürə «Al-imran», 45-ayət: «*Əz waqtida pərixtılər eytti: «I Məryəm! Alla sanga (atining wastisisiz) Allanıng bir kəlimisi (kalam – səzi) bilən hux həwər beriduki, uning ismi Məsih Məryəm oqlı Əysadur, u dunya wə ahirəttə abruyluk wə Allaoqa yeğinlardın bolidu»»*

Al-Kaxaf əlima bu toɔrda mundak degən: — ««U dunya wə ahirəttə abruyluk» degənliri (Məsihning) bu dunyada pəyoqəmbərlik, adəmlərdin üstünliki wə jənnəttimu baxkilar üçün du'a kilixta bək aliy orunda turidioqanlığını kərsitudu». Al-Razi wə Jalal-əd-Din al-Sayuti bu ayətkə ohxax izahat bərgən.

Musamu «Allaning dərgahıda abruyluk» təswirləngən: —
«Alla Musani ularning eytənəliridin (yəni təhmətliridin) aklidi, Musa Allaning dərgahıda abruyluk idi» (Sürə «Əhzab», 69-ayət).

Əlima Al-Razi Musaning bu abruylukını, bilimi jəhəttin eytənə. Al-Razi yənə mundak degən: «Hərbir «nopuzi bar adəm»ning «abruyluk» bolidioqanlığı natayın. Qunki jənnəttiki adəm hərhil səplər wə կatarlarda turidu. Xuning bilən Sürə «Waķi'ə», 7-11-ayəttə deyilgəndək: «*Silər (kiyaməttə) üq pirkiqə bəlünisilər... (yahxi ixlarni) əng aldida ķiloquqlar... (ular jənnətkə) əng aldida kirgüqlərdur. Bular nazunemətlərdə Allaqla yekin bolquqlardur»».*

Kur'annda Məsih Əysadin baxka yənə kim, məyli pəyoqəmbər yaki rosullar boluxidin kət'iynəzər «u dunya wə ahirəttə abruyluk» deyilgən? Oylap bekinq, nemə üçün?

5. Kur'annda Məsihning hesabioja gunah koxulidioqan heqkandak gəp yok (5-muzakirimizni yənə bir ketim kərüp qikinq).

6. Huda Məsih Əysani asmanoja kətürgən.

Sürə «Al imran», 55-ayət: — «*θz waqtida Alla eytti: «I Əysal Mən seni (əjiling yatkəndə) կəbzı roh қılımən, seni dərgahımoqa kətürimən* (yəni asmanoqa elip qıkimən) *seni kapirlardin pak қılımən* (yəni seni əltürməkqi bolğan yamanlarning xərridin saklaymən)...»

Biz yüksəridə muxu ayəttiki «mutawaffiyka» («kəbzı Roh қılımən»)ning mənisi toqrisida muzakirə қıldıq, bu yərdə yənə təkrarlaxning həjiti yok. Lakin «kətürimən» degən bir əhmiyyətlik səzmu bar. Xu ayət toqrisida əlima Al-Razi: — «Muxu ayəttiki «ketürimən», Hudanıng xan-xəhritining səwiyisigə kətürüx mənisidə xu ayəttiki ərəb tilida «Manga» degən səz bolsa Məsihning xan-xəhrətlik қılınojanlığı, uluqlanojanlığını təktıləx üçün ixlitilgən. «Pak қılımən» bolsa, «kutkuzux» deməkqi» — degən (xu ayəttiki ərəb tilida «Manga» degən səzni Muhəmməd Salih muxu yərdə «dərgahımoqa» dəp tərjimə қılınan).

«Mutawaffiyka» («kəbzı roh қılımən») toqrisida əlima Al-Kaxaf: «Mening dərgahımoqa pərixtılərning orniqə kətürimən» degənliktur» — degən.

Xu xərhqilərning degini boyiqə, Kur'anda Məsihning «kətürülüxi» Uning xan-xərəbkə erixidiojanlığını kərsitidu. Nemixkə U baxkilardın pərklik dərijidə axundak uluqlanojan?

Injilda Uning kətürülüp uluqlinixidiki səwəbni bizgə roxən eytilidu:

—
«Filippiliklaroqa», 2-bab, 6-11-ayət: —

«U Hudaning tip-xəklidə bolsimu,
Huda bilən tənglikni Əzigə olja ķılıp tutuwalmedi;
Əksiqə, U Əzidin həmmmini կuruķdidi,
Əzigə կulning xəklini elip,
Insanlarning siyakıqa kirip, insaniy təbi'itidin ortakdax bolup,
Əzini təwən ķılıp,
Hətta əlümgiqə, yəni kresttiki əlümgiqə ita'ətmən boldi;
Xunga Huda Uni intayın yüksiri kətürüp uluoqlandurdi,
Uningoqa hərbir namdin üstün bolğan namni beoqxıldıki,
Əysanıng namıqə asmanlarda, yər yüzidə həm yər astida barlıq
tizlər pükülüp,
Huda'atiqə xan-xərəp kəltürüp hərbir til Əysə Məsihning Rəb
ikənlikini etirap ķilidu».

Mana muxu ixlar bizni inqikə təkxürükə, qongkur oylinixka
ündiməsmu?

«Qünki Hudaning səz-kalami janlıktur wə küqkə igidur, hətta jan
bilən rohni, yilik bilən boqumumlarnı bir-biridin ayriwetəligüdək
dərijidə, hərkəndaq қox bislik ķiliqtin ittiktur, կəlbəkki oy-pikir wə
arzu-niyətlərning üstidin həküm qıkarəqəqidur» (Injil, «Injil,
«Ibraniylarəqə» 4-bab, 12-ayət).

7-muzakirə

Hudanıng «üqning birliği», «üqlük gəwdə», «üq bir gəwdə»likı

Təwrat, Zəbur wə Injilə asaslanıjan etikad toqrisida muzakiriləxkinimizdə, Hudadiki «üqning birliği» toqrisida tohtılıp ətmisək, muzakirimiz toluk bolmioğan muzakirə bolup қalidu.

Awwal biz birnəqqə qetim nəkəl kəltürgən Kur'andiki bir ayətni yənə bir qetim kərüp etəyli: —

Sürə «Nisa», 169-ayət: — «*Allaqla wə uning pəyəqəmbərlirigə iman eytinglar, (Alla, Əysa, Məryəmdin ibarət) üqtur demənglar, (Huda üq dəydiqan etikadın) қaytinglar, (bu) silərgə paydılıktur, Alla pəkət bir ilahıtur, uningoqla xan-xərəp bolsun!»*

Bu toqrluluk tohtılıdioğan birinqi nuqtimiz xuki, Muhəmməd Salihning bu tərjimisi tərjimə қilinix jəhəttin eytkanda süpətlik dəp қaraymız. U tərjimisidiki bəzi yərliridə qüxəndürүx yolda birnəqqə sezlərni tirnaklar iqigə elip (...), izahat berip ətkən. Buningə omumən tənkid bərgümiz yok. Əmma muxu yərdə, u kəp sandiki musulmanlar ola ohxax bu «üq»ni «Alla, Əysa, Məryəmdin ibarət» dəp qüxəndürgən. Bu qüxəndürүx pütünləy hata. Jəzmləxtürimənki, hətta Məsihning əng қaymuķup қaloğan muhlisimu hərgiz Əysanıng anisi Məryəmni «Huda ikən» deməydu. Bəzi musulmanlar əz əjdadlırioğla yaki «ənbiyələrgə»,

«əwliyalaroja» (məsilən Əli, Hüsəyn yaki hətta Muhəmmədkə) du'a-tilawət kılɔjinidək, bəzi Katoliklarmu hurapiy ḥalda Məryəmgimu du'a kiliqidu. Muxundak ixlar Təwrat, Zəbur wə Injiloja mutlək hilaptur. Əpsuski, ənə xu Katoliklar Məryəmni «Huda» dəp bilməydu! Əməliyəttə, Təwrat wə Injiloja asaslanıqan muxu «üqning birliki» — Huda (Ata), Rəb Əysə Məsih wə Muğəddəs Roh (Hudanıng Rohı) din ibarəttur.

Ikkinqi nuktimiz, biz Hudani hərgiz «üq» deməymiz. «Huda bir» — bu bizgə mutləktur. «üqlük gəwdə», Adəm'atining pərzəntliri bolqan bizlərning qüxinix da'irimizdin ḥalkıp kətkən bolsimu, lekin məlum bir ixni «qüxinix təs» deyix bilənla, u ixning əсли məwjutlukını inkar կiliwətkili bolmaydu. Bizning addiy turmuxlirimizda nuroqunlioqan «qüxinix təs» bolqan ixlarmu bar, lekin bu ixlarning pakit ikənlikidin həqkim gumanlanmaydu. Buların birnəqqə misallar alayluk: —

Kalilar ot-qəp yegəndin keyin təbi'iy ḥalda süt ixləpqikiridu. Muxu jəryanlardiki təpsilatlarnı, alımlar ikki yüz yıldın beri tətkik կiliq kəlgən bolsimu, «süt ixləp qikirix»ka karita tehi yexip qikilmıqan heli kəp sirlar bar. Gərqə alımlarmu «süt ixləp qikirix»ni «qüxinix təs» degən bolsimu, lekin biz həmmimiz sütning yahxi təmidin wə mol ozuklukidin bəhrimən bolmağtimiz wə buning üçün Hudaqa rəhmət eytmağtimiz. Məlum birəylən «Bu jəryanni pütünləy eniklap qikmioqıqə, mən süt iqəməymən» desə, baxkilarning uni nahayiti əhmək deyixi turqan gəp. Wə yaki yənə birəylən «telefonning awazımızni կandak կiliq yiraklaroja yətküzələydiqanlıqini manga obdan qüxəndürüp bərmigüqə, mən hərgiz ixlətməymən» desə, bu həmmimizgə həm bək külkilik həm əpsuslinarlıq tuyulidu. Əmma xuningə qa ohxax, «Üqlük gəwdə» yaki «Üqtə bir»ni qüxənmigüqə hərgiz կobul կilmaymən» deyilsə, bularmu asmandiki

pərixtılərgə külkilik həm əpsuslinarlıq, həm əhməklilik ķilojan bolup tuyulidu.

Bəzi alımlar əmür boyi pəkət birhil qəpningla tətkikatiqa bənd bolidu. Əgər ulardin: «Nemixka xunqə ixləysiz, bu bir addiy qəp tursa?!» dəp sorisak, ular: «Yak. bu addiy qəptə naħayiti ajayib, naħayiti əhmiyətlik, adəmning əkli yətməydiqan qongkur sirlar bar. Tətkik ķilojanseri bu sirlar bizgə tehimu qongkur tuyulidu» dəp jawab berixi mumkin. Bu Huda yaratkan, yerdə əsidiqan kiqikkinə bir tal qəptə adəm qüxinip yetəlməydiqan xunqılık kəp sirlar bar tursa, uning Yaratkuqisi Hudani kimmu toluk qüxinəlisun?

Fizikidinmu bir misal alayluk; aləmdiki «asasiy zərrilər» arisidiki «elektron»din həmmimizning anqə-munqə həwiri bar. «Tok» milyonliqan elektronlardın tərkip tapkan bir ekimdin ibarət. Elektronlar jik wə naħayiti kiqik bolqan bolsimu (bir yingnining uqidila bəlkim milyon milyonlar bar) uningdimu nuroqun sirlar məwjut. Elektronlarning hərikitudin ķarioqanda, fiziklar ularni bəzidə «zərrilik» (kiqik toptək), yənə bəzi əhwallarda «(boxluktiki elektro-magnetlik) dolğun harakteri»də dəp təswirləydu. Fiziklardin: «Bu zadi nemə ix? Bu logikiqa uyğun əməs! Ular zərrimu, yaki dolğunmu?!» dəp sorisak, ular: «Birlə wakitta həm zərrə həm dolğun bolidu» dəp jawab bərginidə, biz «qüxənmidük» desək, ularmu külkə bilən «Bizmu qüxənməymiz» deyixi mumkin. Bu həkikətən adəmning kallisidin etməydiqan ix bolsimu, u bəribir rət ķilojsız pakit. Re'allik bizning hiyalımız yaki təsəwwurimizə yakmaydiqan bolsimu, u bəribir re'allik. Lekin muxu yerdə deməkqi bolqinimiz, bizning dunyayımızda əng addiy, əng omumiylaxkan asasiy zərrining axundak murəkkəpliki, yəni «birlə

wakitta həm zərrə həm dolğun bolidiojan» yaki baxkıqə kılıp eytəkanda «birdə ikki» əhaliti bar bolsa, undakta uning Yaratkuqisi Hudani Injiloja asasən birlə wakitta «üqlük gəwdə» yaki «üqning birliki» desək, uningoja əjəbləngüdək nemisi bar? Birsi «qüxinix təs» dəp қakxaydiojan bolsa, buning nemə əhmiyiti? Həkikət, adəmgə yakmaydiojan təkdirdimu, u bəribir həkikət-tə, re'allik degən re'allik. «Künni etək bilən yapkılı bolmayıdu».

İslamiyət hədisliridə «Hudanıng təbi'itini təkxürük imansızlıq hesablinidu» degən söz bar. Biz buningə kismən қoxulımız. Əgər təkxürüğning məksiti, Hudaşa bolğan gumanlırını ispatlax bolsa, bundak «təkxürük» etikadsızlığın ipadisidur, halas. Lakin Hudanıng uluəlukini tehimu qüxinix wə Uning xan-xəripini obdanraç tonuwelix üçün bolsa, Təwrat, Zəbur wə Injilmu buni қollaydu. «**Pərvərdigarning uluəlukı – Əzining kılıqan ixini axkarilimiojinida; padixahlarning uluəlukı – bir ixning sirini yexəliginidə**» («Pənd-Nəsihətlər» 25-bab, 2-ayət) Huda nuroğun ixlarning sirlirini, etikadsız adəmlərdin yoxuroğan wə yoxuridu. Bundak adəmlər hərgizmu axu ixlarning ajayiblikini kərəlməydu. Əmma «Ixning sirini yexidiojan padixahlar» bolsa, Hudanıng kılıqan ixlirining əhmiyitini izdigüqi məmin bəndilərdur. Bu dunyadiki kixilərning bundak kixilərni «əkillik kixi» deyixi natayın, «nadan, կatmal» deyixi mumkin. Hudanıng sirlirini kərük üçün yaki qüxinix üçün «əkillik bolux» xərt əməs; xərt deyix toqra kəlsə, u pəkət kiqik pe'illik, səmimiyylik, Hudaşa xərtsiz ita'et kilixtin ibarəttur. Mana muxundak adəmlərningla bu ixlarda əstayıdillik bilən izdinixigə, kiqik pe'illik bilən oylinixioja wə təpəkkur kilixiqə toqra kelidu. Nətijidə, ular Hudanıng sirlirini kərələydu wə kərgəndin keyin tehimu qongkur əhalda Hudaşa ibadət kılıdu. Ixənq wə etikadla muxundak sirlarnı կobul

ķıyalaydu, lekin muxu dunyadiki «logika»oja qing esiliwalidiqan etikadsizlar hərgizmu ularni qüxinəlməydu, hətta u dunyadimu kərəlməydu.

Pəkət Hudala Əzini Əzi toluk qüxinidu. Lekin Təwrat, Zəbur wə Injil oja asasən, bəzilər Hudanıng «Üqning birliki», yaki «Üq bir gəwdə»likini zadi կandak təswirləx toqrisida կattik tirixip kəlgən wə birnəqqə hil xəkildə ipadılıgən. Bu bayanlardın biridə: «Huda bir, Uningdin baxka həqkandak Huda yok. U hayat, həkikiy, mənggülük, Əz harakterida əzgərməydiqan, adil, adalətlik, muhəbbətlik, mehriban, rəhimdir; U tənsiz; Uning küq-ķudriti, akılanılığı, danalığı wə yahxılığı qəksiz. U aləmdiki məyli kərünidioqan, məyli kərünməydiqan barlıq xəy'ilərning Yaratkuqisidur. Bu bir Hudada, mahiyiti ohxax bolğan üq xəhs bar; ular Ata, Oqlu (Kalam), Muqəddəs Rohtur» deyildi.

Bu səzlər Təwrat, Zəbur wə Injil oja asaslanıqan. Həalkılık məsilə xuki, Muqəddəs Kitab (Təwrat, Zəbur, Injil) Hudadin kəlgənmu-əməs? Əgər jawabımız «Hudadin kəlgən» bolsa (həm biz buni etirap ķiliximiz kerək), məyli bizning pikrimizgə yakşun, yakmisun, uningdiki həmmə səzlərni կobul ķiliximiz wə ularoja ixiniximiz kerək. Biz Muqəddəs Kitabtiki qüxəngən yərlirimizni կobul կilip, uningoja ixinip, qüxənmigən yərlirimizni կobul կilmay, uni taxliwətsək kət'iy bolmaydu. Kur'andimu axundak ķiliklər əyibləngən: —

«...Silər kitabning (yəni Təwratning) bir կisim əhkamlırıqə ixinip, bir կisim əhkamlırını inkar կılamsılər? Silərdin xundak կılqanlarning jazası pəkət հayatiy dunyoqa horluğka կelix, կiyamət künü կattik azabğa duqar boluxtur. Alla կilmixinglardin oqapıl əməstur» (Sürə «Bəkərə», 85-ayət)

Injilda Huda toqlisida mundak goplər bar: —

«I səyümlüklirim, bir-birimizgə mehîr-muhəbbət kərsitəyli; qunki mehîr-muhəbbətning əzi Hudadindur wə mehîr-muhəbbət kərsətküqining hərbiri Hudadin tuqulqan bolidu wə Hudani tonuydu. Mehîr-muhəbbət kərsətmigüqi kixi Hudani tonumioqan bolidu; qunki Huda Əzi mehîr-muhəbbəttur. Hudaning mehîr-muhəbbiti bizdə xuning bilən axkara boldiki, Huda bizni Uning arkılık hayatka erixsun dəp birdinbir yeganə Oqlini dunyaqə əwətti. Mehîr-muhəbbət dəl xuningdin ayanki, yəni bizlərning Hudani səyginimiz bilən əməs, bəlki U Əzi bizni səyüp gunahlırimizning jazasını kətürgüqi kafarət boluxką Əz Oqlini əwətkini bilən ayandur.

I səyümlüklirim, Huda bizgə xu կədər mehîr-muhəbbət kərsətkən yərdə, bizmu bir-birimizgə mehîr-muhəbbət kərsitixkə kərzardurmız. Həqkim həqqaqan Hudani kərgən əməs; lekin bir-birimizgə mehîr-muhəbbət kərsətsək, Huda bizdə yaxaydu wə Uning mehîr-muhəbbiti bizdə kamalətkə yətkən bolidu» (Injil, «Yuhanna (1)», 4-babtin).

Bu əhmiyyətlik səzlər iqidin «**Huda Əzi mehîr-muhəbbəttur**» degənni okup ettük. Huda Əzi mehîri-muhəbbət ikən, undakta Uningda qokum məlum birhil munasiwət bar degən gəp. Əzəldin Huda degən Hudadur, Huda degən muhəbbəttur. Əgər Hudada xundak munasiwət bolmisa, muhəbbət nədin kelidu?

Bəzidə musulman körperindaxlirimiz, Təwrat wə Injilda yeziloğan, Hudanıng gəp kılqanlığı, Hudanıng anglaydioğanlığı, Hudanıng қoli bilən yazoğanlığı, Hudanıng қayquroğanlığı, Hudanıng azablanoğanlığı... қatarlıklarını «insanoğa қaritilidioğan adəttiki səzlər» dəp қarap, ularni eçir alidu yaki ularoğa gumanı қaraydu. Əmma axundak pikirdə bolğan adəmlər, Kur'andimu muxu jəhətlərgə ohxap ketidioğan səzlərning ixlitilgənlikini untup қalmaslığı kerək. Təwəndikisi Kur'anda yeziloğan muxu jəhəttiki tərmilər: —

«Musaning kissisidin həwiring barmu? Əz waktida Musa (bir jayda) otning yorukını kərdi. U a'ilisidikilərgə: «Turup turunqlar, mən otning yorukını kərdüm, mən (berip) uningdin birər parqə qooq elip kelixim yaki ot bar yərdə birər yol baxlıoquqını uqrıtixim mumkin» — dedi.

Musa otning yenioqa kəlgəndə nida қılındığı, «I Musa! Mən həkikətən sening Pərvərdigaringdurmən, kəxinqni saloqın, sən həkikətən mukəddəs wadi (jiloqa) bolğan towadisən»

(Sürə «Tahā», 8-12-ayət)

(1) Muhəmməd Salihning izahəti boyiqə «....bu ot əməs, Allanıng nuri idi».

«Alla asmanlarning wə zeminning nuridur, Allanıng (məmin bəndisinin қəlbidiki) nuri huddi (qiraq կoyidioğan) təkqigə ohxaydu, uningda qiraq bardur, qiraq xixining iqididur, xixə goya nurluq yultuzdur, qiraq mubarək zəytun dərihining (yeogi) bilən yorutulmuş...»

(Sürə «Nur», 35-ayət)

*«Xübhisizki, (i Muhammed! Hudaybeyidə) sanga (rizwan) bəy'itini
kiləqanlar (həkikəttə) Allaqla bəy'ət kiləqan bolidu, Allaning əoli ularning əolinin
üstididur...»*

(Sürə «Fətih», 10-ayət)

*«İbrahim eytti: «Mən həkikətən Pərwərdigarım meni buyruqlan jayoqla hıjrət
kılımən, U meni yetəkləydi»»* («Mən həkikətən Pərwərdigarım meni
buyruqlan jayoqla hıjrət kılımən» degən ayət ərəbqidə «Mən həkikətən
Pərwərdigarimoqla hıjrət kılımən» idi).

(Sürə «Saffat», 99-ayət).

«Kimki Alla yolida hıjrət kılıdıkən,...»

(Sürə «Nisa», 101-ayət)

«(Bəndilərning) həmmə ix Allaqla əyturulidu».

(Sürə «Bəkərə», 206-ayət)

*«Alla... asmanlarnı wə zeminni altə kündə yarattı, andın ərx üstidə əkarar
aldi»* (muxu yerdə «əkarar» «turaloqu» yaki «təht»ni bildüridi).

(Sürə «Ə'iraf» 54-ayət)

(Nuroğun ayətlərmə ohxaxla *«Allanıg təhti»*ni tiləqlə alıdu — məsilən
yənə Sürə «Bəkərə», 27-ayət).

«Allanıg dərgahıqla əyturulisilər» («jeninglar ... Allaqla
əyturulidu»)

(Sürə «Bəkərə», 28-ayət)

«Өз вақтіда Alla eytti: «I Әysa! Мән сени (әjiling yatkандә) қабзи roḥ қилимән, сени дәргаһимоға (әрәбqidə «yenimoғa») көтүримән (yəni asmanoғa elip qikimән) сени kapirlardin pak қилимән (yəni сени өltürməkqi bolqan yamanlarning xərridin saklaymәn)... »

(Sürə «Al-Imran», 55-ayət)

«Әzimətlik wə kərəmlik Pərwərdigaringning zati mənggü қalidu!» (muxu ayəttiki «zati» «qirayi»ni bildüridi).

(Sürə «Rəhman», 27-ayət)

«Allaning zatidin baxqa barlıq nərsə yokılıdu!» (muxu ayəttiki «zat» bolsa «qiray»ni bildüridi).

(Sürə «Kəsəs», 88-ayət)

Kur'andimu Hudanıñ muhəbbiti, oqəzipi, hursənliki, raħiti қatarlık hessiyatlirining barlıqı yeziloğan ayətlər bar; xundakla Uning həsriti ipadiləngən wə məlum adəmlərni untuydiolanlıkları həkkidə yeziloğan ayətlərmü bar: —

«Ularning (kapirlarning) bugünkü küngə mulaqat boluxni untuolanlıkları wə bizning ayətlirimizni inkar қiloğanlıklarıqə ohxax, biz bugün ularnı untuymız»

(Sürə «Ə'iraf», 51-ayət).

Yukırıki ayətlərni səzmusez qüxənsək, Huda ya ot wasitisi bilən Əzini ipadiligən ya ot iqidə bolqan, deyiximiz kerək. Lekin «U otmu əməs, ot iqidimu əməs, bu ot Musanıñ bir diķkitini tartix üçün bolqan»

desingiz, nemixka Musaqa «*Kəxinqni saloqın, sən həkikətən mukəddəs wadi (jilə) bolğan towadisən*» deyilgən? Muxu yerdə nemixka «mukəddəs» deyilgən?

Hudaning bir nur ikənlikini, andin «huddi qiraq köyidioqan təkqigə ohxaydu, uningoqa qiraq bardur... » degənni etirap kılqan ikənsiz, undakta təngliktə ələqan bolmamsız? Bu ayətlərning mənisini səzmusəz qüxəndürsək, Hudaning jayı bar, qirayı bar degənliktur. Xunga Təwrat, Injilning axundak ipadıləxlirini ixlətkənlikini eçir aloquqılıki yok.

Musulman həm Məsihiylər əz Mukəddəs Kitablıriqla tayinip, nuroqun ixlaroqa ixinidu. Məsilən, hərbir məmin kiyamət künidiki tiriliykə ixinidu; demək, məyli dəpnə əlinəqan bolsun wə yaki beliklər, yawayı həywanlar təripidin yutuwelinəqan bolsun, Adəm'atımızın tartıp dunyadiki əng ahırkı adəmgiqə bolğan barlıq jan igiliri tirildürülidu. Gərqə adəmlərning tənliri qırıp kətkən, tuprak, əsümlük yaki baxqa hil maddioqa aylinip kətkən bolsimu, sorakqa tartılıx üçün barlıq adəmning rohi, yengibaxtin əz tenigə kirgüzülüxi bilən tirilidu. Lekin məlum bir etikadsız adəm sizdin yaki məndin: «Buningəqə əndək ispat bar?» dəp sorisa, siz «Kur'anda xundak degən» dəysiz, mən bolsam «Təwrat, Injil xundak degən» dəymən. Əməliyəttə Mukəddəs Kitabtin baxqa, heqkəndək nərsə buningəqə ispat berəlməydi. Kiyamət künigə ohxax nuroqunliqan «kəzlirimiz hazır kərəlməydiqan» axundak ixlar bar. Insanning yaritiliyi (topraktın yasaloqan, maymunlardın pəyda bolğan əməs) toqrisida nuroqun dəlillər məwjud bolsimu, bir məmin üçün Mukəddəs Kitabning axu ix toqrluluk kılqan səzlirining əzila kupayə.

Məlum birəylən «Mukəddəs Kitabtin sirt, baxqa ispat yok» dəp

«Hudaning üqning birliki» degən təlimini rət kilsa, undakta xu kixi biz ispatliyalmaydiqan həmmə wəhiylərni, jümlidin Hudaning Əzlikidin bar bolğanlığı, mənggülük təbi'iti, barlik məwjudatlarning mənbəsi bolğanlığı, həmmə yerdə bolidioğanlığı, hərkandaq ixni (ətkənki, hazırlı, kəlgüsü) mukəmməl bilidioğanlığını – bularning həmmisini wə baxkılarnı ohxaxla kət'iy rət ķilidu. Bular rət ķilinsə, etikədning barlık məslikidin (əkəidisidin) birmu asasi қalmaytti.

Təwrat wə Injiloqa asasən, biz Hudani tegi wə təbi'iti bir, üq xəhslik dəp qüxinimiz. U, aləmdə hər jəhəttin təngdixi bolmioqlaqka, Uning təbi'itidə yaki tegidə (adəmning qüxinixidin ħalkıp kətkən dərijidə) axundak boluxi ajayib ix əməs.

Hərbir ixning əz mahayıtiqə has bolğan birhil ispatı bar. Tarihiy sahələrdə qoķum tarihiy ispat boluxi kerək. «Büyük Aleksander» (İskəndər)ning Misir, Suriyə, Pars wə Hindistanoqa yürgüzgən uruxlirioqa bolğan pakitlarnı tepix üçün məlum birəylən himiyə, ge'ometriyə yaki logika jəhəttin ispat tapmaqçı bolsa, bu hərbir adəm üçün bək külkilik tuyulmamdu? Qünki bu uruxlar baxka sahəgə əməs, pəkət tarih sahəsigila mənsup. «Bir pütünlük hərbir bəlikining birləxtürüluxidin ziyadə» degən pəlsəpilik kəzkaraxni, himiyilik yol bilən ispatlıqli Bolamdu? Bu prinsip həkikət bolsa, hərbir ixning əz mahayıtiqə mas kelidioğan ispatı bar boluxi kerək. Rohka a'it ixlər yaki rohiy mahiyətkə igə bolğan xəy'ilər wəhiy ķilinoğan kitablar arkılık, matematikilik məsililər matematika usulları arkılık (arifmetika, algebra, ge'ometriyə arkılık) ispatlinidioğan yaki eniklinidioğan bolidu. Xunglaxka rohiy məsləklərni (əkəidlərni) ilmiy yaki logikilik ispatlar arkılık həkikətləndürüx, adəmni yırak jaylar oqa azduruwetixi mumkin.

Biz hristi'anlar bilən muslimanlar ottursidiki arılık axu jəhəttin bəlkim anqə yirak əməstur. Qünki siz: «Huda, Kalami wə Rohı, bular üq bolidu» dəysiz. Mən bolsam: «Ata, Oğul, Mükəddəs Roh bar» dəymən – siz bolsingiz yənə: «*Allaqla wə uning pəyələmbərlirigə iman eytinglar, üqtur demənglar: Қaytinglar, (bu) silərgə paydılıktur, Alla pəkət bir ilahıtur, uningoqla xan-xərəp bolsun!*» dəysiz (Sürə «Nisa», 169-ayət). Hudanıng bir kalamoqla wə bir rohka igə ikənlikigə, xundakla Əzining kalami wə rohı bilən bir ikənlikigə ixinimiz. Sizningqimu Hudanıng Əzidikisining həmmisi Huda bolidu. Xunga Hudanıng kalami – Hudanıng Əzlikidin bar bolğanlığı (yaratılmışlılığı), qəksizlik, xundakla Hudanıng həmmə süpitigə igə bolğanlığı üçün Əzi Hudadur. Hudanıng Rohımı Hudadur wə wujudida əbədil'əbədtin əbdədil'əbədkiqə Uningqla mənggү həmrahıdur.

Əmdi Həmmidin Uluql üq bir gəwdə bolğan Hudadin, sizgə Mükəddəs Rohini ata kılıp, Əzining uluqlikini axkarlıqay dəp du'a kılımən. Du'ayım ijabət bolsa, sizning Hudanıng həmmə ixka կadir ikənlikini bilip, Uning sizning pütün wujudingiz bilən ibadət wə hizmət kılıxingizoqla layik ikənlikigə ixnip kəlginingizdək, bu ajayib həkikətkimu mutlək ixinisiz.

8-muzakirə

«Yardəmqi» wə Muhəmməd

Musulman əlimə ķerindaxlirimizning deyixiqə islamiyətning

pəyqəmbiri Muhəmməd Injilda tiləja elinəqan. Ularning bu pikri Kur'anda, Sürə «Səp», 6-ayət: —

*«Əz waktida Məryəmning oqlı Əysa: «I bəni-Isra'il əwladi! Mən silərgə həkikətən Alla əwətkən, məndin burun kəlgən Təwratni təstik ķilənəqi, məndin keyin kelidiənən Əhməd isimlik pəyqəmbər bilən hux həwər bərgüqi pəyqəmbərmən» dedi»*gə asasən eytiləqan.

Ular: — Yunan tilida yeziloqan Injildiki «parakletos» (yaki «faraklet») degən səz Muhəmmədkə қaritiloqan. Qünki ularqə «faraklet» degən səzning mənisi «mahtaloqan» degən mənidə bolup, «Əhməd» degən səz bilən ohxax, həm «Əhməd» bilən Muhəmməd ohxax bir adəmdur, dəp karaydu. Gərqə Injildiki Yunan tilidki «parakletos» toqrisidiki hazırlığı hatirlər Muhəmmədninq dəwridiki hatirləngənlərgə opmu ohxax bolsimu, yənə bəzi adəmlər mundak mənidiki jümlining Injilda yoklukı tüpəylidin, «Injil əzgərtılğən» dəwalidu.

Əmma Kur'anda «Əhməd» degən mənidə qüxəndürülgən səz «parakletos» degən səz əməs, bəlki «periklutos» degən səzdur. «Parakletos» degən səz «Yardəmqi» degən mənidə, «periklutos» bolsa, «danglıq, mahtaloqan» degən mənidə. Muxu səzni əz iqigə aloğan ayətlər Injilda hazırlanır məwjut, xunga u Injilning əzgərtilmigənlikigə ispat berip turmakta. Biz hazır Injildiki «parakletos»ka a'it ayətlərdə, musliman ķerindaxlirimizning deginidək «Muhəmməd» degənni kərsətkən mənisining bar-yoklukını təkxürüp bağaylı: —

«Mənmu Atidin tiləymən wə U silərgə baxğa bir Yardəmqi ata

kılıdu. U silər bilən əbədgiqə birgə bolidu. U bolsimu Həkikətning Rohidur. Uni bu dunyadikilər köbul ķılmayıdu, qünki Uni nə kərməydu, nə tonumaydu. Bırak silər Uni tonuysılər, qünki U silər bilən billə turiwatidu həm silərdə makan kılıdu» (Injil, «Yuhanna» 14-bab, 16-17-ayət).

«Lekin Mən silərgə Atining yenidin əwətidioğan Yardəmqi, yəni Atining yenidin qikkuqi Həkikətning Rohı kəlgəndə, U Manga guwahlıq beridu» (Injil, «Yuhanna» 15-bab, 26-ayət).

«Əmma Mən silərgə həkikətni eytip կoyayki, Mening ketixim silərgə paydılıktur. Qünki əgər kətmisəm, Yardəmqi silərgə kəlməydu. Əmma kətsəm, Uni silərgə əwətimən. U kəlgəndə, bu dunyadikilərgə gunah toqrisida, həkkaniylik toqrisida wə ahirət soriki toqrisida həkikətni bilgüzidu» (Injil, «Yuhanna» 16-bab, 7-8-ayət).

(Əlümədin tirilgəndin keyin,) Məsih, Əysə) bir ķetim ular bilən jəm bolğınida, ularoğa yolyoruk berip mundak dedi: —

«Yerusalemda ayrılmay, silər Məndin anglioğan, Atining wədisini kütünglər. Qünki Yəhya suda qəmüldürgən, lekin silər bolsanglar kəp etməy Muğəddəs Rohta qəmüldürülisilər».

(Injil, «Rosullarning pa'aliyətliri», 1-bab, 4-5-ayət)

«Əmdi orma həyt künining wakti-sa'iti toxğanda, bularning

həmmisi Yerusalemda bir yərgə jəm bolğanidi. Asmandın tuyuksız küqlük xamal sokğandək bir awaz anglinip, ular olturuwatğan əyni bir aldi. Ot yalkunidək tillar ularoğa kərünüp, ularning hərbirining üstigə tarkılıp kondı. Ularning həmmisi Muğəddəs Rohka toldurulup, Roh ularoğa söz ata ķilixi bilən ular naməlum tillarda səzligili turdi».

(Injil, «Rosullarning pa'aliyətliri», 2-bab, 1-4-ayət).

(Yukarıki «Yuhanna»diki ayətlərdə astioğa sizilən «**Yardəmqi**» degən söz, «parakletos» degən səzning tərjimisi).

Enikki, Məsih ular bilən billə bolğan waktida muhlislirining ustazı bolğan. U ularoğa həm Yetəkliguqi həm Həimayə Қiloquqi həm təsəlli beridioğan Yardəmqi bolğan. U ulardin ayrilsa ularning կayojudə қalidioğanlığını, yənülüxsiz қalidioğanlığını wə küqsiz bolup қalidioğanlığını aldin obdan bilgəqkə, ularoğa «Manga ohxax» ərxtin «**yənə bir Yardəmqi**» əwətixkə wədə kılən. Bu Yardəmqining xu ayətlərdin kərginингизdək Muğəddəs Roh ikənlikli enik turidu. 4-muzakirə, 3-ķisim, «Məsih Əysə Əz ihtiyari bilən krestkə mihlenənənmu?»da muzakirə kılınən Yərəmiya wə Əzakiyal pəyələmbərlər bexarət kılınən «yengi əhdə» tehi esingizdə bolsa, Muğəddəs Roh dəl xu adəmning kənglini yengibaxtin paklaydiğanlığı bilən yengi əhdini əməlgə axuroquzidioğan Yardəmqidur.

Bu tekstlərni təpsiliy təkxürük arkılık xuni kərdükki, wədə kılınən bu xəhsning Muğəmməd boluxi hərgiz mumkin əməs. Təwəndə buning səwəblirini bir-birləp bayan kılıp qikimiz: —

Birinqi, wədə қilinojan xəhsning jismi yok, u pəkət rohtur («Həkikətning Rohı», yəni həkikətni əgitidiqan Hudanıng Rohı, deyildidu). Xuning bilən «**Uni bu dunyadikilər қobul қılalmaydu, qünki Uni nə kərməydu, nə tonumaydu**».

Ikkinqi, kelidiqan Yardəmqi, muhlisliri bilən mənggü billə bolidiojan bolatti. Muhəmməd xu wakittin 600 yil keyin kəlgənlikü üçün u muhlislar bilən billə bolalmıqan, əlwəttə, «mənggü billə bolux» tehimu u yakta tursun.

Üqinqi, wədə қilinojan xəhs həkkidə Məsih Əysa muhlisliri bilən sezləxkən waqtidimu: «**Silər Uni tonuysilər, qünki U silər bilən billə turiwatidu**» həm «**silərdə makan қılıdu** (iqinglarda turidu)» degən. Bu bək muhim, Huda Mükəddəs Roh arkılıq biz bilən billə Bolqası bolupla қalmay, bizning iqimizdə, yəni Əzi pakliojan yengi կəlbimizdə Turoqası bar.

Tətinqi, Məsih Əysa muhlisliriqa «**Yerusalemdin ayrılmay, silər Məndin angliojan, Atining wədisini kütünglər!**» (demək, Hudanıng silərgə berixni wədə қılajan Əzining Mükəddəs Rohını kütünglər)» dəp yolyuruk bərgən. Ular bu yolyurukka ri'ayə kılıp dəl xu wədə қilinojan Yardəmqi bolqan Mükəddəs Roh kəlmigüqə Yerusalemda on kün turoqan. Xuning bilən barlıq kütüp turuwatqan muhlislar «**Hudanıng Mükəddəs Rohıqa qəmgən**». Bu Məsihning ularqa: «**Qünki Yəhya suda qəmüldürərgən, lekin silər bolsanglar kəp etməy Mükəddəs Rohıta qəmüldürülisilər**» dəp bərgən wədisining ixşa axurulixi idi

«Rosullarning pa'aliyətliri» 1:5). Kədirlik okurmən, sizmə Uning wədə kılɔjan Muqəddəs Rohiə bək möhtaj.

Pəkətla Məsih Əysa adəmgə xu Muqəddəs Roh, xu karamət Yardəmqini əwətələydi. Musulman ərindaxliriməjim, toqra yolni pərkəndürük, kənglini yoritip nijatlıq tepix, yengi tuquluxning ularda əməlgə axuruxuluxi, Məsihning uluəlukini axkarilax üçün, Hudanıng, Məsihning Əz Muqəddəs Rohini əwətip berixini tiləymən!

9-muzakirə

Injilning bu қalaymikan dunyaçja bərgən nuri

Yukirdiki muzakirilirimizdə, biz Təwrat, Zəbur wə Injil arkılık, Məsih Əysadin bolidiojan xad-horamlik toqrisida səz kildük. Xundakla bu xad-horamlıqtın bəhərimən boluxka tosalɔju bolɔjan bəzibir məsililər, yəni musulman ərindaxlirimiz uqrıtıp turidiojan uküxmaslıqlar wə bəzi ķiyinqiliklər üstidə tohtilip ettük.

Bu yərdə alahidə tohtilip etmisəm bolmaydiən yənə bir nukta bar. Bu, Məsih Əysaçja ixənq baqlaxka tosalɔju bolɔjan tosalɔjuni baxka tosalɔularoja selixturoğanda (bu tosalɔjudin həqkandak həwiri bolmiojan kixi üçün) tehimu eojir kelixi mumkin. Qunki birinqidin, nuroğun kixilər əzlirini «hristi'an», «Məsih muhlisi» yaki «Məsihiy» dəydu-yu, bırak ularning kılɔjan kilmixliri kılıksız, əhlaksız həm qəktin exip kətkən. İkkinqidin, tehimu eojir bir əhwal xuki, miladiyə üqinqi əsirdin baxlap ta bügüngə kədər, bəzibir türdiki guruhlar wə təxkilatlar, ««Əysa

nami»diki» hərikətlər bilən xuqullinip keliwatidu, lekin əməliyəttə bolsa bu hərikətlər aldamqılıqlar, nomussızlıqlar, hətta insan ķelipidin qıçıp kətkən rəhimsizliklərni əz iqigə alıdu.

Telewizorlardın oğarıbıy dələtlərdə ixləngən hərhil filimlərni kərgən kərərmənlər, axu filimlərə qə obrazlaxturulmuş əğəriy dələtlərning turmuxlirioja қarap: «Mana hristi'anlar wə ularning turmux istilliri» dəp oylixi mumkin. Dərwəkə, axu filimlərdikə personazlar əzlini «Hristi'an» yaki «Katolik» dəp atax bilən bir wakitta miltiklirini kətürüxüp zorowanlıq ķılıdu, xuningdək zinahorluk, ħarakkəxlik wə baxka hərhil əhlaksız ķilmixlarda bolidu. Bəzi əħwallardimu məlum bir dələtning rəhbərliri yaki pukraliri əz dəlitini «Hristi'an Dəliyi» dəp ataydu, əmma aqzida xundak degini bilən əməliyəttə bolsa, bəzidə tajawuzluq ķilsa, bəzidə ekspilatatsiyə ķiliwatkan. Bundak əħwallarning həmmisi həkikətni əstayıdıl izdiniwatkanlarning kenglini kir ķiliximu mumkin wə yaki kallisini կaymaqturuximu mumkin.

Əmma məlum bir etikadni կobul ķilojan yaki etirap ķilojan kixidə əzining axu etikadija hilaplıq ķılık yaki məlum jəhətlərdə əhlaksızlıqlar bar bolsa, əməliyəttə axundak ķilmixliri uning etirap ķiliwatkan etikadining natoqra ikənlikigə ispatmu əməs, bəlki bu adəmning hərbir insanoja ohxax gunahkar ikənlikini, xundakla sahtipəz gunahkar ikənlikinimu ispatlaydu. Hərbir təkwdar səmimiyy muslimanmu, muslimanlarda əhlaksız ķilmixlarning barlığını, xundakla mollilar wə musliman diniy ərbablardimu aqkəzlük, sahtipəzlik wə hiyanətqılıklərning barlığını ikrar ķılıdu. Əmma əzini musliman («Hudaşa boysunəquqi») dəwalojan bəzibir kixilərning əhlaksız ķilmixlirining əzi ularning etirap ķilojan yol-etikadını hata yaki toqra

deginı əməs. Muxuningoja ohxax, Təwrat wə Injilni etirap қılqan bəzibir kixilərning yaman қilmixlirining əzimu, bu kitablar Hudaning insan üçün təyyarlioqan nijat yolını rast axkarilioqan yaki axkarilimioqan degini əməs.

Birak Təwrat wə Injillarning bu məsilə toqruluk yənə nemə təlimliri barlığını kərüp ətəyli. Bu tekstlərni inqkiləp kərüp qıxsaklı, bax կaymukçidioqan ixlarmu tamamən tüzixi mumkin.

Məsih Əysanıng «Buqday wə məstək (kürmək)» toqruluk təmsili

Məsih Əysanıng Θz rosullirioqa eytip қalduroqan, Hudanıng padixahlıığını qüxəndüridiqan məhsus yəttə təmsili Injildiki «Matta» kismida hatirləngən. Pəyərəmbərlərning Təwrat wə Zəburlarda deyixiqə, Hudanıng padixahlıığı yər yüzigə yetip kəlginidə, hərbir insan qin kənglidin Hudaşa ita'et kılıp, bu dunya yənilə Erəm baqışidək qiraylik, amanlıq wə huxallıkkə qəmgən bolidikən. Pəyərəmbərlər yənə Məsih-Çutkuşunuqi bu dunyaşa kəlginidə, Hudanıng padixahlıığını baxlaydu, degən. Xuning bilən Əysanıng muhlisliri Hudanıng bu dunyaşa əwətməkqi bolqan Məsih-Çutkuşunuqisi dəl Əysanıng Θzi ikən dəp ixəngən, xunglaxka padixahlıq dərhal pəyda bolidu, dəp oylap yürgən. Məsih Əysanıng bu yəttə təmsilining məksiti bolsa, bu padixahlıq axu muhlislarning oyliqinidək dərhal oquk-axkara pəyda bolmaydu, bəlki dəsləptə kismən yoxurun həlda ixəngüqilərning ķelbidə bolidu dəp qüxəndüridi. Xunga Hudanıng padixahlıığının axu pəyərəmbərlərgə axkarilimioqan, əmma bu təmsillərdə ayan kılıp qüxəndürülgən bir tunji baskuqi, yəni «yerim yoxurun» baskuqi bar. Bu baskuqtin keyin, Məsihning bu dunyaşa կaytip qüxüxi bilənla barlıq kixi sorakka tartılıdu

wə Hudanıng padixaḥlıki oquq-axkara pəyda bolidu.

Ikkinqi təmsili bolsa, təwəndikidin ibarət: —

(Injil «Matta» 13-bab, 24-30)

«U ularning aldida yənə bir təmsilni bayan қıldı: —

Ərx padixaḥlıki huddi etizioqa yahxi urukni qaqkan bir adəmgə ohxaydu. Əmma kixilər uykuşa qəmgən qaoğda, düxmini kelip buğday arisioqa kürmək uruklirini qeqiwtip, ketidu. Əmdi maysilar əsüp, baxak qıkarojanda, kürməkmə axkarlinixka baxlaydu.

Hojayinning qakarliri kelip uningoşa: — «Əpəndi, siz etizingizoşa yahxi uruk qaqkan əməsmidinqiz? Kürməklər nədin kelip կaldi?» dəptu.

Hojayin: «Buni bir düxmən kılɔjan» — dəptu.

Qakarlar uningdin: «Siz bizni berip ularni otiwetinglar deməkqimu?» — dəp soraptu.

«Yak,» — dəptu hojayin, «undak kılɔjanda kürməklərni yulɔjanda, buğdaylarnimu yuluwetixinglar mumkin. Bu ikkisi orma waktiqiqə billə əssun, orma waktida, mən ormıqilaroşa: — Aldi bilən kürməklərni ayrip yioqip, baoqlap kəydürükə köyunglar, andin buğdaylarni yioqip ambirimə oşa əkiringlar, dəymən» — dəptu hojayin»».

Bu təmsil 36-43 ayətlərdə qüxəndürüp berilidu: —

«Xuningdin keyin, U kəpqilikni yoloşa seliwetip əygə kirdi.

Muhlisliri yenioja kelip Uningdin: — Etizliktiki kürmək toqrisidiki təmsilni bizgə xərhləp bərsəng, — dəp etündi.

U əmdi ularoja jawab berip mundak dedi:

—Yahxi urukni qaqşan kixi Insan'oqlidur. Etizlik bolsa — dunya. Yahxi uruk bolsa ərx padixahlığının pərzəntlidir, lekin kürmək rəzil bolquqining pərzəntlidir. Kürmək qaqşan düxmən — Iblistur. Orma orux wakti — zaman ahiridur. Ormiqilar — pərixtılərdür. Kürməklər yulunup, otta kəydürüwetilginidək, zaman ahiridimu ənə xundak bolidu. Insan'oqli pərixtilirini əwətip, ular insanları gunahka azduroquqıllarning həmmisini, xundakla barlıq ita'ətsizlik ķiloquqıllarnı Əz padixahlığının xallap qikip, humdanning lawuldap turoqan otioqa taxlaydu. U yerdə yioqa-zarlar kətürülidu, qixlirini oququrlitidu. U qaođda həkkəaniylar Atisining padixahlığında huddi ķuyaxtək julalinidu.

Angliojudək ķuliki barlar buni anglisun!»».

Bu təmsildə, bu dunyada Hudaşa wə insaniyətkə ķarxi turidioğan bir düxmənnin barlığını, bu düxmənnin bəzi ixlaroja kol salidioğanlığı bizgə kərsitilidu. «Məstək» (kürmək) degən bu əsümlükning mundakmu birhil alahidiliki bar. Bih tartixtin baxaş qıkarouqə bolğan arılıkta bu əsümlük buğdayoja ajayibla ohxap ketidu. Pəkət pixip wayioja yətkəndila, buğday bilən bolğan pərkə enik ayrılidu. Insanoja payda yətküzidiğini pəkət buğdaydur, məstək bolsa birhil zəhərlik əsümlüktür. Xunga bu təmsil bir bexarət. Bu bexarət Hudanıñ padixahlığının baxlinixida, əslidə «buğday bolğan» səmimiyy adəmlərning pak-sap kengülliridin yiltiz tartidioğanlığının, əmma bir məzgil ətkəndin keyin

Hudaning səz-kalamini etirap kılıdioğan, əzini «hristi'an» dəp ataydiqan nuroqunlioğan «məstək bolğan» kixilərning pəyda bolidioğanlığından derək bərgən. Bundak kixilərning ya insanoğa ya Hudaşa həqkandak paydisi yok, bəlki dəl əksidur; qünki Hudaning səz-kalami ularning kəngülliridə yiltiz tartip bakğan əməs. Lekin ular xu künlərdə sorakka tartilmaydu, ularoğa «orma wakti» bolğan ķiyamət künigiqə həkikiy buğdayning ķexida əsüxkə yol կoyulidu. Təmsildə nemə üqün axundak yol կoyuloglanlığning səwəbi enik dəp berilmigən, əmma Təwrat wə Injildiki baxka təmsil wə bayanlar bizgə Hudaning sahta muhlislarning pəyda boluxiqa yol կoyuxi, əzигə sadık bolğanlarning etikadini wə səwr-takıtını tehimu tawlax üqündür, dəp puritip ətkən. Hudaşa yənimə təxəkkur, Uning mehri-xəpkəti wə küq-ķudriti bilən sahta muhlislarningmu towa կilip, həkikiy ixəngüqi boluxka imkaniyiti bardur.

Mukəddəs Kitabta, kixining bexini կaymaketuridioğan bu dunyani qüxəndürükə mədət beridioğan yənə bir yər bar, bu bolsimu Injildiki «Wəhiy» degən ķisimda. Muxu yerdə Məsihning rosuli Yuhanınna Mukəddəs Rohning ķudriti bilən asmanoğa kətürülüp, kəlgüsidi bolidioğan wəkələr toqrisidiki bir կatar օqayibanə kərünüxlərni kərgən. Təwəndiki ayətlər (17-18-babtin) bu bexarətlik kərünüxlərdin biri. Bu ayətlərni muxu yerdə toluk nəkəl kəltürümüz. Bəzi təpsilatlari səzləwatkan muzakirimizning da'irisidə bolmioqaqka, biz bularni qüxəndürüp olturmaymiz. Əmma bu bexarəttiki asasiy personaz bolğan, «kızıl rənglik kiyim kiygən» «danglıq Pañixə Ayal»oğa, xuningdək uni təswirləydiqan, uning kimlikini eniklaydiqan təpsilatlaroğa diqqət ķilsingiz: —

(«Wəhiy» — 17-bab)

«**Yəttə qinisi bar yəttə pərixtining biri kelip, manga səzləp:**

— Bu yərgə kəl, nuroqun sular üstidə olturoqan, qong pahixə ayalning tartidioqan jazasini sanga kərsitip köyay. Yər yüzidiki padixahalar uning bilən buzukluk ətküzdi, yər yüzidikilər uning buzuklukining xarabidin məst boluxti, — dedi.

Xuning bilən u pərixtə meni Rohning ilkidiki hələttə bir qəlgə elip bardı. U yərdə yəttə baxlıq, on münggüzlük, pütün əzayini kupurluk namılıri қaplıoqan bir tok қızıl diwining üstidə olturoqan bir ayalni kərdüm. Ayal səsün wə tok қızıl kiyim kiygən bolup, altın, қımmətlik yakut wə mərwayitlar bilən pərdazlanıoqanidi. Қolida yirginqlik nomussizliklər wə eż buzuklukining nijasətliri bilən toloqan bir altın қədəh bar idi. Pexanisigə bir sir — «Katta Babil, pahixilərning wə dunyadiki pütkül yirginqlik nomussizliklarning anisi» degən nam pütüklük idi. Mən ayalning mukəddəs bəndilərning əni wə Əysaoqa guvahlıq bərgüqilərning əni bilən məst bolovanlığını kərdüm. Uni körüp tolimu tə'əjjüp ķilip intayın həyran қaldım. Pərixtə manga mundak dedi:

— «Nemigə həyran қalding? Ayalning wə uni kətürüp turoqan yəttə baxlıq, on münggüzlük diwining sirini sanga eytip berəy. Sən kərgən diwə bir zamanlarda bar idi, hazır yok; uzun etməy tegi yok һəngdin qikip, ħalakətkə қarap mangidu. Yər yüzidə turuwatkanlar — dunya apiridə bolovanın buyan isimliri һayatlıq dəptirigə pütülmigən kixilər diwini körüp intayın həyran қalidu. Qünki u bir zamanlarda bar idi, hazır yok, lekin yənə pəyda bolidu.

Mana buni qüxinixkə lazımlı bolovan һekmət: — yəttə bax bolsa u ayal olturoqan yəttə taoqka, xundakla yəttə padixahka wəkillik қalidu.

Bularning bəxi yıķıloqan, birsi bar, yənə biri tehi kəlmidi. U kəlgəndə pəkət azla wakit turalaydu. Burun bar bolqan, əmdi hazır yok bolqan diwining ezi səkkizinqi padixahıdur, xundakla u həm yəttisidin biri bolup ḥalakətkə ḳarap mangidu.

Sən kərgən on münggüz on padixahıdur. Ularning padixahlıkları tehi yok, əmdi ularoqa diwə bilən billə bir sa'ətlik padixahlıq höküki berilidu. Bu padixahlar bir oy, bir niyəttə bolup əz kudriti wə höküklirini diwigə berixidu. Diwə wə padixahlar birlixip Қozişa ḳarxi jəng kılıdu. Қoza ularning üstdin əqalib kelidu, qünki U rəblərning Rəbbi, padixahlarning Padixahıdur. Uning bilən birgə turoqanlar bolsa qakırıloqan, tallanoqan wə Uningoqa sadık bolqanlardur».

Pərixtə manga yənə:

— Paḥixə ayal üstdə olturoqan, sən kərgən sular bolsa millətlər, əz'ara toplaxkan nuroqun kixilər, əllər wə hər hil tillarda səzlixidioqan kixilərdur. Sən kərgən on münggüz wə diwə bu paḥixə ayaldın nəprətlinidu, uni talan-taraj ḳilip yalingaqlap köyidu, uning gəxini yəp, əzini otta kəydüridu. Qünki Huda Əz səz-kalamları əməlgə axkuqə, axu on padixahning kəngligə Əz iradisini ijra ḳilip, bir ḳararda tohtixip padixahlıq hökükini diwigə berix niyitini saldı.

Sən kərgən ayal yər yüzidiki padixahlar üstdin həkümranlık ḳilidioqan katta xəhərdur», — dedi».

(18-bab)

Babilning gumran boluxi

U ixlardin keyin mən qong höküklük yənə bir pərixtining asmandın qüxüwatkanlığını kərdüm. Yər yüzü uning julalılığının yorup kətti.

Pərixtə yüksiri awaz bilən mundak warkiridi: —

«Oqlidi! Katta xəhər Babil oqlidi!

Əmdi u jinlarning makani,

Hərbir napak Rohlarning solakhanisi,

Hərbir məkruh wə yirginqlik қuxlarning solak-qanggisi boldi!

Qünki barlık əllər uning zina-buzuklukının səwdalıq xarabidin iqixti;

Yər yüzidiki barlık padixahlar uning bilən buzukluk ətküzüxti,

Yər yüzidiki sodigərlər uning əyx-ixritining əlwəkqılığının beyixti».

Asmandın yənə bir awazni anglidim:

«I Mening həlkim, uning gunahlırioqa xerik bolmaslığınlar üçün, həm uning bexioqa qüxidiqan balayı'apətlərgə uqrimaslığınlar üçün, uning iqidin qikinqalar! Qünki uning gunahları pələkkə yətküdək düwilinip kətkən, Huda uning həkəkaniyətsizliklirini esigə aldi».

Injilning «Wəhiy» degən kısmında, alahidə kəzgə kərünərlik bir kız wə bir ayal təswirləngən. Birinqisi kız bolup, uningoqa ap'ak libas kiyim kiydürülgən, u Məsih Əysəoqa sadık, sap, pak kız, bu kızni Məsih Əysanın dunyawiy jama'iti dəp bayan ķilinoğan. İkkinqisi ayal bolup, yukarıda eytiloğan həlikə «pağıxə ayal»dur. Uni, əz erigə sadık bolğan ak kiyim

kiyiwaloqan pak kizning pütünləy əksi bolup, əz «muħəbbiti»ni dəpsəndə kiloqan, sadakətsiz, paħixə ayal dəp bayan kiloqan. Paħixə ayal «**pütün əjayini kupurluk namliri bilən tolqan bir ķizil diwə**»ning üstigə olturoqan. «Wəhiy» degən ķisimning baxxa yərliridə, bu «diwə»ning pütün dunyaning siyasiy küqigə wəkillik ķilidioqanlığını kərsitudu. Xuning bilən təwəndikidək hulasigə kelimizki, bu «paħixə ayal» siyasiy ħokuk wə bu dunyadiki mal-mülük üçün, əzini satidioqan birhil «sahta jama'ət»kə wəkillik ķilidu. Bu ayalni, yənə «danglik xəhər», «Babil» («Babilon») dəp bayan kiloqan. Xunglaxka bu bexarəttə (miladiyədin kiyinki 1-əsirdə berilgən) bir sahta diniy sisteminin barlıkka kelidioqanlığı deyilgən. «Sahta» deyilixi, qokum Məsih Əysanın namida kurulidioqan bir sistemini kərsitixi kerək. Undak bolmisa, қandaqmu «sahta» bolsun? Xuning bilən Huda Əzining məmin bəndilirigə axu xəhərning gunahlırını yuqturuwalmaslıq üçün, uningdin barlıq munasiwətni üzüvkə buyruoqan: — «**I mening həlkim, uning gunahlıriqa xerik bolmaslıkinglar üçün, həm uning bexioqa qüxidioqan balayı'apətlərgə uqrımaslıkinglar üçün, uning iqidin qıkıngalar!**» (18-bab, 4-ayət)

Bügüngə kədər bu uluq bexarətning yerimi degüdək əməlgə axurulogan; demək, bu «paħixə ayal» pəyda bolup bologan. Pəkət əng ahirki kismiliri, yəni «on münggüzlük dewə»ning pəyda boluxi wə Huda üçün yirginiqlik bologan bu diniy sisteminin ħaman pütünləy bitqit ķilinixi əməlgə axuruluxni kütməktə.

Bexarətning əməlgə axurulux jəryani miladiyə 4-əsirdə baxlanogan. Məsih muhlis jama'ətliri xu wakitka kədər, hərda'im Rim imperiyəsi

hökümítining қattık ziyankəxlik қılıxişa uqraptı. Oylimiojan yərdin, xu qaoqdiki Rim imperatori Konstantin «hristi'an etikədini կöbul կölimən» dəp jakarlaydu. Əmma uning əhwalidin կarioqanda, u nə «towa կölix»ning nə etikədnin nemə ikənlikini qüxənmigən. Xübhisizki, uningda «yengi tuqulux» məwjut bolup bakğan əməs idi. Qünki u əzi «etikədka nisbatən yengi tuqulojan bowak»tək, kiqik pe'illik bilən tunji kədəmlirini besixka toqra kəlgən wakitta bolsa, u əksiqə əzining imperatorluk salahiyiti bilən «Mening Məsih jama'ətlirining ixlirioja arilixix hökükum bar» dəp turuwelixka baxlidi. Jama'ətlərdiki nuroqun yetəkligüqilər uningoja tənbih berixning ornişa imperatorning dostlukidin paydilinip, əzining xəhsiy mənpə'itigə yetix, hətta siyasiy jəhəttə hökükkə erixip կalarmənmikin dəp, imperatorning axundak arilixiwelixioja qidiojan, hətta bəziliri uning arilixiwelixini huxallık bilən կöbul կölojan. Muxundak əz etikədioja satğunluk-pahixiwazlıq կilmixlirioja karxi qikən yetəkligüqilər wə addiy muhlislar bolsa, axu «jama'ət»ning ziyankəxlik қılıxişa uqraptı, ahiri «jama'ət»tin həydiwetilgən. Yənə bir-ikki əsir ətüxi bilən xundak bir wəziyət xəkilləndiki, axu «jama'ət»ning məlum bir yetəkligüqisi otturioja qikip, əzigə «Papa» (Ata) degən unwanni կoyup, «Mən barlık jama'ətlərning bexidurmən, barlık jama'ətlər wə hətta bu dunyadiki barlık padixahlar manga boysunuxi kerək» dəwalojan. Bu kixi əlüp kətkəndin keyin, yəni birsi uning ornişa qikip, umu əzini «papa» dəp atiwalojan. Bu wəziyət bügüngiçə dawamlixip kəlməktə. Rim xəhiridə hazırlı əzini «papa» dəp atiwalojan bir adəm bar. Bundaq կilmix Məsih Əysanıng: «**Yər yüzidə həqkandak kixini «Atam» demənglar, qünki pəkət birlə Atanglar, yəni ərxtə Turoquqi bardur**» degən təlimigə oquk-axkara karxi turoqanlıq (Injil «Matta» կismida, 23-bab). «Pop» bilən «papa» degən unwanning mənisi ohxax, hatalıkimu ohxax. Axu «papa»ning höküki

baroqanseri qongiyip, u ahiri (ottura əsirlərdə) Yawropadiki nuroqun padixahlarning üstidiki höküklirini igiliwelip, Huda aldida kupurluk kılıp əzini «padixahlarning Padixahı, rəblərning Rəbbi» dəp atiwalıqan. Ta bugungə կədər, Rimdiki axu «papa»lar bu unwanning hatalığını etirap kılmay, əzini tehiqila axundak atap yürməktə. Nuroqun muhlislarning ularni «Məsihning rəkibi» yaki «dəjjal» deyixi əqəlitə ix əməs (ottura əsirlərdiki Pars, Ottura Asiya wə Jonggodiki Məsihiy muhlis («nəstoriyilik») jama'ətliri «papa» degənni əzəldin etrap kılıp bakmıqan).

Bu əlayibanə kərünüxtə həlikı «paħixə ayal» «yəttə taql» üstidə olturoqan. Dunyadiki birnəqqə xəhərlər «yəttə taqlning üstigə» orunlaxķını bilən, bularning iqidiki əng danglik, kəzgə əng kərünərlik bolqını dəl əzini «Məsih Əysanıng wəkili» dəp atiwalıqan, axu «papa» olturoqan Rim xəhərinin əzidur. Bu «paħixə ayal» «**səsün wə tok, kizil kiyim kiygən bolup, altun, қımmətlik yakut wə mərwayitlar bilən pərdəzlanıqanidi**». Okurmənlər telewizorlardın nuroqun həywətlik «Məsih ibadəthana»lirining (qerkawlarning) nəpis bezəlgənliklirini, hətta muxu bexarəttə deyilgəndək «**Altun, yakut wə ünqə-mərwayitlar bilən**» bezəlgənliklirini əz kezliri bilən kərgəndu. Bəlkim bu «ibadəthanilar»dimu nuroqun məbud (məyli Əysaçə, Məryəməgə yaki «Əwliyalar»oja wəkil bolıqan) wə yaki qaplaklıq «wəkillik rəsim»lər («əykonlar») bardur. Nuroqun kixilər yənə krest yaki baxka xəkillərdə yasaloqan hərhil «tumar»larnı esivalidu. Kəzi oquq hərbir adəm üçün ayanki, bundak ixlar Təwrat wə Injiloqa mutlək hilaptur. Xuningoja ohxax, nuroqun «pop»larmu dərwəkə ajayıb qiraylıq «**səsün wə tok, kizil kiyimlər**»ni kiyiwelixka amrak. «papa»ning «wəzirliri» bolıqan «kardinallar»mu kipkızıl tonlarnı kiyixiwalidu wə katta saraylarda

turuxidu. Muxundak həxəmətlik turmux, baylıklarını toplax, həywətlik wə katta «ibadəthanılar» yaxı imarətlərni ķurux, Məsih Əysanıng: «**Əzüng üqün yər yüzidiki baylıklarını toplimay, ərxtiki baylıklarını topla**» degən addiy təlimigə pütünləy hilap. Siyasiy ҳoкukkə intilix wə yaxı Əysanıng namida ҳoкukni қobul ķilixmu ohxaxla Uning: «**Mening padixahlığım bu dunyaqa mənsup əməs**» degən təlimigə hilap.

Ahiri, bu «paħixə ayal» «**mukəddəs bəndilərning ķeni wə Əysaqa guwahlıq bərgüqilərning ķeni bilən məst bolqan**» (6-ayət). Muxu bexarəttə bu «diniy sistema» Əysanıng nuroqun iħlasmən muhlisilirioja ziyankəxlik ķılıp, ularni rəhimsizlik bilən əltürüp ķanhorluk ķılıdiqanlıki kərsitilgən.

Tarihta nuroqun adəmni həyran ķilarlık pakitlar bar. Əmma ularning iqidiki əng ajayib bolqanlardın biri qoķum xuki, «Hudanıng muhəbbiti»ni etirap ķılıdiqan axu bir guruh kixilərning xu «muhəbbət»ning namida, yəni Əysanıng namida nuroqunliqan gunahsız, jinayət ətküzüp baķmioqan, Hudaqa sadık, Əysanıng mulayim, iħlasmən muhlisirini ķarap turup əltürüwətkənliklidur. Tarihxunaslarning pərəzliriqə, Hudani etirap ķilmaydiqan Rim imperiyəsi birnəqqə milyon hristi'anlarnı dəhəxətlik ħalda əltürüwətkən (asasiy səwəbi, imperatoroja qoķunuxni rət ķılqanlıktın). Əmma xu guruhtiki «dindar» kixilərdin tərkib tapkan sistema bolsa, Rim imperiyəsi əltürüwətkən muhlislarning sanidin üq-tət həssə artuk Hudani seçinidiqan, iħlasmən kixilərni əltürüwətkən. Bundak pakitlar bizni xu hulasigə kəltüriduki, bu dunyadiki əng dəhəxətlik gunahkarlar bolsa din bilən əzlirini niķaplıwalıqan kixilərdur, əng yaman sahtipəzlik bolsa diniy

sahtipəzliktur.

Mana bu əzini «Məsihning jama'iti» dəp atiwaloqan həlikı «danglik pańixə ayal»ning dəhəxətlik tarixidur. Ular Əysanıng namida uruxlarnı կօզօլօյան, aldamqılık wə hiyanətqılık kılıp, nuroqunlioqan bayılıklarnı topliwaloqan, siyasiy həqkükkə erixix üçün həqkandakı ixtin əymənməstin suyikəst կիլօյան wə ularning axu rəzil կilmixlirioqa կարxilik kərsətkən, Hudaşa sadık boloqan nuroqunloqan ihlasmən kixilərni ujukturuwetix üçün, ularni կամակə taxliqan, կiynioqan wə əltürgən. Siz bu pakitlarning təpsilatlırını hərkəndakı materiyali toluk kütüphaniların tarix kitabliridin tapalaysız. Məsih Əysanıng uluq təlimini kərüng bekinq: –

– «**Silər «kəzgə kəz, qixka qix» dəp buyruloqinini anglioqansılər. Birak Mən Өzüm xuni silərgə eytip կոյayki, əski bilən təng bolmanglar. Kimdəkim ong məngzinggə ursa, sol məngzingnimu tutup bər; wə birsi üstüngdin dəwa kılıp, kənglikingni almakqi bolsa, qapiningnimu bər. Birsi sanga yük-takını yüdküzüp ming կədəm yol yürüxkə zorlisa, uning bilən ikki ming կədəm mang. Birsi səndin tilisə, uningoja bər. Birsi səndin etnə-yerim կilmakqi bolsa, uningoja boynungni tolojima.**

Silər «**Қoxnangni səygin, düxmininggə nəprətlən» dəp eytiloqanni anglioqan. Birak Mən Өzüm xuni silərgə eytip կոյayki, silərgə düxmənlik boloqanlaroqa mehîr-muhəbbət kərsitinglar, silərdin nəprətləngənlərgə yahxilik կilinglar, silərgə ziyankeşlik կiloqanlaroqa du'a կilinglar. Xundak կiloqanda, ərxtiki Atanglarning**

pərzəntliridin bolisilər. Qünki U կuyaxining nurini yahxilaroqimu wə yamanlaroqimu qüxüridu, yaməqurnimu həkəkaniylarоqimu, həkəkaniyətsizlərgimu yaqduridu. Əgər silər əzünglərgə muhəbbət kərsətkənlərgila mehîr-muhəbbət kərsətsənglər, buning қandakmu in'aməqə erixküqili ki bolsun? Hətta bajgırlarmu xundak қiliwatmamdu? Əgər silər pəkət ķerindaxliringlər bilənla salam-səhət kilixsanglər, buning nemə pəziliti bar? Hətta yat əlliklərmə xundak қılıdioq! Xunga, ərxtiki atanglər mukəmməl bolqınıdək, silərmə mukəmməl bolunglar».

Uning muxundak təlimi nahiyiti enik deyilgən tursa, ular yənə axundak bolmioqur rəhimsizlik rəzil ķilmixlarnı ķiliplə ķalmastın, bəlki yənə kelip əysanıng namida ķiloqan. Ularning bundak ķiloqanlıri kixilərning kallisidin қandak ətidu? Həy insan, sən kim?!

Musulman-«Hristi'an» uruxliri, yəni hər ikki tərəptin nəqqə on tümənligən kixilər əlgən dəhəxətlik «əhselipning xərkəkə yurux ķılıx», (Pələstin degən «mukəddəs zemin»ni ixqal ķılıx üçün ķiloqan uruxlar) dəl axu «danglıq paħixə ayal»ning aldamqılık idin kelip qikqan uruxlardur. Kur'anda, axundak zorawanlıklar mən'i ķilinoqan əməs (bəzi musulmanlar barlıq «kapirlar»oqa «oqazat» (mukəddəs urux, jiħad) elip berixini Kur'an buyruoqan, bundak ķılıx əz burqum dəp karaydu, dəp bilimiz, əlwəttə); əmma Injilning pütün təlimi buni ķət'iy mən'i ķilidu.

Undakta, həkikətni əstayıdıl izdəngüqilər: «Əmdi mən, Məsihning yolidə həkikiy mangidioqanlarnı nədin izdəp tapımən? Ularning қandak adəm ikənlikini қandak bilələymən?» dəp sorixioqa toqra kelidu.

Jawabini dərwəkə, dəl muxu dəhətlik wəkələrni wə «pağıxə ayal»ning rəzil ķilmixlirini aldin'ala eytip bexarət beridioğan Injilning əzidin asanla tapalaysız. Hərkəndək addiy bir adəm Injil təlimlirining addiy mənilirini esidə qıng tutup, əməl ķılıdioğan bolsila, ezip kətməydu. Injilni okup uningoşa ixinix, uningda hatırıləngən pərmanlar oşa ita'et ķılıx (jümlidin, səmimiyyilik bilən əzinin kəməqiliklirini üzlüksiz etirap ķılıx)ning əzi əzinin aldinip ketixinin aldını elixka insaniyətkə mudapi'ə bolsun, dəp Huda bərgən əng küqlük mudapi'ədur.

Əysə bu tərəplərdə bizgə yolyoruk kərsitip mundak degən: —

«[Aldinglar oşa](#) կոյ terisigə oriniwelip kəlgən, iqı yirtkuq qılıbəridək bolqan sahta pəyoqəmbərlərdin həoxyar bolunglar. Silər ularni mewiliridin tonuwalalaysilər. Tikəndin üzümlər, կամօqakṭin ənjürlər aloqili bolamdu? Xuning oşa ohxax, hər yahxi dərəh yahxi mewə beridu, por dərəh naqar mewə beridu. Yahxi dərəh naqar mewə bərməydu, por dərəh yahxi mewə bərməydu. Yahxi mewə bərməydioğan hərbir dərəh kesilip otka taxlinidu. Xuningdək, muxundak kixilərni mewiliridin tonuwalalaysilər.

Manga «Rəbbim, Rəbbim» degənlərning həmmisila ərx padixahlıki oşa kirəlməydu, bəlki ərxtə turoquqi Atamning iradisini ada ķiloqanlarla kirələydu. Xu künidə nuroqun kixilər Manga: «Rəbbim, Rəbbim, biz Sening naming bilən wəhiy-bexarətlərni yətküzduk, Sening naming bilən jinlarni қooqliduk wə naming bilən nuroqun məjizilərni kərsəttük» dəydu. Əlbuki, u qaođda Mən ular oşa: «Silərni əzəldin tonumaymən. Kəzümdin yokilinglar, əy

ita'ətsizlər!» dəp elan ķilimən.

Əmdi hərbiri bu səzlirimni anglap əməl ķilojan bolsa, u əz əyini ķoram tax üstigə salojan pəm-parasətlik kixigə ohxaydu. Yamoqur yioqip, kəlkün kelip, boran qikip soksimu, u əy ərülmidi; qunki uning uli ķoram taxning üstigə selinojan. Birak səzlirimni anglap turup, əməl ķilmaydiojan hərbiri əyini ķumning üstigə ķurojan əhməkkə ohxaydu. Yamoqur yaɔkanda, kəlkün kəlgəndə, boran qikçanda xu əy ərülüp kətti; uning ərülüxi intayin dəhxətlik boldil!» (Injil, «Matta», 7-bab, 15-27-ayət).

Bu aliyjanab təlimidə Rəbbimiz bizgə, pəkət kixilərning «etikadni etirap ķilixiçila yaki degənliklirigila əməs, bəlki ularning «mewisi»gə karap yürüximiz üçün tərbiyə bərgən. Muxu yərdiki «mewə» nemini kərsitudu? «Mewə» məlum bir kixining ķilojan ixliridinla əməs, bəlki bu ixlarning akiwitini, uning a'ilisidiki əhwalni, uning hizməttə kərsətkən təhəpisini, insaniyətkə yətküzgən paydisini wə ahirki hesabtiki əng muhimi bolojan, uning rohidian qikçan nərsilərning «təmi»ni kərsitudu. Hərbir adəmdə əzигə qüxlük axundakı birhil «təm» bar bolidu. Bu təm bolsa, axu adəmning rohidian qikidu; baxkilar əzlirining rohida muxu təmni purap sezələydu. Biz bəlkim məlum bir kixini tunji ketim uqratkinimizda, kənglimizdə dərhal birhil nahayiti azadilik tuyolu pəyda boluxi mumkin. Yənə kelip baxka məlum bir kixini uqratkinimizda, nemə üqündur dərhal bi'aramlik hes ķiliximizmu mumkin. Bundak hessiyatlrimiz bəzidə bizni azdurup ketiximu mumkin, yaki hətta əzimizgə ziyan yətküziximu mumkin; əmma muxu ayəttə tiloja elinojan «mewə» bolsa, wakitning ətüxi bilən tehimu ispatlanojan, izqil, bir pütün, heq əzgərməs muhəbbəttin baxka heqnərsə əməs. Bundak

muhəbbət izqıl һalda baxqlarning mənpə'itini izdiməktə. Injildiki «Korintliklərə (1)» 13-babta deyilgəndək: —

«**Muğəbbət səwr-takətlik, mehribanlıktur:**

Muğəbbət həsəthorluk kilmaydu:

Muğəbbət əzini mahtimaydu,

Təkəbburluk kilmaydu,

Nomussızlıq kilmaydu,

Əz mənpə'ətini kəzləp yürməydu,

Teriktürüməydu,

Kənglidə əqmənlik saklimaydu;

Həkkaniysizliktin huxal bolmaydu,

Bəlki əməliyəttin, həkikəttin huxal bolidu;

Həmmə ixta қorsıki kənglik ķilidu, həmmigə yüzlinip Hudaqla ixinidu, həmmə ixka umid baqlaydu, həmmigə qidaydu.

Mehir-muğəbbət hərgiz tüğiməydu».

Injilning bir kismida bizgə yənə: —

«**Mükəddəs Rohtin qıkqan mewə bolsa mehir-muğəbbət, xad-huramlik, hatırjəmlik, səwr-takət, mehribanlık, yahxilik, ixənq-sadıqlıq, məmin-mulayimlik wə əzini tutuwelixtin ibarət»** deyilidu.

(«Galatiyalıklarə» 5:22-23).

Axundak hər tərəplimilik izqıl muğəbbətni yalğan kərsitixi hərgiz mümkün əməs, qünki izqıl kərünidioğan xundak bir hillik muğəbbət

hərgizmu insan kəlbidin əzlükidin qikip կalmaydu, pəkət Hudadinla, yəni xu insanning Huda bilən bolğan həqiqiy alakısidinla kelidu.

Yukiriki «Matta» կismidin nəkil kəltürülgən ayətlərgə dikkət կliximizə tegixlik bolğan ikkinqi nuqta xuki, կiyamət künidə nuroqun kixilər əzini Məsihning namida məjizilərni yürgüzgənlikini kərsitudu: —

«Xu künidə nuroqun kixilər Manga: «Rəbbim, Rəbbim, biz Sening naming bilən wəhəiy-bexarətlərni yətküzduk, Sening naming bilən jinlarni կoqliduk wə naming bilən nuroqun məjizilərni kərsəttuk» dəydu» (22-ayət).

Bu bizgə xuni ukturiduki, məjizilərni yaritix iqtidarining boluxining Hudadin kəlgənliki natayın. Muğəddəs Kitab bizgə həwər կliduki, jinxəytanlarningmu (məlum dərijidə) birhil məjizilərni yaritalaydioğan կudriti bar, Xəytan əzining bu կudritini insaniyətni aldax üçün kixilərgə (məsilən, palqilaroja, sehriqərlərgə, jadugərlərgə, hənzular arisidiki «qigong» ixlitidioğanlaroja) beridu. Mühimi xuki, məlum bir kixining Huda təripidin əwətilgənlikigə, hatalaxmaydioğan birdinbir ispat bu kixidə izqil, sap, muğəddəs muhəbbət bar bolğanlığındur. Bundakı muhəbbət pəkət a'ilidikilərgila yaki əz «jama'iti»gila əməs, bəlki həmməyləngə təng boluxi kerək. Etikad yolidə siz sirdax yaki yardəmqi bolğuqi muhlislarni izdigən waktingizda, axundak muhəbbətkə igə kixilərni izdəng. Baxķılarning puli yaki mal-mülükini kəzləp yüradioğan kixilərdin կət'iy neri bolung; həlkni Məsihkə əməs, bəlki əzигə tartip yüradioğan kixilərdin կət'iy neri bolung.

(Muxu yərdə «məjizilər» toopruluğ xuni eytip etimizki, «yaritix» wə «tirildürүx» pəkət Hudanıng կolidinla kelidu. Xəytan kəlgüsidi birla

ketim, Hudaning yol қоюхы билən dəjjalni, yəni Məsihning rəkibini əlümdin tirildüridu. Bu ix insaniyət üçün eojir sinaklarnı kəltürüp qikiridu)

Xunga, Məsihkə tayinixni hərgiz «oğerbəqə bolux» yaki «yengi bir dinoğa kirix» dəp oylap yürməng. Biz ilgiri enik bayan ķilojnimizdək, «Məsihkə tayinix» deginimiz həkikətkə, re'allikə, Hudaning Rohining kixilər կəlbidə Əz əmilini ķılıp, muhəbbətni yetixtürüp, Huda bilən bolğan həkikiy alaķığə wə munasiwətkə kirgüzüxdin ibarəttur. Bu din əməs. Nuroğun kixining dini bar bolğını bilən, əməliyəttə muhəbbəti yoktur. Yənə deyiximiz kerəkki, Huda bilən baqlıqan bundak munasiwət, yəni etikad degən, ata-anidin miras ķalidioğan ix əməstur. Hərbir dəwrədiki kixilər əzliri Hudaning yenioğa kelixi kerək. Hərbir adəm yengidin tuquluxi kerək. Xunga diniy «ən'ənə»lər degən Injilning düxminidur. Huda insandin hərbir ixni ķılıxta toluk anglik һalda qin kənglidin «Buni Huda Əzi manga buyruqan bir ix» degən ixənqtə yaxaxini tələp ķılıdu. «Ən'ənimiz xu» dəpla ix ķilsak, ķiloğan xu iximizning Huda aldida heqkandak əhmiyiti bolmayıdu.

«Əstayidil kixilərning oyliri əzlirini pəkət kəngriqilikkila yetəklər;

Qeqilangoqlularning oyliri bolsa, ularni pəkət yoksuzlukkila yetəklər».

(Təwrattiki «Sulaymanning pənd-nəsihətliri» 21-bab

Hatimə

Yukiriği muzakirilərdin, gunahlarning kəqürüm ķilinixi wə kəngülning yuyulup paklinixida, Əysa Məsihsiz həqkandak yolning yoklukini, xundakla Təwrat, Zəbur wə Injildin baxka xu nijatlıq yolni kərsitidiqan həqkandak kitabning yoklukini kərüp qikqansız. Muğəddəs wə mutlək adil Hudanıñ Əz adillığını կana'ətləndürüxtə, adəmni Huda bilən inaqlaxturuxta, Məsih Əysanıñ Əzining қurbanlıq ķilinixidin sirt baxka yolmu yoktur. Bu pursətni qing tutung, bugünkü kün nijatlıq kün, mehri-xəpkət kərsitiliqdan wə կobul ķilinidiqan kün bolidu.

Muzakirimizni muxu yərdə ayaqlaxturup turmaqqımən. Tehi səzlənmigən ixlar heli nuroqun. Yukiridikilərni musliman ķerindaxlirimning həkikətkə erixixi, xundakla mənggülük həyatka igə boluxini məksət ķilip yazduk. Hudanıñ կədirlik okurminimgə Muğəddəs Roh ata ķilip, uning izdinixlirigə, du'alirioqa yorukluk berixini tiləymən. Huda oqa əz ana tilingizda qin dilingiz bilən du'a ķiling. Huda sizni Rəb Məsih Əysada bolqan tüptüz nijatlıq bəht yolida yetəkligəy.

(Əsli nushini, (ərəb tilida) Nikola Yakup Ələbril yazmış. Koxumqə materiyal, Helil Əysadin)

**«Dunyaning nuri Əzümdurmən. Manga əgəxkənlər
karangoquluğta mangmaydu, əksiqə həyatlıq nurioqa erixidu»**

(Injil, «Yuhanna» 8-bab, 12-ayət)

«Əstayidil kixilərning oyliri əzlirini pəkət kəngriqilikkila yetəklər;

Qeqilangoqlararning oyliri bolsa, ularni pəkət yoksuzlukkila yetəklər»

(Təwrattiki «Sulaymanning pənd-nəsihətliri» 21-bab)